

ULU ÖNDƏR
**HEYDƏR
ƏLİYEV**

VƏ MILLİ GƏMİCİLİK SİYASƏTİ

PREZİDENT
HEYDƏR ƏLİYEV

ASCO

ULU ÖNDƏR
**HEYDƏR
ƏLİYEV**
VƏ MİLLİ GƏMİÇİLİK SİYASƏTİ

Kitab "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)
sifarişi əsasında yazılıb



Bizim Xəzər Dəniz Gəmiçiliyinin Donanması
Azərbaycanın çox böyük sərvətidir.

A handwritten signature in cursive script, likely belonging to Heydar Aliyev, positioned below the quote in the image.

GİRİŞ

Xalqımızın ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi uzun illər arzında ölkə hayatının iqtisadiyyat və siyaset, mədəniyyət və incəsənət, elm və təhsil, nəqliyyat və kənd təsərrüfatı və s. kimi bütün sahələrinə öz sanbanlı töhfəsinə verib, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb.

Bu kitab ulu öndörin Azərbaycanda gəmiçilik infrastrukturunun inkişafı və daha da təkmilləşdirilməsi istiqamətində gördüyü titan işlərində böyük edir. Çünkü Heydər Əliyev istor 1969-cu ildən 1982-ci ilə qədər respublikaya rəhbərlik etdiyi dövrda, istərsə də müstəqillik illərində Xəzər Dəniz Gəmiçiliyinin fealiyyətini daim diqqətə saxlayıb, bu sahədə olan problem və çətinliklərin aradan qaldırılmasında həmişə mühüm rol oynayıb.

Heydər Əliyev 1969-cu ilin iyulunda

respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Xəzər Dəniz Gəmiçiliyi idarəsinə, eləcə də Xəzər Dəniz Neft Donanmasına qayğı və diqqətinin əsirgəlməyib. Bu, sadəcə golisiğizəl sözler deyil, arxiv sonədlərinə osaslanan tarixi həqiqətdir.

Birəcə faktı xatırlatmaq yerinə düşər ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbərliyi seçilən Heydər Əliyev cəmi bir həftə sonra - 1969-cu il iyulun 22-də keçirilən Mərkəzi Komitə bürosumun gündəliyinə "Nalq təsərrüfatı yüklerinin daşımاسının yaxşılaşdırılması sahəsində Xəzər Dəniz Gəmiçiliyi idarəsinin işi haqqında" məsələ də daxil edib.

Bu, o deməkdir ki, Heydər Əliyev yüksək vozifəyə seçiləndən dərhal sonra gəmiçilik sahəsində işin daha da yaxşılaşdırılması qayğısına qalib və mövcud problemlərin hollu üçün ətraflı müzakirə açıb, konkret tapşırıqlar verib.

Heç kimə sirr deyil ki, həmin 70-ci illərdə yeni gəmilərin alınması, Xəzər dənizçilərinin mənzil-məşəf şəraitinin yaxşılaşdırılması, bütövlükde gəmiçiliyin modernləşdirilməsi sahəsində Heydər Əliyevin nüfuzu xüsuslu rol oynayır.

Xəzərdə neft çıxarılması işinin daha da təkmilləşdirilməsi məqsədilə Xəzər Dəniz Neft Donanması yeniyən və müasir gəmilərlə təchiz edilir. 1970-1980-ci illərdə donanma Finlandiya, Polşa və Yuqoslaviyada istehsal olunmuş güclü gəmilər

alır. "Neft daşları"na sornışın daşınması Finlandiyada istehsal edilmiş yeni sornışın gəmiləri həyata keçirməyə başlayır.

Ötən əsrin 70-ci illərində neftin donizin daha darin qatlardan çıxarılması Xəzər Dəniz Neft Donanması üçün geniş texniki imkanlara malik güclü gəmilərin alınması zorurətə çevirir. O zamanlar SSRI-nin gəmiçiyarına zavodlarında belə gəmilərin inşası təcrübəsi olmadılarından neftçxarmanın sonasına lazım olan xüsusi təyinat, böyük güclü malik gəmilərin inşa edilməsi ancaq xarici ölkələrin gəmiçiyarına zavodlarında mümkün idi. Xarici ölkələrin zavodlarında Azərbaycan gəmiçiliyi üçün sifarişlər vermək isə, o qədər də sadə məsələ deyildi. Bu problemlər öz hollini yalnız Heydər Əliyevin böyük soyi, qotiyəti və nüfuzu ilə tapır.

1978-ci ilin sentyabrında Heydər Əliyev Azərbaycanda gəmiçiliyin problemləri ilə bağlı Sovet İKP MK-ya geniş məktub göndərir və həmin məktubda illərdən bəri yüksəl qalmış çatınlıkları xatırlatmaqla onları aradan qaldırılması yolları barədə də konkret təkliflər verir. Məhz bundan sonra Xəzər Dəniz Gəmiçiliyinə ittifaq həkumətinin diqqəti artır.

Sonraları Moskvadə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi işo irolu çəkilən Heydər Əliyevə başqa sahələrə yanaşı, Sovet ittifaqının nəqliyyat sistemini rəhbərlik etmək də nəsil olur. Onu bu yüksək vozifəyə toyin edən sovet rəhbəri Yuri Andropov ölkənin nəqliyyat problemlərini və onları aradan qaldırılmasına xüsusi diqqət yetirməsini xahiş edir.

Heydər Əliyev bu mosul vozifədə də daim öz təlobkarlığı və işgüzarlığı ilə seçilir, üzərinə düşən vozifələri vicdanla, yüksək peşəkarlıqla yerinə yetirir. O, işlərin gedisi ilə yerində


təms olmaq üçün Baykal-Amur Magistralının tikintisine baş çökür. Uzaq Şərqdə donicilərə görür. Qara Dənizdə baş verən gəmi qozasının sobablarını aşasından dövlət komissiyasının rəhbəri olur, bu ağr faciənin soboblarının hortarallı aşasdırılmasını təmin edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı illərdə Heydər Əliyevin xidmətləri, o cümlədən gəmiçilik sahəsindəki yorulmaz fəaliyyəti ayrıca mövzudur.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə "Ösrin müqəviliyi"nın imzalanması, ölkəmizin beynəlxalq layihələrə qoşulması, xüsusun TRASEKA programı çərçivəsində Böyük ipək yoluun bərpası artıq Azərbaycanın nəqliyyat infrastrukturunun dünyaya integrasiyasına geniş imkanlar açır. Bütün bunlar isə Xəzər Dəniz Gəmiçiliyi idarəsinin, eləcə də Neft Donanmasının işini zamanın tələblərinə uyğun qurmayı zorurətə çevirir. Ulu öndörin məhz bu kimi qlobal məsələlərə xüsusi diqqət ayırmış Azərbaycanı növbəti iqtisadi tonozüldən və dağılmaqdan qoruyur.

Kitabda arxiv sonədləri əsasında ulu öndörin 1969-cu ildən 2003-cü ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində görüldüy ilərindən, eləcə də onun layiqli davamçısı İlham Əliyevin dəniz gəmiçiliyinin strukturunun dəha də təkmilləşdirilməsi, gəmiçiliyin işinin yenidən qurulması sahəsindəki nəhəng xidmətlərindən bəhs edilir.

Bütün bu məsələlərdən daha ətrafi səhəbat aqşazdan əvvəl, ümumiyyətə, Azərbaycanda gəmiçilik infrastrukturunun yaranması və təşəkkülü tarixinə qısa ekskurs etməyə ehtiyac duyurur.



AZƏRBAYCANDA GƏMİÇİLİK: QISA TARİXİ ARAYIŞ

Xəzərdə gəmiçilik barədə bir neçə söz

Dünyanın on büyük qapah su hövzələrindən olan Xazır donuzinin Avropa və Asiyannın qovuşağında yerləşməsi onun bu coğrafiyada yaşıyan müxtəlif xalqların həyatında mühüm rolu oynaması şərtləndirir. Tarixi mənbələr Xozürin admının çox qadın dövründə onun simal-qorbində yaşaması türkəlli tayfa ilə bağlı olduğunu xəbər verir. Elə həmin mənbələrdə bu donuzın sahillərində maskonulmuş insanların gəmiçiliyi böyük maraq göstərməsi, onun mavi sularında ova və soyahət çıxmış üçün müxtəlif cür üzvəməsi vəsaitlərindən istifadə etməsi barədə də mölumatlar rast gelir.

Nəzərin əsas sərvəti onum təkindəki töbii sorvatlar - neft, qaz, duz, qum, daş, şəhər yataqlarıdır. Əcdadlarımız hələ iki min il əvvəl bu sorvatlıdan xəborlar olub və bunlardan faydalananmağa çalışıblar. Təbii ki, donuzın özündən və dibindən böyük öziyyət bahasına əldə olunan növbəyən məhsulların bir hissəsindən özləri istifadə edib, qalan hissəsinə digər məhsullara dəyişiblər. Bu mübadilə sonralar ticarətə çevrilib ki, onda yənə donuz üz tutmadı lazım golub. Qədim dövrlərdə Nəzərdə yuxarıların daşınması, ticarət aparılması üçün hansı vasitələrdən istifadə edildiyi barədə tarixi məxəzələrdə bəzi məlumatlar bu gün də qalmadıqdr. Bunlardan en mətəhər Oğustanın cavalalarıdır, erazurmdan

əvvəl VII minilliyyə aid olduğu ehtimal edilən qayaüstü rəsmlərdəki qayıq təsvirləri Xəzərdə gəmi soförlerini təsdiqləyən ilkin "sənədlər"dir. Həmin təsvirlər göstərir ki, əvvəlcə qayıqlar ovma

üsulu ile yoğun ağaç gövdelerinden, sonralar qamış ve bambukdan, daha sonralar ise üzerine heyvan dörsü çekilmiş taxta konstruksiyalardan düzeltildiirmiş...¹

Qədim dövr tarixçilərinin əsərlərində
əcdadlarımızın kiçik qayıqlarda Xəzərin qərb
və cənub sahiləri boyunca üzərək özlerini
vadellilərdən qoruduqları qeyd edilir.²

Qobustanın qayaüstü rəsmləri sübut edir ki, erazimuzdakı bir neçə min il övvəl bəzərələrdə yaşayış xalqlar öz qayaları ilə Xəzər donıñızında üzüblərlər. Bu zaman qayalarında həm nəqliyyat sistemisi kimi, ham balıqçılıq fealiyyəti, həm də münafidə mösaadələri üçün istifadə edilib.

Qədim yunan tarixçisi Herodot eramızdan övvəl V əsrde yanzırdı: "Xəzər - başqa dənizlərə bənzəmir. Onu uzununa avarlı qayıqla on beş, en təqəriyən yerdində eninə - səkkiz günə üzmək olar". Xəzərin öndən görünüşü, hemin dövrə dənizin hündürlərini aşsaq cür ölçmək mümkün deyilməs...

Azərbaycanlıların Xəzərdə dəniz yolu ilə ticarət əsrlərini on fəal şəkildə təşkil edən xalq olduğu la tarixi gərcəklidir.

Bütün bunlara baxmayaraq Xəzər dənizində istəmli və dağıq qrafik üzrə işleyən gəmiçilik şirkətinin yaradımı yalnız XI əsrin ortalarında mümkün olmuş. Belə ki, 1828-ci ilde Türkmençay ilü müqaviləsinin imzalanması ilə Rusiya və əran arasında uzun illərdən bəri davam eden əksiməyə son qoyulub və bu iki böyük dövlət zəticarət əlaqələrini genişləndirməyi qərara alıblar.

Bundan sonra Rusyanın hakimiyet alaşırlarında İranla ticaret olaşırlarının yenileşdirilmesi barədə müzakirələr başlayıb. Bu zaman Rusiya-İran ticarat olaşırlarının

möhkömlenmesinde Xəzər dənizinin roluna xüsusi diqqət ayrılib, iki dövlət arasında su neqliyyatının təşkili barədə müəyyən planlar hazırlanıb.

Rusiyamın Qafqazda möhkəmlənməsindən sonra isə bu diyarın daha da inkişafı naməni Xəzardə sistematiç işleyən gəmicişlilik şirkətinin yaradılması zorurəti ortaya çıxb. Rusiyada istehsal edilən malların Qafqaz bazarlarına daşınmasında gəmicişlilik şirkətinin imkanlarından yararlanmaq barədə tökiflərə solonub.

Lakin uzun iller bu mövzuda müzakireler aparılmasına, Rusyanın ayrı-ayrı dövlət məmərlarının, xüsusun hərbçilərin bu məsəleyə müsbət ray vermosuna baxmayaraq. Xəzərdə gəmiciyinin təskili məsəlesi reallaşmayıb.

“Kavkaz”la “Merkuri”nin birləşməsi

XIX əsrin ortalarında isə Xəzərdə gəmiçiliyin teşkili başqa bir zərurdən aktuallaşır: Rusiya imperatoru Qafqaza ordu hisselerinin göndərilməsi, eləcədəbu ordunun təchizatı içinde Xəzər dənizindən istifadə etmək barədə tapşırıq verir. Rusiya hökuməti Qafqazda yerləşdirilən ordunun telebatını ödəmək üçün ucuz naqliyyat vasitəsi kimi gəmiçilikdən yararlanmaq qorarına gelib. Lakin Xəzərdə gəmiçiliğin şirkətinin yaradılması yənə də bürokratik əngallarla üzüldəşdirdiyindən bu işin teşkili bər qader də longlıyıb. Bəs dənə Xəzərdə gəmiçilik şirkətinin teşkilinən kimi həvəla edilməsi barədə müzakirələr gedib

ə nəhayət, 1849-cu ildə təsis olunmuş "Merkuri" gəmiçilik şirkətinin üzərində bayanlıb.

XIX. ösrin ortalarında homin şirketi meşhuri olan A.Novoselski 1857-cı ilin yazısında "Kavkaz" firması adı altında bir şirkət - Xəzər Gəmiciylik və Ticarət Şəhəriyyatı təsis edir. Onun nizamnaməsi İmparator II Aleksandr tərəfindən 1858-cı aprelin 15-də təsdiq olunur.

Bundan on gün sonra - aprelin 25-də "Kavkaz" şirkətinin təsisçisi və "Merkuri" Gəmici Comiyatının sohmdarları müümili yığıncaq çağırıraq bu iki şirkətin birleşdirilməsi barədə qorar qəbul edirlər. "Kavkaz i Merkuri" adlanan yeni comiyatın nizamnaməsi hazırlanır və ona qəsdiq edilmək üçün imperatora töqdim olunur.

Rusiya imperatoru II Aleksandr 1858-ci yılın mayın 21-də ferman imzalayırdı: "... Olahozrot İmperator Qafqaz Komitasının Kükrişə osasən, ali hökm vermeyi tifləşdirdi: Volqa, Oka, Kama çayları və onların yollarında cədvol osasında işləyən gəmiciqlik təşkil etmek məqsədilə 1849-cu ilin 12 iyun tarixində təsdiq olunmuş "Merkuri" Camiiyyəti "Kavkaz" firması adı altında Nizamnaməsi 1858-ci il aprelin 15-də təsdiq edilmişdir. Kəzər Dənizində Gəmiciqlik və Ticarət Camiiyyatı ilə birləşdirilsin".

Bələliklə, Xəzərdə "Kavkaz i Merkuri" adı altında gəmiçilik şirkəti fealiyyətə başlayır və fealiyyətini ötən asırın 20-ci illərinə qədər uğurla davam etdirir. Şirkətin sonayesini nüq Hüseynovun gəmiçilik sənədində inkisafına öz töhfəsinə verir.

55172.—Мю 21. Высочайшее утверждение Устава Соколинского общества охотников и горожан по Каспийскому морю, губерния Гагра, Оах, Кавказского горного, подл. фитоном: «Бакинская в Марийской».

Высочайшее утверждение
Май 1858 г. № 1055. Согласно Екатерининскому Еди-
ному Уставу Сенату Министру Империи 2 бывш.—15 мая. Апреля сего
года (1858) утвержден Высочайшее ресо-
лution в управление Государя Императора
императором Павлом I. Согласно
19 числа сего года по приказу Государя
Сенату Сенатским Сенатским
Обществом парасхиии и парикамерии
Каскадного моря, под председательством
Павла Петровича Степанова.

Выш Государь Императоръ огнен
шлющемъ Канзакскаго Коннага, Башкорт-
съюза подать уздечку въ 103-й
году (23167) да претомъ яко
Волгъ, Ока, Камъ и въ сротомъ Общества
«Мурзагъ» подадъти съ Обществомъ яко
вздесъ въ Тюмень да Каспийскъ заход-
ныхъ морю въ Тюмень. Устья жео уздечки
для Его Аэртуа его 1855 года (2292).

1. Ціль, об'язання та права Общества.
§ 1. Для розширення відомостей про
Каспійську краю, з цілью приватного
срокової сообщеній Казань в Земельські
правъ Приволжскія губерніи, для ус-
віднішніх цілей краю єстъ відомі Волгъ, Оксъ, Ензъ.

"Kavkaz i Merkuri" şirkətinin
nizamnomasının tasdiq edilməsi
barədə fərman. 21 may 1858-ci il.

Doğrudur, keşməkəşli 1918-ci ildə Bakıda ictimai-siyasi vaziyət görgünləşir, bütün sahələrdə olduğu kimi gəmiçilik şirkətlərinin, o cümlədən "Kavkaz i Merkuri"nın işində da ciddi problemlər var. Şöhrədə hakimiyət əldən-ala keçir, stabillik pozulur. Həmin ilin noyabrında general Tomsonun rəhbərliyi ilə Bakıya daxil olan ingilis hərbi qüvvələri Xəzərdəki gəmiçilik şirkətlərinin işini öz nəzarətinə götürür.

Lakin 1919-cu ilin avqustundu ingilis qoşunları Bakı tərk etməli olur və bundan sonra Xəzərdə gəmiçilik şirkətlərinin işinin təşkili Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzərinə düşür. Təsəssüf ki, mili hökumət tezliklə Rusiyani Qırımızı ordusunu tərəfindən devrilir və Azərbaycanda sovet hakimiyəti qurulur, başqa sonnət müssəssisələri və taşkilatları kimi gəmiçilik şirkətləri də milliləşdirilir. "Kavkaz i Merkuri" da loğ olunur.

"Kavkaz i Merkuri"dan sonra Xəzərdə daha bir neçə böyük gəmiçilik şirkətləri yaranmış və uzun illər faaliyyət göstərmüşdi. Lakin "Kavkaz i Merkuri" Rusiyani Qafqazla Xəzər vasitəsilə birləşdirən sistemli və qrafik üzrə işləyən ilk gəmiçilik şirkəti olduğundan həmin şirkətin təsis edildiyi 1858-ci ilin 21 mayı Azərbaycanda gəmiçilik tarixinin əsasının qoyulduğu gün kimi tarixə düşür.

Gəmiçilikdə sovet dönəmi. "Kaspar" necə yarandı?


1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyətinin qurulması ilə, bütün sahələr kimi, gəmiçilik də bolşevik qanunları ilə işləməyə başlayır.

1918-ci ilden Britaniya hərbi qüvvələrinin, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ixtiyarında olan Xəzər gəmiçiliyinin Rusiya ilə, demək olar ki, əlaqəsi kasılmışdır. Bakı limanı ilə Həştərxan limanı arasında əlaqə yox idi. Lakin bolşeviklər hakimiyəti ələ alıqdan iki gün sonra artıq Bakı neftinin dəniz vasitəsilə Rusiyaya daşınmasına başlanırdı. 1920-ci ilin iyununda isə Xəzər Ticarət Donanmasının milliləşdirilməsi haqqında dekret verilir: "Bütün Xəzər Ticarət Donanmasının, kimə mexsusluğundan asılı olmayaraq, bütün növ dəniz və çay gəmiləri, harda olmasına və nəden ibarət olmasına baxmayaq, bütün daşınar və daşınmaz əmlakı ilə birləşdə ticarət donanmasına xidmət edən hər cür sahil qurğuları, kontorları, anbarları, agentlikləri və yardımçı müsəssisələri Sovet Respublikasının mülkiyyətidir".

1923-cü ildək Sovet Azərbaycanında su naqliyatının fealiyətini tənzimləmək üçün davamlı struktur döyişiklikləri aparılır. Nohayot, həmin ilin oktyabrında "Xəzər Gəmiçiliyi" Səhmdar Cəmiyyətinin qısa "KASPAR" adlandırılmasa barədə sərəncam verilir. Bundan sonra Xəzərə yeni gəmilər götürülür, xüsusun 1928-ci ildən başlayaraq böyük tankerlər və quru iş gəmiləri alınırlar. Bununla belə gəmiçiliyin idarə edilməsi sahəsində islahatlar davam edir.

1930-cu ildə sovet hökuməti su naqliyatını iki hissə - dəniz və çay naqliyatına bölrək, onların hər birinin idarəciliyini hayata keçirən təsərrüfatəsəbli birləşmələr təşkil edir. Bir il sonra isə bu birləşmələr yeni yaradılan Su Naqliyyatı Komissarlığının tabeliyinə verilir.

1934-cü ilin martında "Su naqliyyatı idarəetmə orqanlarının yenidən qurulması haqqında" daha bir qərar qəbul edilir. Həmin qərara əsasən gəmiçiliyə möşəqlər olan bozi idarələr birləşdirilir, bir-biri tekrarlanan xidmətlər loğ olunur. SSRİ xalq su naqliyyatı komissarının amri ilə Mərkəzi Deniz Donanması idarəsi yaradılır. Dəniz donanmasının istismarına, gəmi təmiri və gəmiqayırmaya işinə, eləcə də liman təsərrüfatlarına rəhbərlik etmək məqsədilə bu idarənin tərkibində təşkil edilən qurumlardan biri de Bakıda yerləşən Xəzər Dəniz Donanması idarəsi olur. 1935-ci ildən bu idarə Xəzər Dövlət Dəniz Gəmiçiliyi idarəsi adlandırılır. İdarənin qarşısında duran vezifələr isə belə müəyyən olunur: "Xəzər dənizində, eləcə də SSRİ limanlarında və Xəzər dənizindəki İran limanlarında yüklerin və sərnişinlərin daşınmasına təşkil edir və həyata keçirir".



"Xəzər Gəmiçiliyi" Səhmdar Cəmiyyətinin "Kaspar" adlandırılmasa barədə sarname. 22 oktyabr 1923-cü il.

Su naqliyyatı sistemində dəha bir struktur döyişikliyi 1938-ci ilin martında edilir. Bu döyişiklik əsasında neft daşımalarını yaxşılaşdırmaq məqsədilə neftdoldurma donanması Xəzər Gəmiçiliyidən tərkibindən çıxarılaq müstəqil neftdaşma gəmiçiliyi idarəsinə çevrilir. Beləliklə, Xəzər Doniz Gəmiçiliyi idarəsi "Kaspian" Neftdaşma Gəmiçiliyi idarəesi və "Kaspflot" Quru Yükdəşmə Gəmiçiliyi idarələrinə bölünür. Hər iki idarə 1941-1945-ci illərin Böyük Vətən müharibə illərində öz missiyasını şərəflə yerinə yetirir. Ümumilikdə həmin dövrə Xəzər Donanızda "Reydタンker" adlandırılaraq Həştərxan Donanması da fealiyyət göstərirdi.

Malum olduğu kimi, müharibə illərində keçmiş SSRİ-də hasil olunan neftin 75 faizi Bakının payına düşürdü. Bu isə o demək idi ki, hər on sovet təyyarəsindən və hər on sovet tankından yeddisi Bakı yanacağı ilə işləyirdi...

Bakı neftinin cəbhəyə çatdırılmasında Xəzər dənizçilərinin üzərinə çox ağır və masul vazifə qoyulmuşdu. Neft mahsulları iri tankerlərlə Həştərxana daşınır, oradan isə Volqa çayı vasitəsilə döyüş bölgələrinə göndərilirdi.

Lakin Xəzər donançlarının işi toqqa neft məhsulları daşınmaqla bitmirdi. Mühərribə özünün sərt qaydavə şortlarını iddia etdi. İndidənçilər neftlə yanğı, ordu hissələrinin daşınmasında, eləcə də ölkənin qərb rayonlarından əhalinin toxluyya edilməsində, habelə fasist işğal tohlükəsi altında olan orazilərdən zavod və fabriklorın ölkənin sərhədində köçürülməsindən yaxından iştirak edir. Dövlət Müdafiə Komitəsinin müümüyəzərləri yerinə yetirirdi.

Həm Bakı neftçiləri, həm də Xəzər donançlarının mühərribə illərində böyük fədakarlıqla işləyir, qarşıya qoyulan bütün tapşırıqları vaxtında icra edirlər. Ümumiyyətə, Xəzər donançlarının Böyük Vətən mühərribə illərində fealiyyətini Azərbaycanın gəmiçilik tarixinin qəhrəmanlıq səhifisini adlandırmış olar.



"Ağamalioğlu" gamisi mühərribə illərində.



Böyük Vətən mühərribə illərində neftin Xazar dənizi ilə daşınması. 1942-ci il.

Mühərribə dövründə Xəzər donanması gəmilərinin, sözün əsl mənasında, təqətdən düşməsi onun maddi-texniki təchizatını möhkəmləndirmək zərurəti yaradır. Sovet hökuməti bu məqsədlə həttə fasist Almaniyasından təzminat şəklində alınmış gəmilərin bir hissəsini bu donanmanın ixtiyarına verir.


Dənizdən neftçixarma tarixçəsi və yeni donanma

Mühərribə başa çatdıqdan sonra Abşeron yarımadasında və Xəzərin yarımada yaxın hissələrində aparılan neft axıtları dənizdə xüsusi üzən qurğularla tələbat yaradır. Sovet hökuməti 1949-cu il mayın 7-də "Azərbaycan SSR-də dəniz yataqlarının keşfiyyatı və işlənməsinin üzən vasitələrə tömən edilməsi haqqında" xüsusi qərar qəbul edir. Həmin qərarla "Azneftkoşfiyyat" birliliyinin nəzdində Üzən Vasitələr idarəsi təşkil olunur. Az sonra isə həmin idarə yeni yaradılan "Azərdənizneft" birliliyinin tərkibində fealiyyətini davam etdirir.

SSRİ Nazirlər Soveti 1949-cu il oktyabrın 31-də "Azərbaycan SSR-in dəniz neft yataqlarının keşfiyyatı və istismarı üzrə işlərin toşkili yaxşılaşdırmaq tədbirləri haqqında" 5030 nömrəli qərar qəbul edir. Həmin qərarla Neft Sənayesi Nazirliyinin nəzdində dəniz neft yataqlarının keşfiyyatı və işlənməsi üzrə baş idarənin - "Başdənizneft" (rus dilində "Qlavmorneft") yaradılması nəzərdə tutulur. SSRİ Neft Sənayesi Nazirliyinin "Başdənizneft" idarəsinin tabeliyində isə "Azərdənizneft" birliliyi təşkil olunur.

Bu birlilik yaranandan az sonra - 1949-cu il noyabrın 4-də SSRİ neft sənayesi naziri "Azərdənizneft" birliliyinin nəzdində Üzən Vasitələr idarəsinin təşkil olunması barədə əmr verir.

1949-cu il noyabrın 7-də sonralar "Neft daşları" kimi şöhrət tapacaq orzidə ilk neft quyuşusunu fontan vurur.



1950-ci illərin əvvəllərində dəniz yataqlarının keşfiyyatı və işlənməsi sahəsində görülən işlərin hacmi xeyli artır, Xazarde neft hasilatının dəha somerəli toşkili üçün xüsusi donanmaya ehtiyac yaranır.

SSRİ Nazirlər Soveti 1953-cü il yanvarın 19-da "Azərbaycan SSR-in dəniz yataqlarında neft hasilatının toşkili yaxşılaşdırmaq barədə" dəha bir qərar qəbul edir.

"Neft daşları" mədənində ilk estakadlarının tikintisi. 1952-ci il.


Abseron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən və "Neft daşları" adlandırılaraq unikal dəniz şəhərində neft və qazçılarma işlərinin sürətlənməsi nəzərə alınaraq, 1953-cü il yanvarın 22-də SSRİ neft sənayesi naziri N.Bayakovun əmri ilə "Azərdəmənfeft" birləşinin Əzər Vəsiyətə idarəsi təqdim edilir və "Azərdəmənfeft" birləşinin tərkibində Xəzər neft mədənləri donanması – "Xəzərneftdonanma" (rus dilində: "Kaspnefteflot") təşkil olunur.

Bu dənizçilik müəssisəsinin əsas vazifəsi donut buruqları və estakadalar tikmək, yeni neft yataqlarının köşfiyyatı, neft mədənlərinə xidmət, açıq dənizdə quraşdırma və demontaj işləri görməkdir.

Bununla da sonralar uzun illər Xəzərdə neft sənayesi sahəsinə xidmət edən yeni bir donanmanın - neft donanmasının əsası qoyulur.

Neft və qaz sənayesinə xidmət edən donanma 1978-ci ildən "Xəzərneftqazdonanma"

Qazma buraqları
çəkən 160 tonluq üzən
krana dərin dəniz
əzüllərinin
quraşdırılması.
1956-ci il.



adlandırılır.

Xəzərdə yükdaşımaları hoyata keçirən "KaspTanker" və "KaspPlot" gəmiçilik idarəələri isə 1953-cü ildə yenidən birləşdirilir, vahid Xəzər Dəniz Gəmiçiliyi idarəsi yaradılır.

Xəzər donidəndə neft daşımalarının xüsusi çökisinin dəfələrlə artması ilə əlaqədər 1960-ci ildə Xəzər Dövlət Dəniz Gəmiçiliyi idarəsinin strukturunda yenidən döyişiklik edilir və "ReydTanker" da onun tərkibinə daxil olunur.

Struktur döyişikliklərindən sonra yenilənən idarənin fəaliyyət imkanları və coğrafiyası da xeyli genişləndir. Gəmilər uzaq soforlarda çıxmaga, Avropa, Asiya və Afrika limanlarına müxtəlif yükler daşımğa başlayır. Elə həmin vaxtlarda Bakı-Krasnovodsk marsrutu üzrə işləmək üçün Rusiyanın "Krasnoye Sormovo" zavodunda inşa edilmiş və o dövrün Avropanı üçün on böyük gəmibor袖 sayılan "Sovet Azərbaycan" Xəzərdə istismara verilir.

Zavodda hazırlanmış dəha bir iri doniz nəqliyyatı vəsiatosu - 250 ton yüklədrən unikal "Koroğlu" katamaran tipli kran gəmisi isə neft donanmasının ixтиyarına keçir və bu nohəng üzmə qurğusu donidən 60 metrə qədər dərinliyində axtarış işlərinin aparılmasına geniş imkanlar açır. Donanmanın tərkibindəki "Sov.İKP-nin 50 illiyi" və "26 Bakı Komissar" kimi nəqliyyat-quraşdırma gəmilerinin köməyi ilə donidən dərin yerlərində stasionar özüllərin inşası həyata keçirilir.

1960-ci ildən başlayaraq neft donanması Xəzərin Azərbaycan sektorunda neftçılarma işlərini tömən etməklə yanaşı, İran, Türkmenistan, Qazaxistan və Rusiya Federasiyasına aid sektorlarda da axtarış-kaşfiyyat işlərində yaxından iştirak edir...



YENİ ERANIN BAŞLANGICI

69-cu ilin isti yayı

Azərbaycan xalqının tələyində xüsusi əhəmiyyət kəsb edən tarixi günlər və hadisələr cəxdur. Yaxın tariximizdən belə əhəmiyyətli sohiforlərindən biri 1969-cu ilin yayı ilə bağlıdır. Daha doğrusu, həmin ilin 14 iyulu ilə...


1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilir.

Latin mənşəli "plenum" sözü seçkili orqanın əksər üzvlərinin iştirak etdiyi yığıncaq, toplantı deməkdir. Sovet dövründə kommunist partiyasının rəhbər orqanlarının on mühüm qoruları plenumlarda qəbul edilirdi.

1969-cu ilin iyulunda çağırılan plenumda mühüm bir məsələnin müzakirəsinə həsr edilmişdi. İclasda Azərbaycan KP MK-nın 125 üzvündən 87 nəfər, üzvlüyə namızod olan 75 nəfərdən 56 nəfər, Təqfiş Komissiyasının 53 üzvündən 45-i iştirak edirdi. Plenumin işa başlaması üçün bu rəqəmlər kifayət idi.

Yığıncağı Azərbaycanın o vaxtı rəhbəri Vəli Axundov açaraq demişdi: "icazə verin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumunu açıq elan edim. Plenumin müzakirəsinə bir məsələ çəxarılır - təşkilat məsəlesi".

Plenuma təşkilat məsələsinə baxılması o demək idi ki, respublikanın rəhbəri dəyişir. Onda Azərbaycan rəhbərliyində döyişiklik olacağımı az adam bildirdi. Ona görə də bilənlər fərqli olaraq bilməyənlər səslərini içərinə çəkib diqqətlə qulaq asurlar.



Azərbaycan KP MK
plenumunun protokolu.
14 iyul 1969-cu il.

Bəs kim gelir?

Bilməyənlərin rahatlığı pozan bu sual ididir...

Vəli Axundov: "Söz verilir Sov.İKP MK-nin katibi İ.V.Kapitonova..."

Zalda süükut...

Moskvadan gələn Mərkəzi Komitə katibi respublikanının rəhbərinin adını açıqlayacaqdı. Lakin o, birbaşa mətləbə keçmir: "Bildiğiniz kimi, son 10 ilə Azərbaycan KP MK-nin birinci katibi Vəli Yusif oğlu Axundov olmuşdur. O, respublikanın iqtisadiyyatının və medeniyyətinin inkişafı üçün bütün mümkün olanları etmiş və bu işə xeyli güclə sərf etmişdir. Son vaxtlar V.Y.Axundovun sehhəti bir qədər pisləşmişdir və o özü anlayır ki, üzərinə düşən böyük və mürəkkəb işin öhdəsindən gəlmək müəyyən çətinliklər yaradır.

Bununla əlaqədar o, Sov.İKP MK-ya müraciət etmişdir ki, onu elmi fəaliyyətə möşgül olmağa göndərsin. Bildiğiniz kimi, Axundov çoxdan elmi fəaliyyətə meyllidir, tibb elmləri doktor, professordur. Mərkəzi Komitə Axundovun xahişini anlaysıla qarşılımışdır..."

Zalda süükut...

Həm diqqətə qulaq asır. Bu anlarda İ.V.Kapitonov Azərbaycanın yeni rəhbərinin adını çəkməlidir. Lakin o, tələsmir, çıxımı davam etdirir: "Azərbaycan yüksək inkişaf etmiş sonnaya respublikasıdır. Çoxşahəli kənd təsərrüfatına malikdir. Respublikada irimiqyaslı əsaslı tikinti işləri aparılır. Elm və mədəniyyət inkişaf edir. Bir sözü, respublikanın təsərrüfatı böyükdir, mən deyirdim, həm də mürəkkəbdir. Burada çoxlu problemlər, həll edilməmiş vəzifələr, çətinliklər və çatışmazlıqlar var..."

Bütün bunlardan sonra Mərkəzi Komitənin katibi Vəli Axundova plenum istirakçılarından işlədiyi müddətdə gördüyü işlərə görə töşəkkür edir və ona yeni işində - Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində uğurlar arzulayır.

Həmin orəfədə V.Y.Axundov Elmlər Akademiyasının akademiki və akademiyanın ümumi yığıncağında vitse-prezident vəzifəsini sevilmİŞdi.

Artıq plenuma Azərbaycanın yeni rəhbərinin adı çəkilməli idi. Həm gözloyirdi. Lakin Mərkəzi Komitənin katibi bir az əzaqdan başlayır: "Siza aqşə deməliyim ki, Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə namızad məsələsinə uzun müddətdir ki, Mərkəzi Komitədə diqqətə və hərəkətli baxılr. Bu vəzifəyə çoxlu namızədlər nəzərdən keçirilmişdir. Hərəkətli öyrəniləndən və müzakirə ediləndən sonra Heydər Əliyev oğlu Əliyevin namızədiyli üzərində dayanılmışdır.

Bilirem ki, siz onu yaxşı tanımrısmı, barosunda çox danışmağa ehtiyac yoxdur, amma bir neçə söz demək istiyirəm.

Zaldakilar sanki döründən nəfəs alır...

Kapitonov isə davam edir: "H.Ə.Əliyev obyektiv bir üstünlüyə malikdir ki, o, hələ cavandır, 1923-cü ildə anadan olmuşdur.

46 yaş o vaxtkı sovet qaydaları və sovet ononoləri ilə respublika rəhbərləri kimi məsuliyyətli bir vəzifə üçün cavan yaş hesab edilirdi.

Və Mərkəzi Komitənin katibi xüsusi vurgulayır ki, "respublika rəhbəri üç illiyi, beş illiyi yox, daha uzun müddətə seçilməlidir..."



Heydar Əliyev. 1969-cu il.

İ.V.Kapitonov uzun müddət deyəndə, yaqın ki, azı on il nəzərdə tuturdı. Lakin o, çatın ki, Heydər Əliyevin Azərbaycana onun fikirləşdiyindən də çox rəhbərlik edəcəyinə həmin isti yay gürünərdən aqlına gotirə bildirdi. Zalda hayocanla Mərkəzi Komitə katibinin nitqini dinləyənlər də həmçinin...

Natiq tribunadan yeni rəhbərin digər iştirənlərini də sadalayır və deyir: "O, yaxşı təşkilatçıdır, insanlarla işləməyi bacarırr, bununla bərabər, özüne və tabeliyində olanlara qarşı olduqca tələbkardır".

69-cu ilin həmin isti yay günlərindən 50 il keçir. İndi nə Komunist Partiyası var, nə də Sovet İttifaqı. İ.V.Kapitonov özü isə 1986-ci ildə döntəşini dəyişib. Sovet hakimiyyətini də, sovet siyasi sistemini də, hətta o vaxtı rəhbərləri də tənqid etmək olar. Amma İ.V.Kapitonovun Heydər Əliyev haqqında hole o vaxt uzaqqrənlilikə dediyi fikirlərin bu gün də aktuallığını saxladığını heç kim dana bilməz: "O yaxşı təşkilatçıdır, insanlarla işləməyi bacarırr, bununla bərabər, özüne və tabeliyində olanlara qarşı olduqca tələbkardır..."

Bundan sonra plenumda V.Y.Axundov çıxış edir, o da Heydər Əliyevin layiqli namizəd olduğunu bildirir və səsvermə yolu ilə onun birinci katib seçilməsi tövsiyə olunur.

Söz Azərbaycanın yeni rəhbərini verilir. O, səsvermədə iştirak edənlərə qısa təşəkkürdən sonra deyir: "Mən bu vəzifəyə başlamaqla əlaqədər üzərimən dəşən bütün müsəllyiyəti anlayram, qarşısında duran vəzifələrin çotinliyini və mürökəbliyini başa düşürəm və əmin etmək istəyirəm ki, bu böyük və yüksək etmədi doğrultmaq üçün bütün imkanlarımından istifadə edəcəyim".

Yeri galmışkon, illor keçəcək və tale elə gotirəcəkdir ki. Azərbaycan xalqının ümummilli lideri toxmının oxşar mövzuda bir dəfə də çıxış etməli olacaqdı. 1993-cü ilin 15 iyundan. Özü də bu dəfə müstəqil Azərbaycanın parlamentinin tribunasından çıxış edəcəkdir. Xalqının və ölkəsinin 69-cu ildəkündən daha ağır bir dövründə. Vəyənə də böyük vədərlər verəcəkdir, sadəcə üzərinə düşən vozifonun müsəllyiyətini dərk etdiyini xüsuslu vurgulayacaqdır: "...sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vozifoni, ağrı bir yüksək aparmağa çəhəşəcəğim və bu vozifonin loyaqəti yerinə yetirilməsino soy edəcəyim. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağrı, mürökək və görən voziyətinə tam müsəllyiyətə dərk edirəm. Bu vozifoni üzərimən götürərək öz müsəllyiyətimi anlıyram və bunlara hamisə rəhbər tutaraq olımdan goləni edəcəyəm".

Bütün bunlar 24 il sonrakı isti bir yay gündündə baş verəcəkdir.

Hələlik isə 69-cu ilin yayına qayıdaq. Heydər Əliyevi Azərbaycana yeni rəhbər seçən plenum öz işini başa çatdırır və respublikada sonradan "Heydər Əliyev dövrü", "Heydər Əliyev erası" kimi xarakteriza edilən yeni dövr başlanır.

Lakin bu dövrün, bu başlangıçın da öz çotinlikləri var idi...

НОЗЛОВ. Первым ставится вопрос об удачествовании просьбы т.Ахудкова об освобождении его от поста первого секретаря ЦК Компартии Азербайджана по состоянию здоровья и в связи с назначением заместителем президента Академии наук Азербайджанской ССР.

И кто за это предложение, проку голосовать. Прому опустить. Кто против? Нет. Кто воздержался? Нет.

Первый вопрос — об избрании первым секретарем ЦК Компартии Азербайджана т.Ахудкова от поста первого секретаря и членом бюро ЦК Компартии Азербайджана т.Алиеву Гейдару Алиевичу и одновременно перевести его из кандидатов в члены ЦК Компартии Азербайджана.

Этот вопрос вносится на ваше решение.

Кто за это предложение, проку голосовать. Прому опустить. Кто против? Нет. Кто воздержался? Также тоже нет.

Вопрос об избрании т.Алиева Гейдара Алиевича первым секретарем ЦК Компартии Азербайджана решен единогласно. (Аплодисменты). (Постановление прилагается).

Слово предоставляется т.Алиеву Г.А.

АЛИЕВ Г.А. Товарищи, разрешите выражать сердечную благодарность Центральному Комитету коммунистической партии Советского Союза, Политбюро ЦК КПСС во главе с Генеральным Секретарем т.Бreznevym Leonidom Il'yichom и Центральному Комитету Компартии Азербайджана за оказанное мне высокое доверие.

Я сейчас свою ответственность в связи с вступлением на этот пост, имеющую сложность и трудность, сподили перед мной задачу и хочу заверить, что приложу все, чём располагаю, чтобы определить это большое и высокое доверие. При этом я рассчитывал и надеясь на помощь и поддержку всего состава ЦК Компартии Азербайджана, членов бюро ЦК, всех руководящих партийных, советских и хозяйственных работников нашей республики. Я считаю, что залогом наших будущих успехов может быть активная совместная дружная работа с новым Governmentem. (Аплодисменты).

НОЗЛОВ. Видимо, товариши, в информационном сообщении, которое будет публиковаться, нет необходимости отмечать состояние здоровья т.Ахудкова. Правильно? Других мнений не будет?

Голоса. Правильно.

НОЗЛОВ. У нас вопросов больше нет... Есть ли замечания к порядку заседания? Нет? Никак-либо спрашок? Нет. Тогда nowozvate na этом работу плаката. ЦК КП Азербайджана считается заключенной.

Секретарь ЦК КП Азербайджана С.Юсифов
Отп. 4 дкв
Зэк. № 1
МХ

Azərbaycan KP MK
plenumunun protokolu.
14 iyul 1969-cu il.

Tənəzzüldən dirçəlişə...

Öslində Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi həmin günlərdə ölkədə vəziyyət o qədər də ürəkəcan deyildi. İqtisadiyyat artıq böhran mərhələsinə qədəm qoymuşdu, iqtisadi inkişaf sahəsində mənfi meyllər müşahidə olunurdu.

Respublika bir çox sahələrdə - milli gəlirin inkişaf templərini, sonayə və kənd təsərrüfatı istehsalının höcməsinə, elmi-texniki təraqqinin

Heydər Əliyev
1970-ci il



nailiyyətlərinin istehsala tətbiqinə, ictimai eməyin möhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə idi. 1965-ci ildə 1940-ci ilə nisibətnə Azərbaycanda məcmü ictimai möhsul 3,6 dəfə, sonayə möhsullarının höcmi 4 dəfə artmışdı. Lakin ittifaq mığıyasında bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı.

Azərbaycan SSR milli gəlinin höcməsinə görə ümumittifaq səviyyəsindən 2 dəfə, asas fondlara görə 1,8, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasilsiz aparılması pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdür.

Kənd təsərrüfatının istehsal səviyyəsi geriləməkdə davam edirdi. Meliorasiya və deməyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində nöqsanlar var idi. Kənd təsərrüfatında taxılın, pambığın, torəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin möhsuldarlığı aşağı səviyyədə idi. Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün princip etibarı ilə yeni konseptual program işlənilməlidir, xalq təsərrüfatunda köklü struktur dəyişikliklərinə ehtiyac vardi, təsərrüfatçılıq işində yeni metodlar tətbiq olunmalıdır.

Bu çatın və mürəkkəb vezifənin öhdəsindən galməye güclü, bacarıqlı təşkilatçı, cəsarətli bir rəhbər lazımdı. Belə bir rəhbər Heydər Əliyev oldu.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayan gündən bütün bu çətinlikləri görür və onların aradan qaldırılması yollarını axtarır. Və o, qısa müddətdən sonra problemlərin həlli yollarını tapdı.

Tezliklə iqtisadiyyatın bütün sahələrində inkişaf hiss olunmaya başladı.

Ən başlıcası, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən milli maraqlara, xalqın milli düşüncəsinin inkişafına xüsusi diqqət yetirməyə başladı.

Respublikanın arxivlərində saxlanılan ayrı-ayrı sənədlər ölkənin yeni rəhbərinin götürdüyü bu xəttin izlərini qoruyub saxlayır. Məsələn, 1969-cu ilin yayından başlayaraq Azərbaycan KP MK bürüsunun iclaslarında Azərbaycan adəbiyyatının və incəsənatının inkişafına tekan verən məsələlərin müzakirəsi üstünlük töşkil etməyə başlayır. Ele həmin 1969-cu ildə büro iclaslarının birində Qazaxda Molla Ponah Vaqifin xatirə muzeyinin yaradılması barədə qərar qəbul olunur.

Sentyabr ayında Azərbaycan mədəniyyətinin SSRI-nin baş muzeyləri vasitəsilə töbüği işinin yaxşılaşdırılması haqqında məsələ müzakirə edilir. Görkəmlü Azərbaycan aktyoru Hüseyin Ərəblinskinin xatirəsinin ebediləşdirilməsi da Azərbaycanın yeni rəhbərinin ilk işlərindən biri olur.

1969-cu ilin oktyabrında Mərkəzi Komito bürüsunun qərarı ilə "Azərbaycanfilm" kinostudiyasının həyatında Cəfər Cabbarlının heykəlinin qoyulması qərara alınır.

Azərbaycanlı gənclərin dünya adəbiyyatı ilə öz ana dilində tanış olmasına imkan yaratmaq üçün "Dünya" adlı almanaxın neşrinə başlanılır.

1970-ci ildə tanınmış yazıçılar Süleyman Rəhimovun və Sabit Rəhmanın yubileylərinin keçirilməsi qərara alınır, böyük mütəsəkkir imadoddın Nəsiminin yubileyinin keçirilməsi üçün təşkilat komitəsi yaradılır və s.



Bütün bunlar 1969-cu ilin iyulunda Azərbaycanda öz xalqını sevən, milli adəbiyyatı, incəsənatını və mədəniyyətini yüksək qiymətləndirən bir liderin hakimiyyətə gəldiyindən xəbər verirdi.

Həmin liderin bütün sahələrə olduğu kimi milli gəmiciilik siyasetinə da özünəməxsus baxışları, planları, arzu və ideyaları var idi.

Təsadiüf deyil ki, Heydər Əliyev respublika rəhbəri seçiləndən sonra elə ilk həftədə keçirilən Mərkəzi Komitənin büro iclaslarından birində Xəzər Donuz Gəmiciiliyi idarəasının fealiyyətinə dair məsələni də müzakirəyə çıxarıır.

Heydər Əliyev
içərədə
1973-cü il

Xəzər gəmiçiliyində geriliyin səbəbi nədir?


Respublika röhbarlığı bu sualı cavab axtarır.

Söhbət Azərbaycan KP MK-nın 1969-cu il iyulun 22-də keçirilən büro iclasından gedir. Büronun iclasına Xəzər Doniz Gəmiçiliyi idarəsinin rəisi C.Həsimoğlu, onun müavini D.Sosyuk, N.Qaraqışlı, baş mühəndis İ.Kriman və partiya təşkilat katibi T.Abdullayevlə yanaşı, Bakı Doniz Limanının rəisi, Bakıda fəaliyyət göstərən gəmi tomarı zavodlarının baş mühəndisləri də dəvət olunur. Bu, həm də onun göstəricisidir ki, Heydər Əliyev elə ilk günlərdən problemlərin kompleks həlli üçün müzakirələrde peşəkarların iştirakını tömən edir, çotinliklərin aradan qaldırılması yollarını bilavasitə mütxəsəslərin və həmin sahəyə cavabdeh adamların özləri ilə müzakirə edir.

Həmin gün büroda üçüncü məsələ kimi gündəliyə "Xalq təsərrüfatı yüklerinin daşınmasının yaxşılaşdırılması" sahəsində Xəzər Doniz Gəmiçiliyi idarəsinin işi haqqında" məsələ daxil edilir.

Deməli, Heydər Əliyev həkimiyəti goldüyü ilk həftədən uzaqgörünliklə hiss edir ki, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün xalq təsərrüfatı yüklerinin daşınması sahəsində işin yaxşılaşdırılmasına ciddi ehtiyac var!

Elə həmin iclasda Xəzər Doniz Gəmiçiliyində olan nöqsan və çatışmazlıqlar principiallıqla müzakirə olunur. Müzakirələr zamanı geriliyin osas səbəbinin gəmilərin boş dayanımı və onların yüksək tətbiq imkanlarından tam istifadə edilməməsi olduğunu ortaya çıxır. Neftdaşına donanmasına məxsus gəmilərin Bakı və Mahaçqala limanlarında günlərə boş dayandığı məlum olur.



Azərbaycan KP MK
büroşunun iclas protokolu.
22 iyul 1969-cu il.

Tankerlərin limanlarda boş dayanma səbəbləri də araşdırılır. Müyyən edilir ki, gəmilərin yan alması üçün körpülər, eləcə də neftdoldurma çənləri kifayət etmir, neft vuran nasoslar sağa məhsuldarlıqla işləyir və s.

Eyni zamanda payız-qış mövsümündə neftdaşma gəmilərinin boşdayanma səbəblərindən birinin çox sədə olduğunu da üzə çıxır: Xəzər Doniz Gəmiçiliyi idarəsi meteoroloji çətinlikləri qabaqcədan proqnozlaşdırır!

Bütün bunların nticasında gəmiçilik idarəsi 1968-ci ilin plan tapşırıqlarını yerinə yetirə bilməyib.

Noinki neftdaşma sahəsində, hətta quru yükdaşmalar sahəsində də gerilik hökm sürür. Bakı-Krasnovodsk boru xəttində hərəkət edən gəmilər tam yüklə tömən edilmir.

Mərkəzi Komitə bürosunda keçirilən principial müzakirə noticásında dəhə bir həqiqət üzə çıxır: gəmi-boroların tam doldurulmamasının bir səbəbinin də domir yolu noqliyyatın pis işləməsi ilə əlaqadardır olduğunu aşkar edilir. Domir yolu gəmi-borolarla qatdırılmışdır, lakin yüklerin vaxtında mənzil başına yetirilməsini tömən etmirlər. Azərbaycan Domir Yolu idarəsi Bakı Doniz Limanından yükleri vaxtında daşımır ki, bu da gəmilərin boşaldılması üçün boş meydamların çatışmazlığına səbəb olur.

Həmin iclasda idarəyə məxsus sənaye müəssisələrinin işi də müzakirə edilir. Gəmi tomarı sahəsində ortaya çıxan nöqsanlar göstərilir.

Heydər Əliyev dənizçilər qarşısında konkret vəzifə qoyur: bundan sonra belə işləmək olmalıdır!

Elə həmin büro iclasında Xəzər Doniz Gəmiçiliyi

idarəsinə son xəbərdarlıq olunur ki, ötən ilin acı təcrübəsi 1969-cu ilde toktar edilməsin. Respublikanın iqtisadiyyatını dirçəltmək üçün dənizçiyyatın imkanlarından maksimum istifadə olunsun.

Gəmiçilik sahəsində ortaya çıxan nöqsanların təzliliklə aradan qaldırılması məqsadılıq koncret tapşırıqlar verilir. Bakı limanının işini yaxşılaşdırmaq üçün də tövbələr müyyənələşdirilir. Qorara alıñır ki, Bakı Doniz Limanında ikinci və üçüncü yanalma körpülərinin tikintisi sürətləndirilsin.



Heydər Əliyev iş otogunda.
1974-cu il.

tom, что наил будут принятны меры к улучшению колостатов в рабо-
те флота, портов и промышленных предприятий, а также в отдельных
изделиях и в 1969 году будет обеспечено выполнение плановых
заданий и принятых коллективом морских социалистических обзя-
тельств.

2. Ставится руководство Каспийского морского пароходства:

- организовать четкую администрацию флота, минимизировать
сторону производственности на основании конкретных расчетов
и анализа работы, в соответствии с планами и графиками перевоз-
ок, а также с договорами, заключенными с клиентурой;

- улучшить работу Бакинского морского порта, имеющего
значительные резервы по грузообороту, обеспечивая лучшее исполь-
зование природных сооружений, складских емкостей, перегрузоч-
ной техники и рабочих сил. Принять меры для изменения простое-
ства судов и механизмов путем применения наиболее оптимальных тех-
нологических схем и лучшей организации работы;

- устранения недостатков в работе технических служб и отде-
лений производственных предприятий по судоремонту и судостроению.
Обеспечить выполнение основных плановых показателей по выпуску
продукции и ее реализации, а также качественных и своевремен-
ных ремонтов судов. Всемирно известная научная организация труда
на всех производственных предприятиях, разработать будущество в
соответствии с установленными заданиями;

- в целях увеличения количества землестроящего и редукторного
материала принять меры к ускорению строительства второго и третьего
приемников Бакинского морского порта;

- совместно с руководством Азербайджанской железной дороги
изучить вопрос плавосообщенности соединения путей широкой
и узкой колеи между портом Бакинского морского порта для улучше-
ния макрорынка работ с вагонами, предназначанными для паромной
переправы и порта.

3. Начальнику Центральному комитету Каспийского морского паро-
ходства (Г. Абдуллаеву), Генеральному (Г. Исаеву) - подготовить
и провести во всех партийных организациях на флоте и береговых
предприятиях окружные партийные собрания по итогам работ на
период плодотворных и величальных по обеспечению выполнения народно-
хозяйственного плана 1969 года и социалистических обязательств,
принятых на предстоящем году.

Разрешается организаторскую работу по мобилизации коллу-
гистов, всего коллектива администрации и работников береговых
предприятий на быстрейшее восполнение образовавшегося в началь-
ной стадии в перевозках народнохозяйственных грузов и

iclasda Azərbaycan Dəmir Yolu İdarəsinin rəhbərliyinə konkret tapşırıqlar verilir. Gömibərə ilə dəmir yolu xələri arasında işgütar ritmin pozulmasına qarşısını almaq üçün tədbirlər müəyyən olunur.

Ən məraqlısı iso bürünün qərarının sonuncu - yedinci maddəsi idi: "Xəzər Dəniz Gömiciiliyi idarəsinin rəhbərliyinə (Həşimov) tapşırılsın ki, 1970-ci il martın 1-na qədər bu qərarın yerinə yitiriləsi barədə Azərbaycan KP MK-ya hesabat təqdim etsin".

Bu, respublikanın yeni rəhbərinin təlobkarlığından xəbor verir. Artıq əvvaklı illerdə olduğu kimi tənqid qulaqardına vurmaq olmaz. Verilən tapşırıqlar yerinə yetirilməli, bu barədə Mərkəzi Komitəyə - Heydər Əliyevə hesabat verilməlidir.

Mərkəzi Komitədə keçirilən bu iclasdan sonra Xəzər dənizçiləri anlayır ki, artıq əvvaklı qaydalarla işləmək mümkün olmayacaq.


Cox keçmiş ki, bütün bunlara yanaşı, dənizçilər bir həqiqəti de anlaysırlar ki, respublikanın yeni rəhbəri sadəcə tənqid etmir, nöqsanların aradan qaldırılması üçün principial mövqə nümayiş etdirməkən berabər, yaxşı işi, qabaqcıl təcəribəni qiymətləndirməyi, işçilərin əməyini dövlət seviyyəsində mükafatlaşdırmağı da bacarır...

Azərbaycan KP MK
büroosunun qərarı.
22 iyul 1969-cu il.

Xəzər dənizçilərinə Heydər Əliyevdən ilk mükafatlar

Xəzər Dəniz Gömiciiliyi idarəsinin işinin müzakirə edildiyi büro iclasından heç bir il keçməmiş Mərkəzi Komitə yenidən diqqəti gömiciilik sahəsinə yönəldir. Bu dəfə Heydər Əliyev Xəzər dənizçilərinin gərgin və ağır əməyinə qiymət vermək qərarına gəlir.

Mərkəzi Komitənin 1970-ci il iyunun 24-da keçirilən büro iclasında Xəzər Dəniz Gömiciiliyi idarəsi respublikanın xalq təsərrüfatının inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan SSR Ali Soveti Rayasot Heyətinin fəxri fərمانı ile təltif olunur.



Azərbaycan KP MK büroosunun qərarı.
24 iyul 1970-ci il.

Bundan başqa gömiciiliyin ayrı-ayrı əməkdaşları da mükafatlandırılır. Baki Doniz Limanının roisi Tofiq Əsgərova və Mərkəzi Layihə-Konstruktur bürosunun roisi Oleq Kazakova əməkdar mühəndis fəxri adı verilir. Göməxanik Əddhom Ünsizədə əməkdar ixtriqə adına layiq görürlər.

Gömiciiliyin onlara əməkdaşına respublika Ali Sovetinin fəxri fərmanları verilir.

Принято 24 июля 1970. прот. № 134-442
ПОСТАНОВЛЕНИЕ
БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА

О присвоении работникам Каспийского морского паро-
ходства и плавсвязи звания и звезды нарукавного знака
Героя Социалистического Труда

На заседании в рамках Каспийского морского пароходства и
в связи с 50-летием со дня его организации постановление
Бюро Центрального комитета Компартии Азербайджана ССР - о присвоении звания Героя Социалистического Труда и звезды нарукавного знака Герою Социалистического Труда Азербайджанской ССР - ССР в честь 50-летия Каспийского морского пароходства.


Принято Указом Президиума Верховного Совета Азербайджанской
ССР по данному вопросу утверждено (прилагается).

Əliyev

Azərbaycan KP MK büroosunun qərarı.
24 iyul 1970-ci il.

Mərkəzi Komitənin həmin il dekabrın 15-de keçirilən büro iclasında isə Xəzər Dəniz Gömiciiliyi idarəsinin müəssisə və təşkilatlarında çalışan fəhlələrin, mühəndis-tehniki işçilərin və qulluqçuların SSRİ-nin orden və medalları ilə təltif edilməsi barədə Sov.İKP MK qarşısında vasat qaldırımağa dair qərar qəbul olunur. Orden və medallarla təltif edilmək üçün göndərilən siyahıya Xəzər Dəniz Gömiciiliyinin 99 nəfər işçisinin adı daaxil edilir.

Həmin qərarla 4 nəfərin "Lenin", 7 nəfərin "Oktyabr



Heydar Əliyev, 1974-cü il.

inqilabi", 24 naforin "Qırmızı Əmək Bayrağı" və 25 naforin "Şərəf nişanı" ordeni ilə, daha 39 naforin isə medallarla təltif edilməsi xahiş olunur.

Bütün bunlar Xəzər dənizçilərinə Heydər Əliyevin respublikaya rəhbərlik məharətinin daha bir inca möqamını göstərir. Texminən bir il əvvəl Mərkəzi Komitə bürösündə gəmicişiyin geriçalma səbəblərini bütün cülpəqlər ilə təhlil edən, bu səbəblərin aradan qaldırılması üçün konkret yollar göstərən, hətta ayrı-ayrı ciddi nöqsanlar görə sort tonquidi fikirlər söyləyen respublika rəhbərinin lazım gəldikdə, normal iş atmosferi yaradıldıqda, təqibdən notičə çıxarılarda yaxşı işleyənləri, əmək meydanında fərqlənləri mükafatlandırmağının şahidi olurlar.

Heydər Əliyev üçün bu məsələlər principial əhəmiyyət kəsb edir. Xəzər Deniz Gəmicişiyi idarəsi respublikamı iqtisadi inkişafına ciddi töhfə verəmlədir. Əgər burada əmək intizamı pozulursa, xalq tosorrüfatı yüksək vaxtlı-vaxtunda monzil başına çatdırılmışsa, onda iqtisadiyyatın digər sahələri də axsayacaq, ölkəni iqtisadi böhrandan çıxarmaq mümkün olmayacağı.

Bütün bunları nozoro alan ulu öndər hakimiyyətə goldiyi ilk günlərdən gəmicişlik sahəsinin inkişafına xüsusi qayğı və diqqət göstərir, təngid edir, müvafiq tohilihər aparır, təqibdən notičə çıxaranların əməyinə ədaləti qiymət verir. Bu, respublikaya rəhbərlik edən enerjili liderin əsas keyfiyyətlərindəndir.

Görünür, respublika rəhbərinin təngid və tələbkarlıqla yanaşı, mükafatlandırma metodundan da istifadə etmək təcrübəsi "aşağılara" dərs olur.

1976-cı ilin əvvəllərində gəmicişlik idarəesində "1976-1977-ci illərdə Xəzər Dəniz Gəmicişiyi idarəsinin struktur bölmələrinin fəhlələrinin mükafatlandırılması haqqında əsasnamə" hazırlanır və təsdiq edilir.

Əsasnamonun təsdiq edilməsi fəhlələrin maddi marağım gücləndirmək və əmək məhsuldalarlığımı, görülen işin keyfiyyətini daha da yüksəltmək və istehsal tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinə həvəsləndirmək məqsədi dasyırırdı.

Bundan başqa nəqliyyat donanmasının üzən heyətinin, eləcə də rəhbər, mühəndis-tekniki işçilərin, qulluqçuların, kiçik xidmet personalının və digər işçilərin mükafatlandırılması sistemi isə əsasnamə ilə tənzimlənirdi.

İlin yenunlarına görə də idarənin işçiləri mükafatlandırılırdı.

Bu, Heydər Əliyevin mükafatlandırma tehimindən çıxırlan ibrot dərslerindən yalnız biri idi və öz sonməsini verirdi.

Neft sənayesinin dirçəlişinə xüsusi diqqət

Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən başlayaraq, birinci növbədə, iqtisadiyyatın dirçəldilməsi qayğısına qalmaga başlayır. Lakin bununla neft sənayesinin əvvəlki şöhrətini özüne qaytarmağın mümkün olmayacağına başa düşdüyündən, neft sənayesi və emalı müəssisələrinin işinin daha da

tokmilloşdırılması barədə düşünür.

Neft sənayesinin innovasiyalar üçün münbət zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özüñəməxsus böyük uzaqqoronzik nümayiş etdirərək, ümumittifqə neft sənayesinin konseptual inkişaf perspektivlərini tomin edən bir çox təsisatları - elmi-tədqiqat institutlarını, istehsalat birləşklərini, mühüm strateji müəssisələri Bakıda comloşdırır. Məqsəd neft sənayesində elmtutumlu müasir sahələrin inkişafına tokan vermək, aktual və prioritet istiqamətləri müayyanlaşdırmaq, SSRİ-nin elmi-texniki fikrini bu istiqamətlərə yönəltməklə son noticadə bütün mümkin vəsítələr hesabına Azərbaycan neft tosərrüfatının modernlaşdırılmasını həyata keçirmək və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirmək idi.

Bakı hələ qədim dövrlərdə zəngin neft ehtiyatları ilə tanınmış, dünyanın müxtəlif ölkələrinən olan tacirlərin diqqətini özüne cəlb etmişdi. Orta əsrlərin en möşhur tarixçi və coğrafiyaşunasıları öz əsərlərində Bakı nefti barədə söhbət açmış, bu qiymətli sərvətin roldanı bəhs etmişdilər.

XIX əsrin ikinci yarısından Bakıda neftin sənaye üsulu ilə hasılata başlanmış, bu şəhər zəngin neft yataqları ilə dünyannı diqqətini özüne cəlb etmişdi. Həmin əsrin sonlarına doğru Azərbaycan nefti dünya bazarlarında Amerika Birliyəsi Ştatlarında istehsal edilən neftlə rəqəbat qabiliyyətinə malik olmuş, bəzi dövrlərdə istər istehsalın höcmənə, istərsə də məhsulun keyfiyyətinə görə onu qabaqlamışdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra milliloşdırılan neft sənayesi dövlətinə olında cəmləşdirilmiş, SSRİ-

nin qüdrotinin artırılması istiqamətinə yönəldilmişdi.

Uzun illər boyu Xəzər sahilindən neft hasilatının sonay üsulu ilə töşkili, neftin emalı, ister boru komorları, ister su neqliyyatı, isterse de domir yolu vasitəsilə daşınması sahəsində qazanılan tacribə. Bakıda neft sonayası ilə bağlı yaradılan elmi-tadqiqat müəssisolarının uğurları Azərbaycana dünyaya tanıtılmışdı. Bütün bunların noticisidir ki, Bakı bir vaxtlar dönyanın neft akademiyası kimi şöhrət qazanmışdır.

Lakin ikinci Dünya Müharibəsindən sonra illərdə, xüsusən ötən əsrin altmışçı illərində SSRİ-nin digər regionlarında neft hasilatının töşkili ilə əlaqədar, eləcə də bər sırə obyektiv və subjektiv sobobalar üzündən Bakı neft istehsalı və emalı sahəsində birinciliyi əldən vermişdi.

Bakı neft sonayesinin şərəfli tarixinə böled olan Heydər Əliyev, ilk növbədə, neft sonayesi sahəsinin idarə edilməsində qayda yaratmaq qərarına gəlir. Bu barədə Moskva müvafiq dəməşqərə aparılır. Nəhayət, idarəetmə sistemində ciddi döyişikliklər edilir: 1970-ci ilin iyulunda ötən əsrin ortalarında yaradılmış Azərbaycan SSR Neftçixarma Sonayesi Nazirliyi ləğv edilir, respublikada neftin vo qazın hasılatı, quruda quyuların qazılması işinə rohbərlik etmək üçün yenidən "Azorneft" Dövlət İstehsalat Birliyi təşkil olunur. "Dənizneft" adı ilə fəaliyyət göstərən şirkət isə "Xəzərdənizneft" Dövlət İstehsalat Birliyinə çevrilir.

Elə həmin ilin avqustunda Mərkəzi Komitənin büro iclasında Heydər Əliyev hər iki birliyin rəisi olanlarının və onların müavinlərinin vəzifəsini Azərbaycan KP MK-nin nomenklaturasına daxil edir. Bu, o dövrə həmin vəzifələrin dövlət üçün xüsusi əhəmiyyət daşımışının göstəricisi idi.

Bundan sonra isə hər iki birliyin rəhbərliyinə gənc və milli kadrlar təyin edilir: Ələkber Süleymanov yeni yaradılan "Azorneft" istehsalat Birliyinin rəisi olur. Birliyin rəis müavini - baş mühəndis vəzifəsini Mansur Əhmədov, dəha iki rəis müavini vəzifələrini isə Ağarza Qafarov və Cümşüd

Пришло 13 августа 1970 г. прот. № 140, § 10	ПОСТАНОВЛЕНИЕ	БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА
О Г.С. СУЛЕЙМАНОВЕ А.Б.		
Утверждить т. Сулейманову Александру Багиримовну начальником объединения "Азнефт".		
Прошу ЦК КПСС утвердить настоящие постановления.		
<i>Г.С. Сулейманов</i>		
(29.8.1970)		
Ələkbar Süleymanovun "Azorneft" İstehsalat Birliyinin rəisi təyin edilmişsi barədə Azərbaycan KP MK burosunun qərarı. 13 avqust 1970-ci il.		
Хөсбəxt Yusifzadənin "Xəzərdənizneft" İstehsalat Birliyinin baş geoloq rəisi müavini təyin edilmişsi barədə Azərbaycan KP MK burosunun qərarı. 13 avqust 1970-ci il.		

Ibrahimov tutur.

Mərkəzi Komita Bəxtiyar Məmmədov "Xəzərdənizneft" İstehsalat Birliyinin rəisi vəzifəsinə tövsiyə edir. Nəcəddin Qarayev əsaslı tikinti üzrə, Nəsrulla Babayev isə qazma işləri üzrə rəis müavini vəzifəsinə göndərillir.

1970-ci ilin 13 avqustunda keçirilən həmin büro iclasında Azərbaycanın indiki tanınmış və qocaman neftçisi Xoşbəxt Yusifzadə "Xəzərdənizneft" İstehsalat Birliyinin baş geoloq - rəis müavini təyin edilir.

Bürönün bu barədə arxivdə saxlanılan qərarında da Heydər Əliyevin imzası var...

Пришло 13 августа 1970 г. прот. № 140, § 18	ПОСТАНОВЛЕНИЕ	БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА
О Г.Б. БУХАФЕДЕ Х.Б.		
Утверждать г. Бухафеде Хамидхане Баги Əliyevnən geologon- zəmənistəsinin başçılığının obyektiyinə "Xəsiperneft".		
<i>Г.Б. Буҳафед</i>		
(29.8.1970)		

Пришло 29 августа 1970 г. прот. № 153, § 24	ПОСТАНОВЛЕНИЕ	БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА
О ПРИСВОЕНИИ НАМЕНОВАНИЯ СТРОИТЕЛЯ МОРСКИМ СУДАМ.		
Принять предложение Объединения "Каспморнефт" о присвоении наименования строящимся в г. Астрахани морским крановым судам:		
- проект № 1807, заводской № 3 "Фуд Самедов";		
- проект № 1807, заводской № 2 "Мелик Гейчай".		
<i>Г.Б. Буҳафед</i>		

2-кк

Daha bir yenilik: Gəmilərə milli və tarixi adların verilməsi

Heydər Əliyev hakimiyətə galəndən sonra yeni tikilən gəmilərə milli adların verilməsi məsələsini da ön plana əchir. Azərbaycan KP MK-nin 1970-ci il martın 31-də keçirilən büro iclasında qəbul olunan bir qərar bundan xəbər verir: "Leningrad şəhərində tikilməkdə olan yanın aleyhina danışmasına "General Həmidov" adının verilməsi barədə Azərbaycan SSR Neftçixarma Şöbəsi Nazirliyinin təklifi qəbul edilsin".

İlk baxıda ele görünə biler ki, bu, bir tosadüfür. Lakin ötən əsrin 70-ci illərinə aid partiya sənədlərinin qorunduğu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində yüngülvari araşdırma aparmaq kifayətindən, belə qərarların ardıcıl qəbul edildiyinin şahidi olasan.

Bela sənədlər isə çoxdur.

1970-ci ilde Həştərxanda "Xəzərdənizneft" birliliy üçün inşa edilən iki dəniz kran gəmisinin tikintisi başa çatır. Həmin gəmilərə ad verilməsi məsələsi Azərbaycan KP MK-nin 2 fevral 1971-ci il tarixli büro iclasında müzakirə edilir. Və qərara alınıb ki, 1400 at qüvvəsinə və 25 ton yükaldırma imkanına malik kran gəmisinə Fuad Səmədovun, eyni güclü malik digər kran gəmisinə isə Məlik Geyçayevin adı verilsin.

Tikilməkənən kran gəmilərinə "Fuad Səmədov" və "Məlik Geyçayev" in adının verilməsi barədə MK burosunun qərarı, 2 fevral 1971-ci il.



Həm Fuad Səmədov, həm də Malik Goyçayev Azərbaycanın tanımış neftçiləri olmuşdu.

Azərbaycan Sonaye İnstitutunun məzunu olan F.Səmədov 1952-ci ildə "Neft daşları"nda baş geoloq vəzifəsinə toyin olunmuş, 8 il burada əcəloji kaşfiyyat işləş rəhbərlik etmişdi. Sonralar da onun hayatı donidizə neft kaşfiyyatı ilə bağlı olmuş, doniz neft-qaz geologiyası sahəsində böyük xidmətlər göstirmişdi.



Malik Goyçayev isə 1920-ci ildən Azərbaycanın neft sonyası sahəsində çalışmış, Sosialist Əməyi Qohrəmam fəxri adına layiq görülmüşdü.

Azərbaycanın əməkdar mühəndisi fəxri adını Fuad Səmədovun və Sosialist Əməyi Qohrəmamı Malik Goyçayevin adlarının məhz "Xəzərdənizneft" birliliyinin gəmilərinin adında əbədişdirilməsi tamamilə qanuna uyğun idi. Va təsədüfi deyil ki, bu barədə Mərkəzi Komito büroosunun qərarını da şəxşən Heydər Əliyev özü imzalamışdı.

1971-ci ilin avqustunda Qırızı Bayraqlı Sakit Okean Donanmasının komandancı admiral N.Smirnov Bakıya - Heydər Əliyevə məktub göndərmiş. O, məktubda 1945-ci ilin avqustunda Sakit Okean Donanmasının böyük serjantı İvan Kobzarın göstərdiyi qohrəmanlıq xatrladır və "Xəzərdənizneft" birliliyinin tikilməkdə olan gəmilərindən birinə İ.Kobzarın adının verilməsinə xəsis edir.

Azərbaycan rəhberliyi bu məsələyə həmin ilin payızında baxmaq qərarına gör. Mərkəzi Komito büroosunun noyabrda keçirilən iclasında müzakirə edilən məsələlər siyahısına bira da olaraq edilir: "Xəzərdənizneft" birliliyinin "Xəzərdənizneft" idarəsinin 12 nömrəli kran gəmisi "İvan Kobzar" adının verilməsi haqqında".

Həmin iclasda gəmiyə ad verilmir. Heydər Əliyevin tapşırığı ilə bürü aşağıdakı məzmunda qərar qəbul edir: "H.N.Seyidov tapşırılsın ki, kran gəmilərinə və digər kiçik gəmilərə xüsusi adların verilməsinin məqsədliyinə uyğunluğunu hərtərəfli araşdırırsın, bu məsələlərə baxılmasına bundan sonra qayıtlısan".

O vaxt Mərkəzi Komito katibi vəzifəsində çələng H.N.Seyidov tapşırılan məsələni hərtərəfli araşdırır, gəmilərə ad verilməsi ilə bağlı mövcud qanunvericilik haqqında geniş arayış təqdim edir. Arxiv sonadlarından görünür ki, bu məsələ barədə Mərkəzi Komiteye ünvanlanan məktub və arayışların hamısı, demək olar ki, "Sizin tapşırığınız əsasında..." sözləri ilə başlayır. Bu fakt özü də məsələyə Heydər Əliyevin no qədər ciddi yanışlarından xəbər verir.

Bələliklə, 1971-ci ildə SSRİ-də gəmilərə ad verilməsi ilə əlaqədar qaydalar barədə Heydər Əliyev üçün arayış hazırlanır. Həmin arayışdan görünür ki, gəmilərə ad verilməsi məsəlesi

Azərbaycan Xalq Təsərrüfatı Şurasının 7 dekabr 1964-cü il tarixli, 968 nömrəli sərəncamı ilə təsdiq edilən "Xəzərdənizneft" idarəsinin gəmilərinə ad verilməsi qaydaları haqqında osasnamə" yə uyğun tonsimlənir. Həmin osasnamədə deyil ki, dövlət xadimlərinin, içtimai-siyasi xadimlərin, Vətən müdafiəçilərinin, görkəmli mədəniyyət xadimlərinin adının verilməsi SSRİ Ali Soveti Royasat Heyotinin 11 sentyabr 1957-ci il tarixli formanı asasında həyata keçirilir.

Həmin dövrdə "Xəzərdənizneft" idarəsində 399 gəmi olub, onlardan 189-na dövlət xadimlərinin, horbçılardan, Vətən müdafiəçilərinin, elm, ədəbiyyat və incəsənət xadimlərinin, əməkdar neftçilərin və s. adları verilib. İdarənin qalan gəmiləri - kiçik katerlər isə bort nömrəsi ilə fealiyyət göstərib.

Qeyd etmək yerinə düşür ki, ad verilməyən gəmilər oxvat SSRI Registr müəffitişliyi tərəfindən sənədləşdirilmirdi.

SSRİ Ali Soveti Royasat Heyotinin 11 sentyabr 1957-ci il tarixli formanı ilə diyar, vilayət və rayonlara, elçə də şəhər və digər yaşayış məntəqələrinə, müəssisə, domir yolu stansiyaları, kolxozlar, idarələr, təhsil müəssisələrinə və təşkilatlara yaşamaqda olan dövlət xadimlərinin, içtimai-siyasi xadimlərin, elm və mədəniyyət xadimlərinin adının verilməsi praktikasına son qoyulur.

Qorara alırmı ki, bundan sonra adlar həmin içtimai-siyasi xadimlərin və s. ölümündən sonra onların adının əbədişdirilməsi məqsədilə verilsin.


Bu formanın verilincə Stalinin, Malenkovun, Mikojanın, Bağırovun və başqalarının hələ sağlığında adını daşıyan gəmilər var idi.

Bələliklə, uzun araşdırmadan sonra Qırnuzu Bayraqlı Sakit Okean Donanmasının xahişinə baxıb. Həmin orafədə Həstərxanda Xəzər donizçiləri üçün kran gömisi, Leningradda isə yanğınsöndürən gəmi inşa olunurdu.

Azərbaycan KP MK bürosu həmin gömiliər ad verilməsi barədə qərarı 1971-ci il dekabrın 28-də qəbul edir. Heydər Əliyev kran gömisi "İvan Kobzar", yanğınsöndürən gömiyi isə "General Zeynalov" adının verilməsi barədə qərarı imzalayır.

Məlumat üçün bildirik ki, Hacıbaba Zeynalov 1906-cı ildə Gəncədə anadan olmuşdur (maraqhdır ki, Mərkəzi Komitəyə töqdim edilən arayışda elə belə da yazılıb; "Gəncədə (Kirovabad) doğulmuşdur"). Böyük Vətən müharibəsi illorində göstərdiyi qohrəmanlıqla görə Lenin ordeni ilə təltif edilmiş, müharibədən sonra tehsilini davam etdirərək diviziya komandiri, Bakı Ümumqoşun Ali Məktobinin rəisi olmuş, general-major rütbəsi almışdır.

Bu fakt da sübut edir ki, Xəzər dənizində üzən gömiliər ad verilməsində millilik prinsiplərinin üstünlük toşkil etməsi heç də təsadüfi deyil. Heydər Əliyevin hayata keçirdiyi ardıcıl xətt, prinsipial mosolə idi. Təsadüfi deyil ki, bunun ardıcılık respublikanın yeni rəhbəri böyük Azərbaycan şairi imadoddin Nəsiminin 600 illik yubileyinin dünyaya soviyyəsində qeyd olunması üçün tədbirlər görməyə başlayacaq, bu sırada ilk addım kimi Xəzər Dəniz Gəmicişiyi idarəsi üçün



Tikilmakda olan gəmiye "Şair Nəsimi" adının verilməsi barədə Heydər Əliyevin imzaladığı qərar, 13 mart 1973-cü il.

Tikilməkdə olan "çay-dəniz" tipli teploksoda "Şair Nəsimi" adının verilməsi barədə qərar qəbul edəcəkdi. Ve sonrakı illərdə Heydər Əliyevin xeyir-duası ilə artıq Xəzərdə "Şair Sabir", "Nizami", "Füzuli", "Vaqif" və s. adlı gəmilər üzəməyə başlayacaqdı.

1974-cü ilin sentyabrında isə Azərbaycan KP MK bürosu Həstərxanda tikilməkdə olan başqa bir üzən qurğuya "Bakı" adının verilməsi barədə qərar qəbul edəcəkdi. Qeyd edək ki, o dövrə partiya işində yazılmalar, əsasən, rus dilində aparılırdı. Üzən qurğuya "Bakı" adının verilməsi barədə Heydər Əliyevin imzası ilə arxivdə saxlanılan sənəd də rus dilində yazılıb. Amma maraqhdır ki, həmin qərarda göminin adı "Bakı" yox, məhz "Bakı" kimi göstərilib...

Yeri gölmüşkən, Həstərxanda həmin üzən qurğunun inşasına SSRİ Nazirlər Sovetinin 19 may 1970-ci il tarixli

Принято 10 сентября 1974 г. прот. № 104 § 12

ПОСТАНОВЛЕНИЕ
БЫРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА

о присвоении плазмойчей буровой установке
6000/60 наименование "Бакы"

Принять предложение объединения "Каспморнефть" о присвоении плазмойчей буровой установке для бурения скважин глубиной 6000 метров при глубине моря 60 метров, проекта 1540, строящейся в г.Астрахань, наименование "Бакы".

Г. Алиев

Г. Саркисян
3/12/74

Yeni tikilan üzən qurğuya "Bakı" adının verilməsi barədə Azərbaycan KP MK bürosunun qərarı, 10 sentyabr 1974-cü il.

sərəncamı ilə başlanmışdı. Bu unikal mühəndislik qurğusunu dərinliklərinin 60 metrə qədər çatan orazilərində 6 min metrə yaxın dərinlikdə quyu qazmağa imkan verirdi. Texnoloji, enerji və gömicişlik avadanlıqları ilə, 50 nəfər üçün yaşayış və xidmət otlaqları ilə tömən edilmiş üzən qurğuda xüsusi vertolyot meydandası da quraşdırılmışdı.

Qurğunun inşası 1975-ci ilin iyulunda başa çatmış və Bakı limanına gətirilmişdi. İyulun 24-də Heydər Əliyev qurğunun istismara verilməsi mərasimində iştirak edir, qurğu ilə yaxından tanış olur, neftçilər və donizçilərə səmimi səhəbat aparır. Sonra isə toplaşanlar arasında çıxış edərək deyir: "Bu müəsəmən qurğu bütün bir istehsal kompleksidir. Onun vəzifəsi deniz quyuları qazmaqdır. Burada hər şey müasir taloblar səviyyəsində qurulmuşdur. Müraciətənən sərəntidən işləməli olacaq. "Bakı" qurğusunda neftçilərin və donizçilərin yüksək məhsüslərlə işləmələri üçün yaxşı



sərait yaradılmışdır".

Daha bir neçə il də keçəcək, Heydər Əliyev Mərkəzi Komitə bürosunun növbəti bir qərarını imzalayacaqdı. Həmin qərarda belə bir bond da var idi: "...Nizami adına Azərbaycan Ədəbiyyatı Müzeyinə tapşırılan ki, görkəmli dövlət xadimlərinin, Azərbaycan ədəbiyyatı klassiklərinin adını daşıyan Xəzər teploksodlarında müzey guşolarının yaradılması məqsədilə materiallar hazırlayaraq xərici ölkələrə üzən gömiliər versin".



"Nasimi" quru yük daşıyan teplaxodu Bakı limanında. May, 1974-cü il



Bu işə o demək idi ki, Heydər Əliyev, məsələn, xarici ölkə limanlarına üzən "Şair Nasimi" gəmisiində İmadəddin Nəsiminin kimliyini sübut edən sonadən və materiallardan ibarət müze yaradılmasını istəyir və tələb edirdi. Ona görə ki, xarici ölkə votandaşları da Azərbaycanın belə görkəmlı şair və filosoflarının olduğunu xəbər tutsun. Təbiii ki, bu, həmin 70-ci illərdə, sovet dövründə Azərbaycanı tanıtmaq üçün bir vasitə idə və Heydər Əliyev rəhbərlik etdiyi respublikanı dünyada tanıtmağa hələ o vaxtdan başlamışdı. İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO xətti ilə keçirilməsinə nail olması da bu müqəddəs istəkdən iştirak golirdi.

Azərbaycan Respublikasının Dövlət Arxivində Bakıdan SSRİ Doniz Donanması naziri T.Quijenkoya göndərilmiş bir məktubun surəti də saxlanılır. Məktub Xəzər Doniz Gəmiciyinə məxsus gəmilərə ad veriləmisi barədədir.

Məktubda Xəzər donizi üçün tikilməkdə olan "Kişinyov" tipli üç quru yük gəmisinə "əsərləri dünya poeziya xəzinəsinə daxil olan və bütün mütəraqqi boşşəriyyətin tanıldığı böyük Azərbaycan şairləri Nizami, Füzuli və Vəqifin" adının verilməsi barədə vəsətə qaldırılır.

Eyni zamanda Finlandiyada tikilon yedək gəmilərinə Xəzərin məşhur gəmi kapitanları "Kapitan M.İsmayılov" və "Kapitan Ə.Rəcəbov"un adının verilməsi xahiş olunur.

Məktub bu sözlərlə bitirdi: "Bu vəsətə Azərbaycan KP MK ilə razılıqlılaşdırılmışdır".

Təbiii ki, o dövrə belə bir vəsətə Mərkəzi Komitenin, şəxson Heydər Əliyevin razılığı olmadan yazılı bilməzdı.

Heydər Əliyev,
1977-ci il.

Bütün bunlar barədə indi danışmaq olduqca asan və sadədir. Amma ötən əsrin 70-ci illərində Azərbaycan kimi respublikalarda milli ictmai-siyasi xadimlərin və adəbiyyat-inceşənət adamlarının adının bu səviyyədə obəldəşdirilməsi yalnız Heydər Əliyev kimi milli ruhlu dövlət xadiminin iradəsi və casarəti hesabına mümkün olan işler idi.

Veri galmışsan, bir qədər qabağā qaçaraq bildirək ki, ulu öndər gəmi və qurğulara tarixi və milli adalar qoymaq əmanasına ömrünün sonuna qədər sadıq qaldı. O, 1998-ci ilin sentyabrında "İstiqlal" qazma qurğusunun işə salınması münasibətlə keçirilən töntənəli mərasimində demişdi: "Mən bir neçə gün bundan önce bu qurğuya ad qoymuşam - onun adı "İstiqlal"dır. Bu nohəng istehsal müəssisəsinə, qazma qurğusunun işi adətən heç də təsdiçi olaraq verilməyibdir. Bilirsiniz ki, bir neçə vaxt bundan əvvəl biz böyük qazma qurğusunun bərpa olunub

modernləşdiriləndən sonra işə başlamasını tətbiq olunan suradə qeyd etdi və ona "Dədə Qorqud" adı verdim. Bu adı mən vermişəm. Nə üçün "Dədə Qorqud"? Çünkü Qorqud bizim ulu babamız, dədəmizdir, tarixi kökümüz, soyumuzdur. İkinci qazma qurğusuna "İstiglal" adı verərkən, bunundan sonra keçmişimizi bu günümüzdə daha da six bağlamaq arzusunda, istəyində olmuşam. Bizim tarixi keçmişimizi Dədə Qorquddur, bu günüümüz, galacoyimiz işə obidi müstəqillikdir, istiqlaliyyətdir. Mən əminəm ki, bu üzən qazma qurğusu "İstiglal" adını şərəflə daşıyaq, onun ömrü uzun olacaq və daim Azərbaycan xalqının iqtisadiyyatının inkişafına, Azərbaycan votondaşlarının rıfah halının yaxşılaşmasına, Azərbaycanın istiqlaliyyətinə sadəcə xidmət edəcəkdir.

Bəlo yerdə deyirlər: Şərhə ehtiyac yoxdur...

Mövzunun davamı kimi, ümummilli liderin xalqımızın tarixinə daim hörmət və ehtiramla yanaşdırıbmı təsdiq edən də bir faktı da səxurlatmaq yerinə düşür.

1968-ci ilin avqustunda Azərbaycan Tarixi Muzeyində Xəzər dənizinin Azərbaycan sahili abidələrinin tədqiqi məqsədilə Sultu Arxeoloji qrup yaradılr. Muzeyin elmi omakdaşı, arxeoloq Viktor Kvachidzenin bacılığı ilə Xəzərin Azərbaycan akvatoriyası sultu abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiya təşkil olunur. Maraqlıdır ki, bu ekspedisiyalar az sonra respublikaya rəhbərlik etməyə başlayan Heydar Əliyevin hakimiyyəti illərində dənizə də uğurla davam etdirilir. 1987-ci ilə qədər tədqiqatlar aparılırlar. Müütəxəssisler Bilgəl zonasında antik dövrdən orta əsrlərə qədər istifadə olunduğu ehtimal olunan daş lövhələr aşkar edirlər.

Xəzərdə gəmiçiliyin tarixinə işq şalan növbəti

dəlillər - dəmir lövhələr 1980-ci illərdə tapılırlar. Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji fondunda saxlanılan həmin dördəbunuşlu dəmir lövhələrdən XIV-XVI əsrlərdə istifadə olunduğu güman edilir. Arxeoloji tapıntılar alımları Xəzərdə gəmiçiliyin inkişafı ilə bağlı yeni ehtimallar irəli sürməyə imkan verir.

Dənizçi kadrlardan əsas tələb – peşəkarlıq

Heydar Əliyevin hakimiyyət illəri həm də yerli müütəxəssislərin yüksək vəzifelərə təyin edilməsi, gəncərin və milli kadrların irəli çökiləsi ilə olamadır. Xəzər Dəniz Gəmiçiliyində kadr məsəlesi de Azərbaycanın yeni rəhbərinin ilk dövrlərində əsas qayğısına çevrilib. Hələ 1972-ci ilin avqustunda Azərbaycan KP MK Xəzər Dəniz Gəmiçiliyi idarəesində kadrların seçilməsi, yerləşdirilməsi və torbiyə edilməsinə dair xüsusi qərar qəbul edib.

Doğrudur, həmin dövrdə dəniz donanmasının ixtisaslı kadrlarla təmin edilməsinə xüsusi diqqət ayrılrırdı. Gəmiçilik idarəesində gənc müütəxəssisler komandir vəzifələrinə irəli çökilir, onları böyük istehsalat sahələrinə rəhbərlik etmək həvalə olunurdu. Təkcə 1971-ci ildə istehsalatdan ayrılmadan alı təhsil almaq imkanı qazanan 104 fəhlə mühəndis-texniki vəzifələrə rəlli çökilmədi. Gəmiçiliyin 2300 nəfərdən çox işçisi istehsalatdan ayrılmadan ali və orta texniki məktəblərdə təhsil alır, təhsillərini başa vurduqdan sonra işə müvafiq vəzifələr tuturdular.



Lakin bütün bunlar Azərbaycan rəhbərliyini qane etmir. Heydar Əliyev Xəzər Dəniz Gəmiçiliyi idarəesində kadrların hazırlığı və ixtisas artırma tövsiyi ilə razılaşır. O, gəmiçilikdə peşəkar müütəxəssislerin, müasir texnoloji avadanlıqları idarə etməyi bacaran mühəndis-texniki işçilərin sayının daha da artırılması qayğısına qalmağı tapşırır.

Mərkəzi Komitənin yuxarıda adı çəkilən qorarında qeyd olunur ki, "Xəzər Dəniz Gəmiçiliyi idarəesində kadrlarla işin soviyyəsi günün taleblərinə cavab vermər", kadrların hazırlanması işino perspektiv yanaşma hissədən etibarib. İdarəədə 140 nəfər müütəxəssisin hələ de fəhlə kimi çalışması Mərkəzi Komitəni - şəxslən Heydar Əliyevi narahat edir.

Gəmiçilik idarəesində kadr axını faktı da respublika rəhbərinin narazılığına səbəb olur. O, son iki ildə 570 nəfər mühəndis-texniki üçün idarəədən niyə uzaqlaşması ilə maraqlanır. Buna görən səbəblərin araşdırılması tələb edir.

Xüsusən xarici ölkə limanlarına üzən gəmilərin heyətinin monov i təbiyəsindən, məsuliyyət və peşəkarlığından narahathıq ifadə olunur.

Gəmilərde qoza hallarının sayının artması da ciddi narahatlılığı doğurur. Əgər 1970-ci ildə gəmilərdə 7 qoza həl baş vermiş, 29 min rubl ziyan daymışsa, 1971-ci ildə qozalarının sayı 24-a çatmış və dayanın ziyanı miqdarı da artıq 100 min rubla çatmışdı.


V.Şurruq adlı Bok
Gəmi Tamiri və Təkintisi
Zavodu, İyun, 1970-cü il.



Bütün bu və digər nöqsanları ortaya çıxaran Mərkəzi Komitə Xəzər Dəniz Gəmiciçiliyi idarəsinin rəhbərliyi qarşısında konkret məsələlər qoyur, gəmiciçiliyin işinin kökündən vaxtıslasdırılması taləb edir.

Heydər Əliyevin o dövrə məsələni belə kəskin qoyması təsdiqi deyildi. Artıq həmin 70-ci illərdə Xəzər Dəniz Gəmiciçiliyinin müasir gəmilərlə təmin edilməsi istiqamətində möqsədönlü işlər aparılırdı. Ona görə də yeni gəmilərin idarə edilməsi, onlara xidmət göstərilməsi xüsusi hazırlıq taləb edirdi.

Aradan bir qədər də keçəcək, o dövrə Xəzər Dəniz Gəmiciçiliyində gedən dəyişikliklər barədə 1973-cü ilin mayında idarənin roisi Cabbar Həsəmov mətbuataya açıqlamasında deyacəkdi: "İdarə "Tissa" və dənizə azoturumlu "Oleg Koşevoy" tipli yeni tankerlər almışdır. Yükdəşmaların istiqaməti də dəyişmişdir. Neft Colokondonvo "Neft Daşları"ndan daşınır, taxıl isə Krasnovodskdan. Bundan başqa Xəzər doničiləri Xəzər-Baltika xətti üzrə tranzit yolların daşınmasına pionerino çevrilmişlər.



"Paris Kommunası" adlı Bakı Cami Təmiri Zəvədunun korpusu, iyun, 1975-ci il.

Bu isə bəzə Şimali Atlantika limanlarına, Qərbi Avropa ölkələrinin limanlarına qədər gedib çıxmaya imkan vermişdir. Tanker donanması "Nikifor Rəqov" tipli on müasir tepləxəndlər almışdır, quru yük donanmasına isə orta tonnajlı qarışıq "çay-dəniz" tipli yeni gəmilər gotırılmışdır.

Bu qısa hesabat Heydər Əliyevin o dövrə kadər hazırlığına niyə xüsusi həssaslıqla yanaşdırığını aydınlaşdırır. Artıq 1973-cü ildə Xəzər doničiləri Şimali Atlantika limanlarına üzirdülər. Xəzər Dəniz Gəmiciçiliyi idarəsinin gəmilərini Qərbi Avropa limanlarında da görmək olardı. Onlar Azərbaycanı təmsil edirdilər. Ona görə də doničilərlərden yalnız yüksək peşəkarlıq və mənəvi sahələr olundurdu. Bu, Heydər Əliyevin Xəzər doničilərinən əsas taləbi idi.

Dənizdən neft çıxarılması diqqət mərkəzində

Dünya neft sonayesinin galacak inkişaf yolumun möhz dənizdə neftçarma ilə bağlı olacağını irəlicədən görən ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində bu istiqamətdə genişmiyash faaliyyətə başlanılar. Məlum olduğu kimi, 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin comi 40 metradək dərinliyində işləmə imkanı verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlar isə, demək olar ki, bütünlükə köşf olunmuşdu. Buna görə ovvalco

dənizin 70 metr dərinliyində köşfiyat-axtarış işləri aparmağa imkan verən "Xəzər" tipli üzən gəzma qurğuları alımr. Görürlən tədbirlər tezliklə "Bəhər" və "Bulla-dəniz" yataqlarının köşfi ilə noticolonir. Xalqımızın ümummilli lideri az sonra qarşıya donızın 200 metr və dəha çox dərinliyində işləmək vəzifəsi qoyur və böyük siyasi qotiyət, iradə bahasına bu məqsədinə də nail olur.

Artıq 70-ci illərin ovvollarından gəmiciyin sahil bazasının da inkişafına xüsusi diqqət ayrılr. Xəzər limanları yeni yüksəkverme və yükləboşaltma avadanlıqları ilə təmin edilir.

Vano Sturua adına və "Paris kommunası" adına gəmi tomiri zavodlarında yeni köprülər istifadəyə verilir.

Xəzər dənizçilərinin mənzil-məsişət şəraitinin yaxşılaşdırılması da unudulmur. 70-ci illərin

ovvollarında dənizçilər üçün yeni yaşayış binaları inşa edilir.

Azərbaycan KP MK-nın 1974-cü il avqustun 30-da keçirilən büro iclasında iso Heydər Əliyevin təşəbbüsü ilə "Neft daşları" dəniz yatağının işlənməyə başlanmasının 25 illiyinin qeyd edilməsi barədə qərar qəbul olunur.

Heydər Əliyev bu yubiley tədbirlərinin toşkili üçün Azərbaycan Nazirlər Sovetinin sədr müvəvvi İ. İbrahimovun başçılığı ilə xüsusi dövlət komissiyası yaradır.

"Neft daşları"nın kəşfindən sonra 1974-cü il yanvarın 1-nə qədər buradan 107 milyon tondan çox neft çıxarılmışdı. Dənizdə estakadalar üzərində dünyada analoqu olmayan şəhər sahñmişdi. SSRL-də ilk dəfə uzunluğu 180 kilometrə çatan hidrotexniki qurğular kompleksi tikilmişdi.

Əvvəlcə qeyd olunduğu kimi "Neft daşları"nda hasilatın toşkili dənizdə işləyən üzən qurğuların alınmasına zorluk yaratmış, Üzən Vasitələr idarəsi toşkil olunmuşdu.

Sonralar Üzən Vasitələr idarəesi "Xəzərdənizneftdonanma" idarəsinə - neft donanmasına çevrilmişdi.

1970-ci ildən iso Xəzər Doniz Neft Donanması "Azərnell" birliyinin tərkibində "Xəzərdənizneft" Dövlət İstehsalat birliyi kimi fəaliyyət göstərməyə başlamışdı.

O illərdə dənizdə qazma işlərinin toşkili üçün xüsusi kran gomiləri, borudüzən gomilər, yanğındanmühafizə gəmi və qurğuları alınaraq Xəzər Neft Donanması dəha gücləndirilir.



Heydər Əliyev təminmiş
neftçiləri Xəzər
dənizində, 1975-ci il



Heydər Əliyev dövlət
nümayəndələri ilə Xəzər
dənizində, 1975-ci il

Bir daha kadrlar və neft sənayesində yenidənqurma haqqında

1978-ci ildə SSRİ Nazirlər Soveti Azərbaycanda neft sənayesinin idarə edilməsi sahəsində daha bir doyişiklik edir. Həmin il avqustun 28-də Nazirlər Sovetinin "SSRİ-nin kontinental şelfində neft və qaz ehtiyatlarının mönimşönləşmə üzrə işlərin töşkili haqqında" 720 nömrəli qərar imzalanır.

Həmin qərarla SSRİ-nin kontinental şelfində neft və qaz axtarışı, köşfiyyatı, çıxarılması və daşınması, eləcə də qeyd olunan işlərin planlaşdırılması və maliyyəşdirilməsi işləri SSRİ Qaz Sonayesi Nazirliyinə həvalə edilir. "Xəzərdənizneft" İstehsalat Birliyi də bütün struktur bölmələri, müvafiq istehsal birləşkləri, müssisə və töşkilatları ilə birləşdə həmin nazirliyə verilir.

SSRİ Qaz Sonayesi nazirinin 20 avqust və 5 dekabr 1978-ci il tarixli qərarları ilə "Xəzərdənizneft" istehsalat Birliyi yenidən qurulur, neft və qaz çıxarılması üzrə "Xəzərdənizneftqazsonay" Ümumittifaq Sonay Birliyi adlanır, onun təşkilati strukturu təsdiq olunur. Yeni ümumittifaq istehsalat birliyinin nozdında neft və qaz quyularının qazılması üzrə "Xəzərneftqazçixarma" və "Xəzərməşəvvədlər" ixtisaslaşmış vadəvərlər birliyi yaradılır.

Vaxtilə "Xəzərdənizneft"ə daxil olan layihə

institutlarının adı da müvafiq olaraq yeni idarənin adına uyğunlaşdırılır.

Bələliklə, Xəzərdə neft və qaz çıxarılması, köşfiyyatı və daşınması məsələləri bilavasitə SSRİ Qaz Sonayesi Nazirliyinin soranacamuna verilir. Lakin maraqlıdır ki, yeni yaradılan ümumittifaq təbeliyində olan həmin idarə və müəssisələrin rəhbərləri Azərbaycan KP MK bürosunda təsdiq edilir.

Mərkəzi Komitənin 3 aprel 1979-cu il tarixli büro iclasında Heydər Əliyevin imzası ilə yeni qərarlar qəbul edilir. Əlokbor Süleymanov təzə yaradılan İstehsalat Birliyinin rəisi, Xəzərdənizneft qəsəbə baş geoloqu - birliyin rəis müavini Yusifzadə isə baş geoloqu - birliyin rəis müavini vəzifelərini tövif olunur.

Həmin büro iclasında Cəlal Məmmədov birləşmiş qazma işləri üzrə, Rafiq Xələfov əsəshəkintili üzrə, Azər Vəlibayov isə kadrlar üzrə müavivləri tövif olur.

Arxivdə saxlanılan bu qərarların altında da Heydər Əliyevin imzası var.

Bu qərarlar bir həqiqəti də tarix üçün yaşadır: Azərbaycanda neft və qaz sənayesinin idarə edilməsi Moskvaya - SSRİ Qaz Sonayesi Nazirliyinə həvalə edilsə də, Heydər Əliyev Bakıda fəaliyyət göstəracak ümumittifaq istehsalat birliyinin rəhbərliyinə milli kadrlar tövif etməyi bacarıır.

Bir qədər irəliyə gedərək xaturladaq ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpə etdikdən sonra həmin qurum Xəzər Dəniz Neft Donanması kimi uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS) tərkibində fəaliyyət göstərir. Yalnız 2013-cü ildə "Azərbaycan Xəzər Dəniz Gömüçliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılarkən həmin donanma da sohmdar cəmiyyətin tabeliyinə verilir.

Heydər Əliyev iş otagininda. 1978-ci il.



“Neft daşları”nın 25 illiyi təntənələri haqqında bir neçə söz

Umummilli lider
Heydər Əliyev Sovet
Azərbaycanı barəsində
“Neft daşları”nın
gedarğın 1975-ci il.



“Neft daşları”nda neftin sonaye üsulu ilə çıxarılmasının 25 illiyinin qeyd olunması təntənələrinə 1974-cü ilin ikinci yarısından ciddi hazırlıq görülür. Yubiley tədbirlərinə 1975-ci ilin iyundan start verilir. SSRİ Neft Sənayesi naziri V.D.Şaşın da Bakıya davət edilir.



Heydar Əliyev və SSRİ neft sənayesi naziri V.Şaşın “Sovet Azərbaycanı” barəsində “Neft daşları”nın gedarğın 1975-ci il.

İyunun 17-də “Sovet Azərbaycan” gəmi-bəroası “Neft daşları”nın körpüsünü yan ahr. Gomidən respublikanın rəhbəri Heydər Əliyev və SSRİ Neft Sənayesi naziri V.D.Şaşın düşürülər. Burada təntənələr möiting keçirilir. H.Əliyev və V.Şaşın çıxış edirlər.

İyunun 18-də isə Lenin adına sarayda “Neft daşları”nın 25 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçirilir.



Heydar Əliyev və
SSRİ neft sənayesi
nəziri V. Sosin Xəzər
dənizində, 1975-ci il.

Heydar Əliyev yığıncaqda geniş nitq söyləyir: "1948-ci ilin payız günləri xalqımızın yeni-yeni nəsillorının xatırında yaşayacaqdır. Dalğalar üzündən azacıq ucalan, neftə bulaşmış daşların üstüne o günlər kiçik bir kaşfiyyat desantı çıxdı. Baki-Krasnovodsk yoluunda on tohlükəli yer sayılan, insan ayağı doymayıb bu daşlar cərgəsinə donuzçular "gəmi qəbiristəm" adlandırdılar. Hesabdan silmiş gəmilər sildirrim sahilərin yaxınlığına gotirilib suya batırıldı. Beləliklə, "Yeddi gəmi adası" meydana gəldi və buradan Xəzərin dərinliklərində yatan neft sərvətlərinə hücum başlandı".

Heydar Əliyev həmin tədbirdə "Neft daşları"nın yaradılmasında xidməti olan bütün sahələrin mütəxəssisləri ilə yanaşı neftin tohlükəsiz daşınmasını təmin edən Xəzər dənizçilərinin de unutmur: "Biz dəniz mədənləri üçün nadir avadanlıq yaranan konstrukturlara və neft maşınçayırmış zavodlarının fəhlələrinə, möhkəm polad borular və rəsən poladəridənlər və boru protakətlərinə, estakadalar qurarkən hər cür çətinliklərə üstün golən inşaatçılarla, hər cür hava şəraitində, firtinada fəhlələri daşıyan, duru yanacağıq böyük torpaqə fasilesiz daşınması təmin edən dənizçilərə və təyyarəçilərə, Xəzər



Heydar Əliyev "Neft
daşları"nda, 1975-ci il.

fətələrinin qayğısına qalan xidmət sahəsi işçilərinə, "Neft daşları" ilə möhkəm tellərlə bağlı olan, öz növbətən dənizdən ibidən daha çox neft və qaz çıxarılmasına yaxından kömək edən bütün zəhmətkeşlərə dərin minnətdarlığını bildiririk".

Həmin illərdə Heydar Əliyev neftçiləri qarşısında böyük vəzifələr qoymuşdu: Xəzərin dorinliyi 100-150 metr olan yerlərində yeni neft quşuları qazmaq! Lakin açıq donidəz neftin hasilatı unikal gəmilər almamasını, xüsusi kran gəmilərinin, borudüzən gəmilərin, yedək və təchizat gəmilərinin göstərilməsini tələb edirdi.

Təsadüfi deyil ki, "Neft daşları"nın 25 illiyinin qeyd olunduğu həmin 70-ci illərdə Heydar Əliyev həmdə Neft Donanmasının maddi-texniki bazasının daha da gücləndirilməsi qayğısına qahr. İlk növbədə neftçilərin "Neft daşları"na daha rahat və daha tohlükəsiz çatdırılması üçün xüsusi sornişin gəmilərino ehtiyaç var idi. Bu məqsəddə Finlandiyada istehsal edilmiş okean tipli iki gəmi alınır. Hər cür rahatlığı olan bu gəmilərin hər biri 550-600 sornişin götürməklə, neftçiləri "Neft daşları"na - iş başına tez və tohlükəsiz çatdırmağa başlayır.

Bunun ardında Polşa və Yuqoslaviyadan donizçiləri daha uzaq platformalara çatdırın 50, 60, 70 nəfərlik gəmiler gotırılır.

Yanlış oleyhino gəmiler parkı da genişləndirilir. Doniz mədənlərində, eləcə də donizda, limanlarında və reyldördə yanlış tohlükəsi ilə üzlöşən gəmилər kömək etmək möqsədi "Vix" tipli 13 süroli gəmi alınır.

Kəzər donizçiləri ilk borudüzən "Süleyman Vəzirov" gəmisini də 1973-cü ildə - Heydar Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə aylar. Saltı neft və qaz xələrinin inşası üçün Hollandiyada inşa edilmiş "Süleyman Vəzirov" borudüzən gəmi dənizin dərinliyi 195 metrə qədər olan sahalarında saltı boru xələrinin çəkilməsini tömən edir.



Yerigolmışkon, 1973-cü ilə qədər bu tipli gəmilər ancaq Britaniyada, habelə Şimal dənizindəki neft mədənlərində istismar olunurdu.

Bu tip gəmilərin Xəzərə getiriləşməsindən sonra neft dənizdən sahilə borularla vurulur və "Neft daşları"ndan, digər dəniz mədənlərindən neftin sahilə tankerlərə daşınmasına ehtiyac galmır.

Bu illərdə gücü 7040 at qüvvəsində olan üç adəd tochizat gəmisi Norveçdə inşa olunaraq Bakıya çatdırılır.

1978-ci ilin iyun ayında isə Fransanın "Seret" şirkətində hazırlanmış yeni gəmi Bakıya getirilir. Bu gəmi suyun dərinliyi 600 metrə qədər olan yerlərdə neft-qaz yataqlarının aşkar edilməsi və 200 metrə qədər dərinlikdə quyuların qazılması üçün nəzərdə tutulurdu. Gəmi geoloji-geofiziki

Принято 20 февраля 1980 г. прот. № 130. с. № 15

ПОСТАНОВЛЕНИЕ
БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА

О присвоении специальному управлению "Каспнефтегазфлот" Всесоюзного промышленного объединения "Каспморнефтегазпром" наименования
"Эли Эмиров"

Принять предложение Всесоюзного промышленного объединения "Каспморнефтегазпром" о присвоении специальному управлению № 5 в управлению "Каспнефтегазфлот" наименования "Эли Эмиров".

G. Shavlyanov

A. Qasimov
16/2-80

кн-2

"Xəzərneftqazdonma" idarəsinin 1 nömrəli ixtisaslaşdırılmış garnisinə "Əli Əmirov" adının verilməsi barədə Azərbaycan KP MK burosunun qərarı.
28 fevral 1980-ci il.

tədqiqatlar və saltı işlər aparılması üçün elmi-texniki aparat kompleksi ilə tömən edilmişdi. Yeni gəminin qiyməti 18 milyon rubl təşkil edirdi.

Bakıya getirilən gəmido Fransa mütəxəssislərinin iştirakı ilə istismar üçün hazırlıq işləri aparılır.

Həmin gəmiyə Azərbaycanın tanınmış neftçisi Əli Əmirovun adı verilir.

Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi Siyasi Sənədlər Arxivində gəmiyə ad verilmiş barədə Mərkəzi Komitə burosunun qərarı da saxlanılır. 1980-ci il fevralın 20-də keçirilən büro iclasının qərarında deyildir: "Xəzərneftqazdonma" idarəsinin 1 nömrəli ixtisaslaşdırılmış gəmisine "Əli Əmirov" adının verilməsi barədə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyinin təklifi qəbul edilsin".

Qərarın sonunda Heydər Əliyevin möşhur imzası var...

Xüsusi qazma qurğusu olan "Əli Əmirov" geoloji-keşfiyyat gəmiyi artıq dənizin 600 metr dərinliyində axtarış-keşfiyyat işləri aparmağa imkan verir.

Ötən əsrin 80-ci illərində "Xəzərdənizneftqazdonma" daha güclü və daha müasir "İsrafil Hüseynov" borudüzən gəmiyi alır. Həmin gəminin köməyi ilə dünya rekordu vurulur: bir sutka ərzində 100 metrdən çox dərinlikdə, su altında 3 kilometr boru düzüllür.

Daha sonra ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Bakı Dərin Dəniz Özülləri Zavodu fəaliyyətə

başlayır.

Sonrakı illerde de neft hasilatının artması ilə əlaqədər Xəzər Doniz Neft Donanması üçün müxtəlif toyinatlı gəmi və qurğular alırmış. Söhbət gəmi-kranlarından, sornışın, yedək, dəlgic, geoloji-kəşfiyyat, yanğınsöndürmə gəmilərdən, kiçik yedək və xidmət katerlərləndən və barjardan gedir.

1980-ci ildə Almaniya Federativ Respublikasında inşa edilmiş "Azərbaycan" gəmisi bu donanmadaya xidmət başlayır. "Günoşlı" yatağında nöhong stasionar platformat məhz 2500 ton yükgötürmə qabiliyyətinə malik "Azərbaycan" kran gəmisinin köməyi ilə qurulur.

Bütün bu faktlar öten osrin 70-ci illərində respublikada neft-qaz, neft-kimya sonayesinin inkişafına, bununla birləşdə Doniz Neft

Donanmasının gəmi və avadanlıq parkının daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirildiyindən xəbor verir. Sonralar həmin illərdə görülen işləri xatırlayan ulu öndər demədi: "Dördüncü armənəzində həmin məqsədlərə 1,8 milyard manatdan artıq və ya əvvəlki altı il orzindəki qədər vəsait yörəndildimişdir. Xəzər neftçilərinə donuzın dorinliyi 70 metrədək olan sahələrində 6 kilometrlik quyular qazılması üçün yeni, somorolü üzən qurğular, suyun altında neft və qaz komorları çəkilməsi və geoloji-axtarış, mühəndis-axtarış işləri aparılması üçün ixtisaslaşdırılmış gəmilər, donuzın dorin sahələrində topa halında on quyu qazılması üçün sabit platformalar, 2,5 min ton yük götüren nadir kran gəmisi verilmişdir. Neft və qaz cəhətiylər xeyli artırılmış, neft hasilatı səviyyəsinin azalmasına sərötü zaifləmişdir".

Tikinti işlərinə xüsusi qayğı

Öton osrin 70-ci illərində Heydər Əliyev Xəzər Doniz Gəmiçiliyində çalışan işçilərin monzil-moişət şəraitinin yaxşılaşdırılmasına da daim diqqət ayırmış, bu sahəni həmişə nəzarətdə saxlayırdı. Tosadüfü deyil ki, Xəzər donizçilərinin monzil-moişət şəraitinin və sosial problemlərinin həllinə məhz əllərdə dəha çox diqqət ayrılmışdır.

O dövrde osash tikinti işlərinin aparılması üçün Moskvadan xüsusi razılıq alınması vacib olduğundan ulu öndər daim belə məsələləri mərkəzi organlar arasında casarotla qaldırırdı, problemlərin həllinə nail olurdu.

Azərbaycan Respublikasının Dövlət Arxivində donizçilər üçün mənzil tikintisi ilə bağlı bir arayış saxlanılır. Həmin sonəddən göründür ki, Xəzər Doniz Gəmiçiliyi idarəesi 1972-ci ilin dördüncü kvartalında Bakının Haqverdiyev küçəsində yaşayış evinin tikintisine başlayırdı. Beş mərtəbəli, 56 mənzilli binanın tikintisine 650 min rubl vəsait ayrılbı. Lakin sonradan inşaat materiallarının çatışmazlığı ucbatından tikinti yarımqərə qalıb.

Bu problem o vaxtkı gəmiçilik idarəesi rəhbərliyinin Mərkəzi Komitəyə bir müraciəti ilə qisa vaxtda aradan qaldırılır. Çünkü o dövrə donizçilər arasında hər yerdə yaşlı işçilər hazırlanmışdır.

Həmin 70-ci illərdə Bakı Donizçilik Məktəbi üçün yeni bina tikilməsi məsələsini də məhz Heydər Əliyev qaldırmış, məktəb üçün təze binanın tikilməsinə nail olmuşdur.

O illərdə Sovet İttifaqı Qohromani Qafur Mommodovun adını daşıyan Bakı Donizçilik Məktəbi Xəzər Doniz Gəmiçiliyi idarəesi üçün ixtisaslı kadrlar hazırlayırdı. Həmin illərin statistikasına görə, təcərəvətli şəxslər üçün 5 mindən çox mütəxəssis hazırlamışdı. Dövrün təlobatlarına uyğun olaraq Bakı Donizçilik Məktəbində yeni ixtisaslar üzrə tohsilin toşkilində müəyyən çətinliklər yaranırdı. Cənubi məktəbə osası 1900-cü ildə qoyulmuş binada yerləşir, gəmiçiliyin ilboil kadrları artan tələbini ödəmək üçün kifayət etmirdi.

Bütün bunların nəticəsidir ki, o vaxt Azərbaycan KP MK katibi H.Seyidov Heydər Əliyevin təpsiri ilə SSRİ Doniz Donanması naziri T.Quijenko ya məktəb göndərdir. O, Bakı Donizçilik Məktəbinin donanma üçün kadrlar hazırlanmasında roluunu xatırladır, məktəbdə tolim və todrisin dəha da

təkmilləşdirilməsi üçün bazannı zəif olduğunu asaslandırır və məktəb üçün yeni todris kompleksinin inşa edilməsinə vəsait ayrılmamasını xahiş edir.

Bir müddət sonra məktəb üçün bina tikməyə lazımi vəsait ayrılrı və Bakının Əhməddilə qəsəbəsində inşa olunan məktəbin yeni binası 1980-ci ildə istifadəyə verilir.

Hazırda həmin binada Bakı Donizçilik Kolleci fəaliyyət göstərir və orada suravi heyət üçün kadrlar hazırlanır.

Göründüyü kimi, Heydər Əliyev noinki gəmiçiliyin gündəlik problemləri ilə möşəl olur, daşınmaların artırılması təlob edir, həm də donizçilərin monzil-moişət şəraitinin yaxşılaşdırılması, eləcə də donizçi kadrlarının hazırlanması işini daim diqqətdə saxlayır.



Heydar Əliyev. 1975-ci il.

Qocaman neftçi Xosboxt Yusifzadə o illerde fohloların monzil-maisot sorailinin yaxşılaşdırılmasına ayırlan diqqəti bu gün də umutmur: "Heydər Əliyevin respublikamızın rəhbərliyinin sovet dövrü tokco istehsalat nüvviyyətini ilə deyil, həm də ümummilli liderimizin neftçilərə böyük qayğısı ilə xarakterizə edilir. Yalnız bir fakt: ulu öndərin respublikaya rəhbərliyi illərində neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdır. 70-ci illərin sonlarında neftçilərin mənzilə ehtiyacı 95 faizdən çox ödənilmişdi".

İqtisadiyyatın dirçəldilməsində Xəzər dənizçilərinin rolu artıır

Ötən əsrin 70-ci illərində Heydər Əliyevin qayğı və diqqəti ilə xeyli modernləşən Xəzər gəmiçiliyi artıq SSRİ hökumətinin həyata keçirdiyi beynəlxalq daşımalarla müüm həlqəyə çəvrilir, an vacib yüksərin daşınması Xəzər dənizçilərinə həvala olunur.

70-ci illərin əvvəllərində SSRİ-də yaranan arzaq qılıqlı ciddi problemlərə səbəb olur. Sovet hökuməti xarici ölkələrdən taxıl, şəker və yağ almaq məcburiyyətdə qalır. Bu məhsulların vaxtı-vaxtında Sovet İttifaqına çatdırılması üçün xüsusi tədbirlər görülür. Onda xarici ölkələrdən arzaq məhsullarının daşınmasına Xəzər dənizçiləri də cəlb edilir və onlar bu məsul işin

1984-cüildə gəmiçiliyin yaşış fondunun faydalı sahisi 272 min kvadrat metrə çatır. Dənizçilərin, liman işçilərinin, gəmi tomcıqlarının ixtiyarına 335 çarpayıq iki xəstəxana, 2900 xəsto üçün nəzarət tətluş 5 poliklinika, 6 həkim və 11 feldşer səhiyyə məntəqəsi verilir.

Maraqlıdır ki, bu gün də Bakı sakinlərinin köhnə onuncu ilə "Kaspar" xəstəxanası adlandırdığı məşhur müalicə ocağı bu səhrətə möhz sovet dövründə, Heydər Əliyev dövründə çatmışdır. Müasir tibb avadanlıqları ilə, pəşəkar həkimləri ilə, yüksək xidmət mədəniyyəti ilə...

öhdəsindən loyqatlı gəlirlər.

Bununla əlaqədar SSRİ Doniz Donanması nazirinin müavini A.Trequbovun Bakıya - Heydər Əliyevə göndərdiyi məktub arxivdə saxlanılır.

23 sentyabr 1973-cü il tarixli həmin məktubda deyilirdi: "Xarıcdən taxıl, şəker və yağ alımması və bu məhsulların xarici ölkə limanlarından sovet limanlarına daşınması haqqında Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarlarının uğurla yerinə yetirilməsi ilə bağlı Sov.İKP MK 17 sentyabr 1973-cü il tarixli qərarı ilə Dəniz Donanması Nazirliyinə tapşırılmışdır ki, nazirliyin tabeliyində olan donanma, liman və digər təşkilatların işçilərini dövlət mükafatlarına töqdim etsin. Bununla əlaqədar nazirlik Xəzər gəmiçiliyinin rəisi C.Həşimov yoldaşa tapşırıq vermişdir ki, müvafiq qaydalara uyğun olaraq üzən həyətən 2 nəfər mükafata töqdim etsin: "Şərəf nişan" ordeninə - 1 nəfər, "Əmək iğidiyyinə görə" medalına - 1 nəfər".

Bu məsələ Azərbaycan KP MK büroosunun 15 oktyabr tarixli iclasında müzakirə edilir və "Sabirabad" teploxidunun kapitani Əsədulla

Kazimov "Şərəf nişanı" ordeninə, "Yanqı-Yul" teploxidunun kapitani Qüdrət Abidzadə isə "Əmək iğidiyyinə görə" medalına töqdim olunur.

1974-cü ilin oktyabrında isə Türkmenistanın Kinalı yatağından dəniz düzən Nöreçin şimal limanlarına daşınması zərurəti meydana çıxır. O vaxt Moskvadən - SSRİ Xərici Ticarət Nazirliyindən Bakıya ünvanlanmış məktubda deyilirdi ki, "bu tip düzən eksportu üçün Nöreç bazarı kifayət qədər perspektivlidir və hesablamalarə görə, tək 1974-cü ildə 50-70 min ton düz daşınmasına ehtiyac var".

Bununla əlaqədar xahiş olunur ki, "dəniz düzənun Xəzər Dəniz Gəmiçiliyi idarəsinin gəmiləri ilə daşınması masəsləsi müsbət həll edilsin, oks töqirdə dayarı azad konvert olunan valyuta ilə ödəniləcək sovet düzənun etibarlı bazarını itirə bilərik".

Təkcə bu iki fakt da o dövrə Xəzər gəmiçiliyinin sovet beynəlxalq ticarət dövriyyəsində hansı rolə malik olduğundan xəbor verir.

Azərbaycan Respublikasının Dövlət Arxivində Moskvadən Xəzər Dəniz Gəmiçiliyi idarəsinə 1974-cü ilin oktyabrında ünvanlanmış maraqlı bir telegram da qorunur. Həmin sonradə deyilir ki, "Yujflot" ABŞ, Kanada, Qərbi Avropa və Yaponiyadan İranə konteyner yüklerinin daşınmasını planlaşdırır. Bununla əlaqədar Xəzər dənizçiləri qarşısında vəzifə qoymular: bu yüklerin daşınmasının təşkili ilə bağlı imkanlarınızı qisa vaxtda nəzərdən keçirib məlumat verin.

Onda xarici ölkələrdən götürülmək konteyner yüklərinin Bakı limanından İranın Pehlevi limanına daşınması Xəzər dənizçilərinə həvələ edilir. İri höcmli konteynerlərin daşınması üçün gəmilərin bir hissəsinin yenidən qurulmasına və yeni avadanlıqlarla təchiz edilməsinə ehtiyac var

idi. Xəzər dənizçiləri bu çətin işin öhdəsindən do ugurla gəlirlər..

70-ci illərin ortalarında Bakı-Krasnovodsk bora keçidi vasitəsilə daşımalarla bağlı yaranmış ajiotaj isə ayrıca mövzudur.



Bakı-Krasnovodsk bora keçidi.



1976-ci ilin avqustunda Xəzər Doniz Gömiciiliyi İdarosinin rois ovazı D.Sosyukun respublika Nazirlər Soveti sədrinin müavini İlbrahimova göndərdiyi məktubda bu problemdən səhbiat açılı. Həmin dövrdə yüklərin çox olması sabobundan Bakıdan "Türkmənneft" birləşti üçün yüksək avtomobilərinin daşınmasında çətinlik yaranmışdı. Bu çətinlik isə Bakı-Krasnovodsk bərə keçidi ilə daşınan tez xarab olan yüklərin coxalması, eləcə də həmin marşrut üzrə minik avtomobilərinin daşınma zorlutinin artmasına ilə bağlı idi.

1975-ci ildə Bakı-Krasnovodsk-Bakı xətti ilə 18 min avtomobil daşınmışdır ki, bu da 1974-cü ilə müqayisədə 1,5 dəfə çox idi.

Onda gəmiçiliyin rəhbərliyi Xəzər hövzəsində minik avtomobilərinin daşınması probleminin həlli yolu kimi təklif edir: Xəzər Doniz Gömiciiliyi İdarosının toxumon yüzə qədər avtomobil və 200-250 sornişin götürmək imkanına malik avtomibildəşyan gəmilər ayrılsın. Hətta iki liman arasında

məsafənin uzaq olmadığını nozoro alaraq sornişinlər üçün təyyarədə olduğu kimi kresləşən salonlar da kifayət edə bilər.

Bu faktlar həmin 70-ci illərdə daha da güclənən Xəzər Doniz Gömiciiliyinin sovet iqtisadiyyatı üçün necə böyük əhəmiyyət kəsb etdiyini sübut edir.

Lakin onu da unutmaq olmaz ki, bütün bu uğur və inkişaf elə-bəla, asanlıqla başa gəlmirdi. Bir çox hallarda Moskvadakı ittifaq nazirləkləri ilə sort yazılmalarla müşayiət olunur. Bəzən isə problemlərin həlli üçün iqtisadi cəhətdən daha somorəli təkliflərin verilməsi köməyə çatırıd.

Bir sözə, 70-ci illərdə gəmiçilik sahəsində uğurların arxasında Heydər Əliyevin gərgin əməyi, bəzən problemləri ustahla həll etmək möhərəti dayanırdı...



Heydar Əliyev iş otağında.
1975-ci il.

Gəmiçiliyin problemləri necə həll olunurdu?

Heydər Əliyevin hakimiyətə goləndən sonra Xəzər Doniz Gömiciiliyi İdarosının işində olan nöqsanların aradan qaldırılması, gəmilərin boşdayanma hallarının minimuma endiriləməsi, gəmiçiliyə omok və istehsalat intizamının gücləndirilməsi sahəsində gördüyü işlər təzliklə somorəli noticinosu verir. Xəzər donizçiləri dövlət plan tapşırıqlarını vaxtında və yüksək keyfiyyətə yerinə yetirirler.

Heydər Əliyev Azərbaycanda neft sonayesinin inkişafına xüsusi diqqət ayırrı, Neft Donanmasının gəmi parkının artırılması üçün bütün imkanlardan istifadə edir. Xəzərə yeni müasir gəmi və avadanlıqlar gotırılır. Lakin bütün bunlar heç də asan başa gəlmir. Sovet bürokratiya aparatı bir çox hallarda yeni gəmilərin alınması xahiş ilə Bakıdan göndərildən müraciətlərə bigəno yanaşır. Xəzər Doniz Gömiciiliyi İdarosının roisi C.Həşimovun SSRİ Deniz Donanması Nazirliyinə bu mövzuda müraciətləri cavabsız qalır.

Xəzər gəmiçiliyinin yeni gəmi və avadanlıqlarla tomin edilmesindən yaranan problemlər 1972-ci ildə Mərkəzi Komitədə müzakirə olunur. Lakin o dövrdə respublikanın özünü sorbst şəkildə gəmiçilik parkunu daşıda da turmaq imkanı yox idi. Müvafiq gəmi və avadanlıqların alınması məsələsi SSRİ Plan Komitəsində, SSRİ Deniz Donanması Nazirliyində, SSRİ Maliyyə Nazirliyində və digər qurumlarda müzakirə edilməli, müvafiq vəsait



Sov.İKP XXI qurultayı
adına Bakı Gəmi Tamiri
zavodunun umumi
görünüşü. 1971-ci il.

toessüf ki, bütün bu bürokratik prosedurlar keçiləndən sonra da problemlər heç də həmişə tam hollini tapmurdı. Məsələn, 1972-ci ildə Xəzər Doniz Gömiciiliyi İdarəesi üçün Hoştorxan Gəmiçiyarına Zavoduna müvafiq sifariş verilsə də, zavod bu işlərin öhdəsindən vaxtında golo bilməmişdi.

1972-ci ilin avqustunda C.Həşimov SSRİ Deniz Donanması naziri T.Qujenkəyə məktubunda Hoştorxan Gəmiçiyarına Zavodunun Xəzər gəmiçiliyinin sifarişləri yerinə yetirə bilmədiyi üçün Xəzər dənizində istismar nozorda tutulan tankerlərin Bolqarıstan və ya Rumuniya zavodlarına sifariş olunmasını xahiş etmişdi.

Lakin bu toklifa da Moskvadan reaksiya verən olmamışdır.

Ona görə də C.Həsimov 1972-ci ilin noyabrında Heydər Əliyevin təpsiri ilə SSRİ Nazirlər Soveti sədrinin müavini P.Səleste məktub göndərir. Hazırda surəti Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan həmin məktubda deyilirdi: "Son illor Xəzər gəmiçiliyinin neftdaşma donanması noinki artıb, oksini xeyli ziifləyib ki, bu da Xəzər hövzəsində xam neftin, mazut və yağların, benzin və digər neft məhsullarının daşınma tələbatını tamın etməyə imkan vermır".

Məktubda qeyd olunurdu ki, hökumətin təpsiri ilə Həstərxan Gəmiçiyarına Zavodu 1971-1973-cü illərdə 5 tanker tikib təhvil verməli idi; 1971-ci ildə bir, 1972-ci ildə iki, 1973-cü ildə isə 2 gəmi hazır olmalıdır. Faktiki olaraq 1971-ci ildə bir, 1972-ci ildə iki gəmi tikilib, 1973-cü ildə isə comi bir gəminin təhvil verilməsi gözlənilir.

Bundan başqa zavod daha bir neçə ixtisaslaşdırılmış gəmi do təhvil vermiş olduğu halda, hökumətin bu təpsiriləri yerinə yetirilmiş. Bütün bunlar isə Xəzər dənizində daşımaların tempini aşağı salır.

Bu problemləri sadalanan gəmiçiliyin rəisi xahiş edir ki, P.Səleste ölkənin gəmiçiyarına sonayesinə plan təpsirilərinin yerinə yetirilməsi barədə göstəriş versin.

Bos öton əsrin 70-ci illərinin əvvəllərində Xəzər dənizçilərinə bu bigənəliyin kökündə nə dayanırdı?

Bu suala uzun illər Xəzər gəmiçiliyində çalışan mütoxassislərin xatirələri əsasında cavab vermək yerinə düşür.

XX əsrin 60-cı illərində Rusiyada, bir qədər sonra isə Qazaxistanda böyük karbohidrogen ehtiyatları

üzə çıxandan sonra Azərbaycan nefti ilə bərabər, Xəzər gəmiçiliyi də mərkəzin diqqətindən konarda qalır. Ona görə də donanmanın tozolunması yubadılır, ildən ilə ötürülür. SSRİ hökumətin, SSRİ Dəniz Donanması Nazirliyinə müraciətlər cavabsız qalır. Yalnız Heydər Əliyev Azərbaycana rəhbər təyin olunanın sonra bu problemləri özünomaxsusus incəliklə həll edir.

Qocaman donizçilər xatırlayı ki, o vaxtlar Rusiyada və Qazaxistanda hasil olunan xam nefti emal etmək üçün SSRİ rəhbərliyi yeni neftayırma zavodları tikməyi planlaşdırır. Buna isə xeyli vaxt və böyük vəsatit lazımdır. Onda Heydər Əliyev yaranmış möqəmdən istifadə edərək SSRİ hökuməti qarşısında belə bir toklif çoxlaşdırır: "Biz Bakının neftayırma zavodlarında Manqışlaq və Sibir neftini emal edə bilərik".

Təklif boyonılır və bundan sonra Qazaxistandan xam nefti Xəzərən o tayandır tankerlərə Abşeron sahilərinə, geriye isə neft məhsulları daşınmağa başlanır. Bu, həm də Xəzər Dəniz Gəmiçiliyi idarəsinin işlərinin artmasına, gəlirlərinin çoxalmasına səbəb olur. Bütövlükde hövzəyə yük axımı çoxalır.

Məhz bu işlərin yerinə yetirilməsi möqsədi ilə 1970-1975-ci illərdə 12 min tonluq 5 tanker alınır. Həmin dövrədə Qara Dəniz Gəmiçiliyi üçün tikilen "Qəhrəman Mehdi" tepləxodu da Xəzər gəmiçiliyinə verilir.

1971-1977-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi üçün 20 quru yük gəmisi inşa olunur.

Həmin dövrə Xəzərdə, həqiqətən də, daşımalar ilə böil artırdı. Məsələn, 1973-cü ildə 23,3 milyon ton maye yüd daşınmışdır, hesablamalara görə, bu rəqəm hər il artıralı və 1980-ci ildə 27,7 milyon tona çatmalıdır.



Heydar Əliyev. 1977-ci il.

1973-cü ildə 6,09 milyon ton quru yük daşınmışdır, bu rəqəmin də 1980-ci ildə 9,8 milyon tona çatacağı proqnozlaşdırılır. 1976-1980-ci illərdə 23 tankerin balansdan çıxarılması nəzərdə tutulduğundan həmin dövrə Xəzər donanmasının gəmi parkı xeyli artırılmalıdır.

1976-1980-ci illərdə Xəzər üçün yeni borakeçidlərin tikilməsi də zorurət cərvişdir. Qeyd edək ki, həmin dövrə Baki-Krasnovodsk xətti üzrə bəs bərə faaliyyət göstərirdi. Gəmiçiliyin rəisi C.Həsimovun yuxarı orqanlarına ünvanlaşdırılmış məktublardan 1974-1980-ci illərdə Naxçıvanda minimum iki yeni boronin istifadəyə verilməsi xahiş edilirdi.

Bundan başqa danızda dibdərinləşdirmə qurğularına da ciddi ehtiyaç var idi.

Gəmiçiliyin rəhbəri bu problemlər barədə SSRİ Dəniz Donanması naziri T.Quijenkoya məktubunda bu problemləri də qaldırır. Xəzər donanması üçün yeni gəmi və tankerlər tikilməsini xahiş edirdi.

1975-ci ilin iyulunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini K.Mazurov SSRİ Dövlət Plan Komitəsinə, Gəmiçiyarına Sənayə Nazirliyinə və SSRİ Dəniz Donanması Nazirliyinə təpsiri verir ki, Xəzər Gəmiçiliyi üçün bəzən bora-gəmi tikilməsi imkanları araşdırılsın. Amma sovet bürokratiyası maşını bəzəsən qulaqardına vurur və həmin ilin oktyabrında malum olur ki, SSRİ Dövlət Plan Komitəsi Sormovo zavodundan bərələrin inşası barədə qərar qəbul edib, lakin ilək bərə, nə qədər qorib olsa da, yalnız 1981-ci ildə hazır olacaq.

...Və Heydər Əliyevin şəxsi müdaxiləsi: Sov.İKP MK-ya müraciət

Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin Siyasi Sənədlər Arxivində Xəzər gəmiçiliyi ilə bağlı 1978-ci ilin sentyabrına aid məraqh bir yazılaşma da saxlanılır.

Söhbət o vaxt Azərbaycan SSR Nazirlər Sovetinin sadri vəzifəsində çalışan Əli İbrahimovun Heydər Əliyevi ünvanlaşığı məktubdan gedir.



Ə.İbrahimov yazır ki, SSRİ Nazirlər Soveti Royasət Heyətinin 30 avqust tarixli iclasında "1979-1980-ci illərdə deniz naqliyyatının maddi-tehniki basıbasının inkişaf etdirilməsi sahəsində taxirəsalınmaz tədbirlər haqqında" SSRİ Nazirlər Soveti Royasət Heyətinin təqsirişti ilə SSRİ Plan Komitəsi tərofündə hazırlanmış və SSRİ Dəniz Donanması Nazirliyi ilə razılıqlılaşdırılmış qərarə basılmış və həmin qərar qəbul edilmişdir.

O dövrə belə sənədlər təsdiq edilməzdən əvvəl bir qayda olaraq müzakirə üçün əlaqəli respublikalara göndəriliirdi. Bu qərar nədənsə Azərbaycana göndərilməmişdi.

Ə.İbrahimov bu məsələdən narahat olduğunu bildirir, eyni zamanda son illərdə Xəzər donanmasına gomilər alması və gəmiçiliyin texnik vəsiti olaraq təmİN edilmişsi zorurəti ilə bağlı ittifaq təşkilatlarına göndərilən müraciətlərin cavabsız qaldığını xatırladır.

Məktub bu sözlərlə bitirdi: "Xəzər Gəmiçiliyinin bərələr, tankerlər, dibdərinləşdirme qurğuları və digər texniki vəsiti olaraq təmİN edilməsi sahəsində voziyötün son dərəcədə gərgin olduğunu və həzirdə bu məsələyə dair qərar verildiyini nəzərə alaraq Sov.İKP MK-ya məktub göndərilməsini möqsədəyən hesab edirik".

Bəlo bir narahatlı nədən yaranmışdı?

Xidmət vaxtına və texniki voziyötüne görə cari beşillikdə 35 axtutumlu tankerdən 19-u, o cümlədən onların 14-ü təkcə 1977-1978-ci illərdə balansandı çıxarılmış idi. Eyni zamanda doqquzuncu və onuncu beşilliklərdə Rumuniyada, Bolqarıstanda və Volqograd şəhərində inşa ediləcək 22 tanker hesabına Xəzər neftdoldurma donanması parkının artırılacağı nəzərdə tutulmuşdu. Lakin bu barədə Rumuniya və Bolqarıstanla müqavilələr imzalanmamış, 1979-1980-ci illərdə isə Volqoqraddan cəmi 4 tankerin gotiriləcəyi gözlənilirdi.

Neftdaşlıma gomilərinin alıhəsinin gecikdirilməsi nəticəsində onuncu beşillikdə Xəzərdə xam neftin və neft məhsullarının daşınma həcmiinin artırılması gözlənilmirdi, daha doğrusu, bu artımı təmİN etməyə kifayət qədər gomilər yox idi.

Xəzər dənizçiləri 1977-ci ildə 20,5 milyon ton neft məhsulu daşmışdı. Yaxın iki ildə həmin səviyyəni qoruyub saxlamaq üçün Xəzər Gəmiçiliyi silinmək üçün nəzərdə tutulan gəmi və tankerlərin təmirini öz zavodlarında teşkil etməyə məcbur idi.

Həmin dövrə Xəzər hövzəsində dəniz bərələrinin sayı da tələbatı ödəmirdi.

Sovet ittifaqında dəmir yolu vagonlarının bərələrlə daşınmasına ilk dəfə 1962-ci ildə

Xəzər donizində başlanılmışdı. O vaxt "Krasnoye Sormovo" zavodunda 5 bərə tikilmişdi. Faktiki olaraq onlardan dördü istismarda idi, çünki biri daim təmir-profilaktikada olurdu.

Respublikada istehsal olunan malların və Bakı-Krasnovodsk bərə keçidi vasitəsilə tranzitə olan vagonların Orta Asiya gəndərilməsində çotinliklər yaranmışdı. Yeni bərə keçidlərinin tikilməsinə ehtiyac var idi.

1976-ci ildə Aktau limanında tikintisi başa çatan bərə-keçid hələ istismar edilmirdi. Ona görə də 1978-ci ildə 300 min ton quru yük adı gomilərlə daşınmışdı.

1978-ci ildə Bektaş limanında bərə-keçid istifadəyə verilsə də, Qara Boğaz keçidinin olmaması sabəbindən natrium quru yük gomiləri ilə daşınır. 1978-ci ildə 360 min ton natrium daşınması nəzərdə tutulurdu.

Bakı-Krasnovodsk istiqamətində minik avtomobilərinin daşınması sahəsində də ciddi problemlər var idi. Çünki bu istiqamətdə daşınma iləbil artırdı. Məsələn, 1973-cü ildə 2,5 min avtomobil daşmışdısa, 1977-ci ildə bu rəqəm 28,7 minə çatmışdı. Bakı Dəniz Vağzalında çox vaxt 300-a qədər avtomobil yüklənmə gözləyirdi.


Avtomobil daşınmasında yaranan bu problemlər həmin yüklerin qanuni sahiblərinin haqlı narazılığına və yuxarı organlara şikayət yazmasına səbəb olurdu.

Gəmiçilik idarəsinin Xəzərə avto-sornişin bərələri verilməsi xahişi ilə SSRİ Dəniz Donanması Nazirliyinə ünvanlaşığı müraciətlər isə cavabsız qalrırdı.

Qeyd etmək yerinə düşər ki, Xəzər Dəniz Gəmiçiliyi Xəzər hövzəsində dənizdə olan bütün müəssisələrin dibdərinləşdirme işlərinə



Heydar Əliyev Xəzər denizində qazməçilər arasında. 1980-ci il.



toləbatını ödəyən yegano müəssisə idi. Son 2-3 ilde isə Xəzər donuzinin soviyyəsi az qala 50 santimetr aşağı düşməndü və bu tendensiya davam edirdi. Büttün bunların nəticəsində Xəzərdə dibdorinləşdirmə işi də xeyli artmış, bu sahada texniki vasitələr alınması zoruroti dəha da aktuallaşmışdı.

Donizdə dibdorinləşdirmə işlərinin aparılmasına yaranan çətinliklər təkəc Xəzər Dəniz Gömiciiliyinin deyil, "Azərbalıqşnayec", "Azərtransnəqliyat" birləşklərinin, Qırmızı Bayraqlı Xəzər Donanmasının və "Xəzərdənizneft" istehsalat Birliyinin işində də ciddi problemlər yaradırdı.

İstər Xəzər Dəniz Gömiciiliyi idarəsinin, istərsə de Azərbaycan SSR Nazırılar Sovetinin rəhbərliyi bu problemlər barədə dosfolorda Moskvaya müraciət etmiş, gömiciilikdə yaranan çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini yazmışdı. Lakin bütün bu müraciətlər netice vermemişdi.

Görünür, Nazırılar Sovetinin söri Olı İbrahimov məhz bu amili nozərə alaraq Xəzər gömiciiliyinin yüksək qalmış problemləri barədə SSRİ rəhbərliyinə yalnız Heydar Əliyevin imzası ilə müraciət edilmişdir fikrino gelmişdi. Çünkü bütün bu aktual məsələlər barədə Sovet ittifaqının rəhbərliyinə yalnız Heydar Əliyev otralı məlumat verərək problemlərin həllini tələb edə bilerdi.

Heydar Əliyevin yuxarıda sadalanan problemlərlə bağlı Sov.İKP MK-ya müraciəti bu sözlərle bitirdi: "Azərbaycan KP MK xahiş edir ki, bu məktubda qaldırılmış məsələlərə baxılışla və müsbət həll edilməsi barədə tapşırıq verilsin".

O vaxtdan çox iller keçib, çox sular axıb. Amma bu gün aydın görünən odur ki, həmin dövrədə

Xəzər gömiciiliyinin bütün problemləri barədə Sovet ittifaqının rəhbərliyinə bu cür açıq və müfəssəl məktub yazımaqcaq ancaq Heydar Əliyev kimi güclü liderin casarəti çatardı...

Nəqliyyatda intizam tələbi və yubileylər barədə

Heydar Əliyev 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində Xəzər Dəniz Gömiciiliyi idarəsində və ona tabe olan qurumlarda işin ahəngdər qurulmasına, əmək intizamının möhkəmləndirilməsini daim diqqətdə saxlayırdı.

Ötən asrin 70-ci illərinin sonunda SSRİ-nin noqliyyat sistemində dövləti narahat etməyə başlayan bir tendensiya yaranırdı. Ölkənin dəmir yolu və su noqliyyatında xalq təsərrüfatı yollarının uğurlanması halları müşahidə edilir. Məsələn, 1980-ci ilin əvvəllərində aparılan hesablamalar zamanı molum olur ki, son iki ildə dəmir yolu noqliyyatında uğurluq halları iki dəfə artıb, nəticədə deyən ziyanın miqdarı da dörd dəfə çoxalı.

Bu rəqəmlər SSRİ miqyasında olan göstərici idi. Lakin Azərbaycanda da dəmir yolu və su noqliyyatında uğurluq halları artmışdır.

Ona görə də 1980-ci ilin martında Azərbaycan KP MK və Azərbaycan SSR Nazırılar Soveti "Dəmir yolu və su noqliyyatında xalq təsərrüfatı yollarının qorunmasının təmin edilməsi və uğurluqla mübarizənin gücləndirilməsi haqqında" qərar qəbul edir.

Bu qarar yenə də nəqliyyatdan Heydər Əliyevin osas tələbi - istehsalat intizamı tolobi ilə bağlı idi.

Heydər Əliyev ayrı-ayrı müəssisə və təşkilatların yubiley tədbirlərinin yüksək soviyyədə təşkilinə də daim xüsusi diqqət yetirir, bunun istehsalat intizamının daha da gücləndirilməsini, insanların həvəsləndirilməsinə kömək etdiyini yaxşı başa düşürdü.

1980-ci ilin noyabrında "Xozerneftqazdonanna"nın Sov. İKP-nin XXI qurultayı adına Gəmi Təmiri Zavodunun 25 illiyi tamam olur. Bu zavod 1955-ci ildə "Neft daşları"nın mənimsinələşmədən sonra Neft donanmasına məxsus gəmilorun təmiri üçün yaradılmışdır. Kiçik emalatxanaların bazasında formalşan zavod 25 il orzində təmir avadanlıqlarının modernlaşdırılması və yenidən qurulması noticisindən neft-qaz donanmasının xüsusiləşdirilmiş gəmilorun təmiri üzrə nohong istehsalat müəssisəsinə qeyrilişmişdir. Bu ilor ərzində, xüsusi 70-ci illərdə zavod, demək olar ki, yenidən qurulmuş, müəssisənin istehsal gücü 25 faiz artmış, texniki təchizat soviyyəti dəfələrlə yüksəlmüşdür. Məhz bu zavodun köməyi ilə ilk dəfə respublikada "Xozer" və "Azərbaycan" kimi üzən qazma qırğularının tikintisi həyata keçirilmiş, kran gəmilorunun daha böyük yüksəldürmə qabiliyyətinə çatdırılması üçün modernlaşdırma işləri aparılmışdır.

Ölçünin neft donanmasında oynadığı tarixi rolü nəzərə alan Heydər Əliyev 1980-ci ilin avqustunda zavodun 25 illiyinin təntənəli surətdə qeyd edilməsi barədə qarar qəbul edir. Təbii ki, zavodun əməkdaş fərqlənən əməkdaşlarını mükafatlandırmağı istəyirdi.

1981-ci ilin fevralında isə Mərkəzi Komitə bürosunun iclasında "Xozerdonizelmi-tədqiqatçılığı" (rus dilində "Kasimovinskiy proyekti") dövlət dəniz nəqliyyatı layihəxarçışını elmi-tədqiqat layihə institutunun Bakı filialının 50 illiyinin qeyd edilməsi barədə qarar qəbul olunmuşdur. Bu institut nəinki Bakıda, bütövlükdə SSRİ-də dəniz nəqliyyatı obyektlərinin layihələşdirilməsi işinə sanballı töhfə vermişdi. İnstitutun layihələri əsasında Bakı, Mahaçqala

və Krasnovodsk limanları modernlaşdırılmış, Bakı-Krasnovodsk, Vanino-Xolmsk kimi bərə keçidləri tikilərək istismara verilmişdir.

1981-ci ilin aprelində Xozer Dəniz Gömiciyinin mötəbər organları olan "Xozer donizçisi" və "Moryak Kaspiya" qəzetlərinin nəşrə başlamasının 50 illiyi tamam olur. Bu qəzetlərin ilk nömrəsi 1931-ci il aprelin 16-da çıxmışdır. Daha doğrusu, həmin tarixdə donizçilərin ilk qəzeti "Storm" ("Fırtına") adı ilə nəşr edilmişdir. 1932-ci ildən 1953-cü ilə qədər rus dilində qəzeti "Bolşevik Kaspiya" adı ilə işıq üzü görmüşdür. Sonralar 1962-ci ilə qədər qəzeti adı "Kommunist Kaspiya" olmuşdur. 1964-cü ilin iyun ayından isə "Moryak Kaspiya" kimi çıxarıdır.

Приштно 18.04.83 15/г. прот. № 15. § 12
ПОСТАНОВЛЕНИЕ
БЮРО ЦЕНТРАЛЬНОГО КОМИТЕТА КОМПАРТИИ АЗЕРБАЙДЖАНА

О награждении газет "Хазар джинчили" и "Морик Каспия"
Бюджетной грамотой Президиума Верховного Совета Азербайджанской ССР

За плодотворную работу по коммунистическому воспитанию тружеников Каспийского морского пароходства, добывающих их на выполнение хозяйственных задач и в связи с 50-летием со дня выхода первого номера награждаются газеты "Хазар джинчили" и "Морик Каспия" Бюджетной грамотой Президиума Верховного Совета Азербайджанской ССР.

Собрать проект Указа Президиума Верховного Совета Азербайджанской ССР по данному вопросу (прилагается).

S. Huseynov

"Xazardanızçısı" və "Moryak Kaspiya" qəzətərinin Azərbaycan SSR Ali Soveti Rayasəti Heyətinin Fərmanı ilə təltif edilməsi haqqında qərar. 18 iyun 1981-ci il.

"Xozer donizçisi" isə "Storm" kimi fəaliyyətə başlamış, 1932-1953-cü illərdə "Kaspı bolşeviki" adı ilə nəşr edilmişdir. 1953-cü ildən 1962-ci ilə qədər "Xozer kommunisti" olmuşdur. Qısa müddədə hor iki qəzətin nəşri dayandırılmış və 1964-cü ildən bərpa olunan donizçilərin mötəbər organı "Xozer donizçisi" adı ilə çıxmaya başlamışdır.


Bəlkələ, 1981-ci ildə bu qəzetlərin 50 illiyinin keçirilməsi barədə Mərkəzi Komitənin büroosu xüsusi qarar qəbul edir. Həmin ilin iyununda qəbul olunan qərara osasən "Xozer donizçisi" qəzətinin redaktoru Saleh Hüseynova Əməkdar mədəniyyət işçisi fəxri adı verilir, "Moryak Kaspiya" qəzətinin iki əməkdaşı isə Azərbaycan SSR Ali Soveti Rayasəti Heyətinin Fəxri Fərman ilə təltif olunur.

Ulu öndər Xozer donizçilərinin ayrı-ayrı təşkilat və qurumlarının yubileylərini belə ürəkgenliyi ilə qeyd edib, fərqlənənləri mükafatlandırmaşa, lazımlı gəldikdə gerililikləri əvvəlki kimi sort təngid də edir, hətta sort cəza da verir.

1981-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın plenumu keçirilir. Plenuma Heydər Əliyev geniñ nitq söyləyir. Respublikanın rəhbəri iqtisadiyyatın bütün sahələrində görülen işləri təhlil edir, nöqsanların aradan qaldırılması yollarını göstərir.

Həmin plenumda Heydər Əliyev Xozer donizçilərini dənənətmur: "Xazardəniz Gömiciyili və Mülki Aviasiya idarəesi qarşısında mühiüm vazifələr durur. Onlar nəqliyyat vasitələrindən istifadə olunmasının səmərəliliyini dəha da yüksəltməyə, yük daşınmasının bütün növləri üzrə təpsirşürlər sözsüz yerine yetirməyə, sornışınlara xidmət mədəniyyətinə xeyli yüksəltməyə nail olmalıdırlar".

Ümummilli liderin tələbi bələydi...



Danızçıların matbuat ornatılanlarının tarixi dair arxiv. 1981-ci il.

Sənaye sahəsində tərəqqi və gəmiçilik

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci illorun bir özlü xüsusiyyəti üzərində ayrıca dəyənməga ehtiyac var.

Məlum olduğu kimi, 1969-cu ilin yayında respublika rəhbəri seçilən ulu öndər ilk növbədə Azərbaycan iqtisadiyyatının tənzəzzüldən çıxarılması qayğısına qalır.

1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran vacib məsələləri diqqətən araşdırın Heydər Əliyev bu sahənin inkişaf konsepsiyasının əsasını qoyur. "Kimyasonaye" istehsalat Birliyində 1970-ci ildən başlayaraq istehsalat sahələrində avadanlıqların yenilənməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcılı və məqsədönlü tədbirlər görülür. 1975-ci ildə yeni sulfanol istehsal kompleksi istismara verilir. 1971-ci ildə sintetik kauçuk zavodunda illik güclü 15 min ton olan butil-kauçuk istehsalat işə salınır və zavod keçmiş SSRİ-də bù tip kauçuk istehsal edən yeganə müəssisəyə çevrilir.

Neft sənayesinin ölkə iqtisadiyyatındaki rolunu nozora alan Heydər Əliyev 1970-ci illorda bu sahənin dinamik inkişafına nail olur, neft-kimya sənayesinin modernləşdirilməsini tömən edir. Neftçılık zavodlarında neftin ilkin emal üçün yeni qurğular işə salınır və bu müəssisələrdə 90 adda müxtəlif məhsulların istehsalına şərait yaradılır.

Bu illorla Azərbaycanın neftmaşınqayırma zavodlarında da əsas sahələr yenidən qurulur, yeni istehsal sahələri işə salınır.

Bütün bunların neticəsidir ki, artıq 90-ci illorın əvvəllərində SSRİ-də istehsal olunan neftçixarma texnikasının böyük hissəsinin Azərbaycan verirdi. Neftmaşınqayırma sahəsində Azərbaycan ABŞ-dan sonra dünyada ikinci yeri tuturdur.

Homin 70-ci illərdə cihazgayırmaya sahəsində də yeni müəssisələr yaradılır. Bakıda "Ulduz" elektrik cihazgayırmaya, "Ozon" zavodu, Sumqayıtda möişət kompressorləri zavodları istifadəyə verilir. 1975-ci ildə isə SSRİ-də ilk dəfə Bakıda möişət kondisionerləri zavodu fəaliyyətə başlayır.

Əgər XIX əsrin ortalarından 1969-cu ilədək Azərbaycanda cəmi 735 böyük sənaye obyekti tikilmişdir, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırılır.

Bundan başqa, 1970-1982-ci illərdə Cənubi Qafqazın en iri polad tökmə zavodu, Gəncədə olvan metallar zavodu, Ələtdə ağac emalı kombinatı, Naxçıvanda və Sumqayıtda şüse zavodu və s. sənaye müəssisələri istifadəyə verilir.

Sənaye sahəsində gedən bu inkişaf, töbü ki, Xəzər Doniz Gəmiçiliyi sahəsinin de işinə çox ciddi təsir göstərir. Azərbaycanın sənaye müəssisələrində istehsal olunan avadanlıq və qurğular SSRİ-nin digər regionlarına daşınmalı idi. Daşınma sahəsində isə on ucuz və səmərəli neqliyyat vasitəsi gəmiçilik idi. Məsələn, ilk dəfə SSRİ-də istehsal edilən Bakı kondisionerlərinə dəha çox SSRİ-nin Orta Asiya regionunda tələbat var idi. Bu regiona isə on səmərəli daşınma yolu Bakı-Krasnovodsk xətti üzrə işləyən gəmilər idi.

Bir sözə, ulu öndərin diqqət və qayğısı ilə inkişaf edən Azərbaycan sənayesi gəmiçilik infrastrukturunun da tərəqqisine, daim

təkmilləşdirilməsinə xidmət edirdi. Respublikada istehsal olunan neft və neft məhsulları, neft maşınqayırması avadanlıqları, digər yeni texnologiyalar Xəzər üzərində hövzə ölkələrinə daşınır.

Cünki homin illərdə Azərbaycan ulu öndərin qayğı və diqqəti neticəsində qabaqcıl ixracatçı respublikaya çevrilmişdi. Ölkəmizneft məhsulları, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, avtomobil hissələri, xalça və xalçalıq məmulatları, çini-saxsı qablar istehsal üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdur. İstehsal olunan 350 adda məhsul isə dünyadan 65 ölkəsinə ixrac olunurdu. Təbii ki, bu ixracatda gəmiçiliyin xüsusi yeri vardır...



Heydər Əliyev Bakı Məşət Kondisionerləri zavodunda. 1975-ci il.

Dəniz donanması naziri Heydər Əliyevə müraciət edir...

1981-ci ildə Bakı Dənizçilik Məktəbinin 100 illiyi tamam olur.

Bu yubileyle əlaqədar Siyasi Sənədlər Arxivində ayrıca qovluq var. 1981-ci il sentyabrın 8-də SSRİ Dəniz Donanması naziri T.Quienko Bakıya - Heydər Əliyevə məktub göndərir. Məktubda

həmin ilin noyabrında Bakı Dənizçilik Məktəbinin 100 illiyin tamam olduğu xatırladılır, məktəbin keçidiyi tarixi yola qısa nəzər salır.

Nazirin məktubu bu sözlərə bitirid: "Yüksək ixtisaslı mütəxəssislər hazırlanması, işində mühüm xidmətlərinə və yaradılmışının 100 illiyi ilə əlaqədar Dəniz Donanması Nazirliyi Bakı Dənizçilik Məktəbinin "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi barədə müvafiq qurum qarşısında vasatət qaldırmaq niyyətinədir. Sizden xahiş edirəm ki, məktəbin dövlət mükafatına təqdim edilməsi məsələsinə baxasınız".

Öslində nazir "müvafiq qurum qarşısında vasatət qaldırmaq" deyəndə, töbü ki, Sov.İKP


MK-nın nəzərdə tutdur. Hadisələrin sonrakı inkişafı göstərir ki, T.Quijenko Sov.IKP MK qarşısında vəsətən qaldırılmış Heydər Əliyevdən xahiş edilmiş.

Nazirin məktubu Azərbaycan KP MK-ya sentyabr 14-də daxil olur. Məktubun üstündə Heydər Əliyevin sentyabrın 15-də yazdığı qısa dərklər var: "Yol Bağırov K.M. Xahiş edirəm, MK bürosuna çıxarıñ".

Məsələ MK bürosuna sentyabrın 23-də çıxarılır və qərar qəbul olunur: "Deniz donanması üçün yüksək ixtisaslı mütxəssislər hazırlanmasına işində xidmətlərinə görə və yaradılmasının 100 illiyi ilə əlaqədar SSRİ Deniz Donanması Nazirliyinin Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişsi xahişli ilə Sov.IKP MK-ya müräciət olunsun".

Heydər Əliyevin müracətini Moskvada baxılxı və többi ki, müsbət qarşılıanır. 1981-ci ilin noyabrında SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakı Dənizçilik Məktəbinin "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişsi barədə fərman verir.

Q.Məmmədov adına Bakı Dənizçilik Məktəbinin "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişsi barədə təqdimat. 23 sentyabr 1981-ci il.



G.Kievskiy

1981-ci ilin dekabrında Bakıda Sovet İttifaqı Qohromanı Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin 100 illiyinə həsr edilmiş tətbiqli tədbir keçirilir. Heydər Əliyevin de iştirak etdiyi homin tədbirdə SSRİ Dəniz Donanması naziri T.Quijenko çıxış edir.

Nazir çıxışına məktəbə daim diqqət və qayğı göstərdiyinə görə Heydər Əliyevə töşkəkür etməklə başlayır.

Sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin məktəbinin "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi barədə fərmani oxunur və orden məktəbin bayragına taxılır.

Həmin günlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmani ilə məktəbin iki oməkdaşı Əməkdar nəqliyyat işçisi, üç nəfər isə Əməkdar müəllim fəxri adına layiq görülür.

Məktəbin 11 oməkdaşı isə Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.

Nazir T.Quijenko üç gün Bakıda olur, Xəzər Dəniz Gemiləri Təmiri Birliyinin gəmi təmiri zavodlarında, Bakı Deniz Limanı və gəmiçilik idarəsinin digər obyektlərini görür, respublikanın gəmiçilik təsərrüfatı ilə yaxından tanış olur, bu sahədə çalışan insanların problemləri ilə maraqlanır. Dekabrın 10-da isə onu Heydər Əliyev qəbul edir və birlikdə gəmiçiliyin problemlərini müzakirə edirlər.

O dövrün qəzetləri yazarırdı: "Görüşdə Xəzər hövzəsində nəqliyyat donanmasının inkişafı problemləri və perspektivi, gəmi təmiri zavodlarının və limanların yeni texnika ilə təchiz edilməsi, dənizçilərin, limançuların, gəmi təmirçilərinin əmək və mösət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar məsələlər müzakirə edilmişdir".

Bu qısa qəzet hesabının "açmasını" 18 il Xəzər Dəniz Gəmiçiliyi idarəsinə rəhbərlik etmiş mərhum Cabbar Həsimov sonralar verocıldı: "80-ci illorin övvəlində gəmiçilik yenidən çətinliklərlə üzlödü. Tanker donanmasının təzələnməsi aşılmaz zirvaya çevrilmişdi. Bu donanmanın fiziki və mənəvi coğrafiya qocalması barədə dəfələr SSRİ Dəniz Donanması Nazirliyinin kollegiya iclaslarında məsələ qaldırsa da, noticəsi olmamışdı. Yaxşı müraciətlərimiz cavabsız qalırdı. Hər yerdən olımız üzüldəndən sonra yənə də respublika rəhbərinə müraciət etməyi qərara alırdı. Heydər Əliyev məni diqqətə dinleyəndən sonra olini telefonu atdı. SSRİ Dəniz Donanması naziri Timofey Quijenkoya zəng vurdur. Nazirin hələ həval tuttudan sonra dedi ki, Timofey Borisovic, dənizçilər sizdən gileyənlərdir. Nazir işlədiyimizdən bir ildə onların qonağı olmamışınız, Heydər Əliyevin dəvəti ilə T.Quijenko Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin 100 illiyi yubileyində iştirak etmək üçün sohoriyinə goldı. Respublikanın rəhbəri tanker donanmasının təzələnməsi barədə məsələ qaldırdı. Nazir yaxşı vaxtlarda bu problemi aradan qaldırılacağına söz verdi".

Heydər Əliyevin sovet dövründə problemləri həll etmək ustalığının daha bir nümunəsi və noticə: 1981-ci ildən başlayaraq donanmaya Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransa kimi ölkələrdə inşa edilmiş gəmilər alınırlar...

Принято 23 сенбюз
1981 г. прот. № 27
ПОСТАНОВЛЕНИЕ
ПО СТАВЛЕНИИ БАКИНСКОГО МОРЕХОДНОГО УЧИЛИЩА
БАКИНСКОМУ МОРЕХОДНОМУ УЧИЛИЩУ ИМ. КАФАР
ЗАСЛУГИ В ДЕЛЕ ПОДГОТОВКИ ВЫСОКОКАВАЛИЙ
СТВОВ МОРСКОГО ФЛОТА И В СВЯЗИ СО 100-ЛЕ
ТИЕМ БАКИНСКОГО МОРЕХОДНОГО УЧИЛИЩА ИМ. КАФАР
БАКИНСКОМУ МОРЕХОДНОМУ УЧИЛИЩУ СССР ПРОСИТЬ ЦК КПСС
УЧИЛИЩА ОРДЕНОМ ДРУЖБЫ НАРОДОВ.

Г.Киевский



ULU ÖNDƏRİN FƏALİYYƏTİNDƏ MOSKVA VAXTI



Yuri Andropovun Heydər Əliyevdən əsas xahişi nə idi?

- Heydər Əlirza oğlu, hər şeydən əvvəl, nəqliyyatla məşgül olun. Buna monim şoxsi xahişim kimi baxın.

Bu sözləri 1982-ci ilin payızında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev sovet dövlətinin başçısı Yuri Andropov demişdi.

Heydər Əliyev
Kremliyində iş
otogunda Avqust,
1983-cü il.



Sonra isə olavaş etmişdi: "Ölkənin xəritəsinə baxın. Nəqliyyat bizdə həm iqtisadi, həm strateji, həm də ümummilli rol oynayır, dövlətimizdə yaşayış xalqları birləşdirir".

Bu fikirlər tanınmış Rusiya yazıçı-publisisti Nikolay Zenkoviçin kitabından götürüllər. O, vaxtıla Sov.İKP MK aparatında işləyib, həmin dövrədə bir neçə dəfə Heydər Əliyevlə tomasda olub. Bir sözü, sovet ali rəhbərliyinin mötəbəxino kifayət qədər boladı - insandır. Sovet İttifaqı dağılından sonra isə SSRİ-nin yaxın tarixinə dair maraqlı tarixi araşdırılmalar apararaq sanballı kitablar yazıb.

Bu baxımdan Heydər Əliyevin Moskvada fəaliyyəti barədə N.Zenkoviçin qeydləri kifayət qədər etibarlı mənbə sayla bilar.

1982-ci ilin dekabrından 1987-ci ilin oktyabrına qədər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin kurasiyasına nələr daxil idi?

Bu suala qısaca belə cavab vermek olar: Nəqliyyat, xalq istehlakı malları, sohiyyə, kitab naşrı, kinematografiyanın maddi-texniki bazası, uşaq evləri və s. Büttövlükde iyirmiye yaxın nازırılık və baş idarə!

Rəhbərlik etdiyi sahələrdə gərgin işə yanaşı, 1984-cü ildən həm də sovet məktəbində işlahatlar aparılması üzrə komissiyannı sadri olur. 1986-ci ildə isə SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürösuna rəhbərlik edir. Eyni zamanda SSRİ Nazirlər Sovetinin operativ məsələlər üzrə Komissiyasına rəhbərlik də ona tapşırılır.

Elə bu faktlar kifayət edir ki, Heydər Əliyevin Moskvadakı fəaliyyətinin miqyası barədə aydın təsəvvür yaranıns.

Bununla belə o dövrədə SSRİ rəhbərliyində Heydər Əliyevin möşgül olduğu osas sahə, töbük, nəqliyyat sahəsi idi. Bu sahəyə xüsusi diqqət ayırmığı isə ondan SSRİ-nin yeni rəhbəri - Yuri Andropov xahiş etmişdi. O Andropov ki, uzun illor SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində çalışmış, hələ Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında işlədiyi illərdən Heydər Əliyevin xarakterinə, iş prinsiplərinə və şəxsiyyətinə yaxşı boladı olmuşdu.

Təbii ki, Y.Andropov nəqliyyat deyəndə onun bütün növlərini - dəmir yolu, avtomobil, hava və su nəqliyyatını nəzərdə tuturdu. Lakin biz diqqəti daha çox ulu öndərin su nəqliyyatı sahəsində xidmətlərinə yönəltmək istəyirik.

Bu barədə dolğun təsəvvür yaratmaq üçün vaxtıla RSFSR Avtomobil Naqliyatı naziri vəzifəsində işləmiş Yuri Suxinin xatirələrindən istifadə etmədən keçinmək olmur. N.Zenkoviçin danışan xatirələrindən...



Heydər Əliyev Sovet İttifaqının Uzaq şərq regionuna seferi zamanı. İyun, 1984-cü il.

Y.Suxin uzun illər Əfqanistanda avtomobil nəqliyatının qaydaya salınması ilə məşğul olur və 1983-cü ildə Moskvaya çağırılaraq ona avtomobil nəqliyatı naziri vəzifəsi təkif edilir. Bu vəzifəyə toyinat Heydər Əliyevin kabinetindən keçir.

Y.Suxin: "Biz otşa gıronda o, diqqətlə üzüma baxıb dedi: siz axı Bakıda monim yanında olmusunuz, tranzit məsələsi ilə bağlı..."

Qeyri-adi yaddaş!

Bundan sonra Heydər Əliyev golocok nazirə sual verir: "Bərə ilə bağlı məsələ necə qurtardı?..."

Y.Suxin: "İlahi, bunu da xatırlayı! Biz onda Yuqoslaviyadan beş bərə almışdıq və həmin bərələr Bakıdan Krasnovodska aparılmalı idi. Oradan isə Əfqanistana..."

Bu görüşdən sonra Heydər Əliyev homsöhbətinin nazir postuna toyin olunmasına

Çoxşaxəli fəaliyyətin bəzi məqamları barədə

Bələliklə, 1982-ci ilin payızından Heydər Əliyev nohong Sovet İttifaqının rəhbərlərindən biri kimi Moskvada fəaliyyətə başlayır. Ölkənin 20-yə yaxın nazirlik və baş idarəsinə kuratorluq edən H.Əliyevin hansı gərgin iş qrafikisi ilə işlədiyini tasavvür etmək çatın deyil. O, daim sofralarда olur, istehsal müəssisələrini, nəqliyyat qoşşalarını, sadə insanlarla görüşür, onların problemlərinin hollü ilə məşğul olur.

1983-cü ilin noyabrında SSRİ partiya və hökumət

etiraz etmir. Əksinə, ona yeni vəzifədə hər cür dəstək verəcəyini bildirir.

"Nəqliyyat kompleksi onun üçün yeni sahə idi, amma öz müşahidəm və dəmir yolu nazirliyində, mülki, aviasiyada, deniz və çay nəqliyatında çalışan həmkarlarının sözlərinə asasən deyə bilərəm ki, bizim yeni kurator işin məhiyyətini çox tez başa düzdü və dörənlilik qədər öyrəndi. Bu, yoxın, istedad adlanan nadir təbii qabiliyyəti id!"

Bu fikirlər də Y.Suxinə aiddir. Amma kiçik bir dəzəolişə ehtiyacı var: Heydər Əliyev üçün nəqliyyat sahəsi heç de toza deyildi. O, Bakıda istor dəmir yolu, istor dəmir nəqliyyatı, istor avtomobil nəqliyyatı, istərsə də mülki aviasiymanın problemləri ilə kifayət qədər məşğul olmuşdu. Sadəcə, Moskvadakı fəaliyyətin miqyası böyük idi!

nümayəndə heyotinin rəhbəri kimi Vyetnamə soñər edir, Vyetnam şəhərində neft və qaz kəşfiyyatı və çıxarılması üzrə müəssisə ilə tanış olur.

Uzun illər Azərbaycan neft və qaz sənayesinin problemləri ilə məşğul olan Heydər Əliyevin Vyetnam neftçilərinə də deməyə sözü və moslöhətləri var idi.

1984-cü ilin iyundunda o dövrün əsas tikintisi olan Baykal-Amur Magistralının tikintisi ilə yaxından tanış olmaq üçün Şərqi Sibirdə yollanır, Lena stansiyasından Komsomolsk-Amur şəhərinə qədər gedir, magistral boyu salınan şəhər və qəsəbələrə baş çəkir, yerli sakinlərlərə məhrəban səhəbat edir.

Bu sefərdə nəqliyyat konveyerinin digər həlqələri ilə də maraqlanır. Lena çayındaki

Osyotrov limanına baş çəkir, Vrangel buxtasında olur, Vladivostokun ticarət limanının işi ilə yaxından tanış olmaq imkanı qazanır.

Heydər Əliyev Qırmızı Bayraqlı Sakit Okean Donanmasında dənizçilərlə görüşür, onların sosial-iqtisadi problemləri ilə maraqlanır. "Petropavlovsk" gəmisində dənizçilərlə səhəbat edir.

Conubi Ural dəmir yoluun Kurqan qoşşığında tosərrüfat feallarının yığıncığında çıxış edir.

1985-ci ilin fevralında Sibirde - Barnaul şəhərindəki 42 nömrəli məktəbdə görüş keçirir.

1987-ci ildə SSRİ-nin nohong nəqliyyat qoşşığı olan Volgoqradda olur, M.Qorki adına dəmir yolu stansiyasında sonmımı görüsələr keçirir, çay vəzənlər kompleksində baş çəkir, çay nəqliyyatı işçilərinin qayğıları ilə maraqlanır.

Bütün bunlar Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi kurasiyasında olan sahələrlə tanışlığı, xüsusun nəqliyyat sahəsində keçirdiyi görüş və soñərlərin çox kiçik bir hissəsidir.

Lakin sadalanan bir neçə fakt belə onun çoxşaxəli fəaliyyətinin geniş içtimaiyyətə molub olmayan bəzi soñifaların işq salır.

Amma Heydər Əliyev Moskvada işlədiyi dövrde heç də həmişə təntənəli aşıqlar, tanışlıq



Heydər Əliyev Vladivostok limanında, 1984-cü il.



Heydər Əliyev Barnaul şəhərindəki 42 nömrəli orta məktəbdə, 1985-ci il.



"Admiral Naximov" gəmisində faciə

Faciə 1986-ci il avqustun 31-də baş verir. Aşşam saat 22.10-da Novorossiysk yaxınlığında "Admiral Naximov" sərnişin teploxodu quru yük daşıyan "Pyotr Vasev" gəmisi ilə toqquşur. Gəmidə olan 1234 nəfərdən 398 nəfəri həlak olur...

Bəd xəber barədə Moskvaya gecə məlumat verilir.

SSRİ Nazirlər Sovetinin söndürücüsü Nikolay Rijkov Heydər Əliyevə gecə zəng vurur:

- Heydər Əlirzə oğlu, siz faciənin səbəblərini araşdırın dövlət komissiyasının söndürücüsü təyin edilirsiniz. Adamları özünüz seçin...

Heydər Əliyev komissiyada çalışacaq adamları müyyən edir, elə həmin gecə Vnukovo-2 aeropuertündə Novorossiysk şəhərinə uçur və on dörd gün (!) faciə rayonunda qalır...

Bu iki həftədə azızları həlak olan insanlarla temas, onların çətin və kədərli suallarına cavab vermək...

"Pravda"
qəzet, 2
sentyabr
1986-cı il

Doğrudan da, ağır və məsuliyyəti iş idi.

Dövlət bu işi məhz Heydər Əliyevə həvalə etmişdi.

Sonradan istintaq bu noticaya gələcəkdi ki, hər iki gəminin kapitanları cinayətkarcasına səhəlonkarlıqla yol veriblər. Onlardan biri gəmilərin necə aralanacağını digər kapitanla razılışdırıbmış, ikincisi isə yol verməyə çox gec başlayıb...

Dövlət Komissiyası sodrinin həmin günlərdə necə gərgin işlədiyini bu fakt da sübut edir. Görüşlərdən birində komissiyanın öz işini necə qurması sualına cavab olaraq Heydər

Əliyev bildirmişdi: «Bizim isimiz səhər saat altda başlayır. Dövlət Komissiyası bütün gün orzında işləyir. Bir çox məsələlər yerindən həll edilir. Komissiyanın üzvləri hər gün qozannı şahidlərlə, batanların qohumları ilə görüşür. Bize olduğumuz yerlərdə, küçələrdə bələ birbaşa sualları müraciət edirlər. Komissiya üzvləri hər gün mehmanxanalara, nəqliyyat qoşşaqlarına, ictimai-iş müləssisələrinə, tibb müləssisələrinə gedir. Bizi hesab edirik ki, bələ görüşlər lazımdır, onlar bizim isimizin tərkib hissəsidir. Bunlarla yanaşı, komissiya danızda işlərə operativ rəhbərlik edir, çünki orada çoxlu məsələlər meydana çıxır. Ardıcıl olaraq gündə iki dəfə hökumət komissiyanının iclası keçirilir».



Heydər Əliyev
"Admiral Naximov"
teplodəxundan
gəzdiyi uğramasının
səbəblərini
aradılar
Sentyabr, 1986-ci il

Bu barədə o vaxt "Trud" qəzeti də yazmışdı. Dövlət Komissiyası gündə iki dəfə - sahər saat 10.00-da və axşam 17.30-da toplaşış iclas keçirir, görülecek işləri planlaşdırır. Hər axşam saat 19.00-da isə komissiyanın sodri Heydər Əliyev hələk olanların və zərər çəkənlərin qohumları ilə görüşür, gün orzindo görülen işlər barəda onlara məlumat verir.

Bəzən hətta sərt tədbirlər də görməli olur. Verilon tapşırığın yerinə yetirilməsini gecikdirdiyinə görə dəniz dənizəsi nazirinin müvəkkiliyi elə oradaca vəzifədən azad edir. Digər məmurlarla dərs olsun deyə...

İller keçəcək, SSRİ adlı imperiya dağlıqca və bu faciə barədə, onun səbəbləri və güñahkarları haqqında çox yazılaçaqdı. Amma həmin günlərdə Novorossiyskdə fotoqraf kimi fəaliyyət göstərmis Vladimir Svartseviç "Arqumenti i faktu" qəzetiñə damşığı xatirələr xüsusi ohnumiyat kosub edəcəkdi: "Novorossiysk limanındakı 15-ci körpünün həlo də "dəfn körpüsü" adlandıruşular. Hələk olanların casodları yüksəkən 5 vaqon-refrigerator məzə bu körpünün yanında dayanmışdı. Büt, yüzlərə sovet ailelərin facisi idi. Boğulub ölonlərin casodlarını 15-ci körpüniyə çatdırmazdanz əvvəl onların hamısının fotosoklini çökir, sonradan meytilləri tanımğa imkan verə biləcək paltarları və zinət əşyalarını təsvir edirdilər".

Meytilərin fotosunu çəkmək məhz Vladimir Svartseviçə həvalə edilir. Həmin fotosokiller xüsusi albomlara yığılb onların qohumlarına göstərilir, tamamla prosesi aparılır. Bələ bir şəraitdə hətta bəzən halak olanların qohumları əsob sərsintisində davam goturmır, tappılı ilə yero yixirlər...

Bu dəhşətli mənzərəni, az qala, hər gün dövlət komissiyanının sodri də müşahidə edir.

Vladimir Svartseviç: "Mən ilk dəfə idim ki, bu cür şəkillər çəkməli olurdum. Bu, çox çatin idim - göz yaşlarını aramısız axırdı. Birdən zala balaca boylu, gözlerinə yekə eynək taxmış bir insan daxil oldu. Pencək geyinmiş insanların ehəti etdiyi bu adam kolxoz partiya komitəsinin katibini

xatırladırdı. Lakin yaxşı deyiblər ki, "rəisi sifətlərindən tanmaq lazımdır". O, monim olimddəki fotoaparati görüb, ağız köpüklənə-köpüklənə bərkədən qısqırı, əllərini açaraq deyirdi: "Son kimən? Jurnalıstan? Burada insanların dərdi var, siz isə öz kameralınızı onların üzünə zilləmisiniz. Rədd olun buradan!".

Fotoqraf əsəri vəziyyətdə olduğundan, dişinin dibindən çıxan homin adama deyir və iki milis içsəsinin "köməyi ilə" otaqdan çıxarılmalı olur. Yalnız küçədə ona xatırladırlar ki, sədyüyün adam Sov. İKP MK-nın üzvü, Krasnodar vilayəti partiya komitəsinin birinci katibi İvan Polozkovdur!

V.Svartseviç anlayır ki, artıq bu partiya xadimi Moskvaya teleqram vurub fotoqrafin ciddi coşlandırılmasına nail olacaq, sorğusuz-sualsız...

Hətta partiya biletini də elindən alma bilər...

Novorossiysk şəhər partiya komitəsinin omokdaşları fotoqraf üçün dərhal Moskvaya gedən təyyarəye bilet də ahlar. "Təhlükəli jurnalist" şəhəri tərk etməlidir. Vilayətin partiya lideri bələ tapşırıb.

Lakin o Moskvaya uçmağı tölaşır. Axşam yola düşməzdən ovval Doničçilərin Mədəniyyət Sarayına gedir.

V.Svartseviç: "Xüsusi hökumət komissiyanının rəhbəri - o vaxt Sov.IKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev "Admiral Naximov" teplodəxundan hələk olanların qohumları ilə oradə görürdü. Polozkov mani zaldə gəron kimi, barmağlı ilə göstərərək Əliyevə şikayət etməyə basıldı. Onda Əliyev dedi: "İvan Kuzmich, mon hesab edirəm ki, müxbirlər cinayətkar səhəlonkarlığın hansı müsibət hadisəsinə başa gəlməsini sovet xalqına söyleməyə böyük ludurlar! Mon partiyalıları ilə kömək edə bilərəm?".

Fotoqrafin sözlərinə görə, bundan sonra Polozkov sözün əsl mənasında bütünsüz. O isə cəsərətliyib yerindən qısqırır: "Yoldaş Siyasi Büro üzvü, falakət yerinə getmək üçün tələb olunan hər şeydir. Dalğıcıları necə işlədildiğini göstərmək lazımdır. Ən başlıcası, senzura məsələsini həll



etmək lazımdır! Öks halda onlar hamısını kəsib doğrayacaqlar!".

Heydər Əliyev başının torpedorak öz köməkçilərinə müraciətə uca səslə deyir: "Jurnalistlərə kömək edin! Mənim adımdan! Senzura məsələsinə həll edin!".

Faciədən çıxarılan dərslər



Bununla da fotoqrafın başı üstündəki qara buludlar dağılır. Onu Moskvaya deportasiya etməyə hazırlaşan məmurlar kəmək etməyə başlayırlar və çökdüyü plynənkaları Moskvaya - redaksiyaya göndərə bilir...

Faciə rayonuna on dörd günlük ezməyiydən sonra Heydər Əliyev Moskvaya döñür və komisiyanın hesabatının hazırlanmasına rəhbərlik edir. Sonralar tarixçi-publisist kimi tanınacaq Nikolay Zenkovic Heydər Əliyevlə ilk dəfə möhəm həmin günlərdə tanış olur.

"Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sadırının birinci müavini Heydər Əliyevlə mənim ilk görüşüm 1986-ci ilin sentyabrında Kremlde olmuşdu. Onda mən Sov.İKP MK-da işləyirdim və Novorossiysk yaxınlığında baş vermiş faciə ilə bağlı nazirlik və baş idarələrə, sonayə və nəqliyyat müəssisələrinə Sov.İKP MK və sovet hökuməti adından müraciətinin hazırlanmasına mesul şəxs təyin edilmişdim".

Siyasi Büronun iclasında faciənin günahkarları barədə sərt tədbirlər görülməsi qərara alınır. Eyni zamanda Novorossiysk faciosundan ibret götürülməsi məqsədilə rəhbər vəzifəli şöxsələrin tabeliklərində olan müəssisələrdə intizamın möhkəməndirilməsi üçün xüsusi müraciət hazırlanması da zəruri hesab edilir.

N.Zenkoviç həmin mətni hazırlayaraq Heydər Əliyevin kabinetinə götürür. "Heydər Əlirza oğlu mənim yazdıqlarını diqqətlə oxudu. Sonra mətnə düzəliş etməyə başladı. Bu, qeyri-adi iş idi. Adətən, onun səviyyəsində olan rəhbərlər

motn üzərində işləmirdilər, xüsusən bütöv cümlələr oləvə etmirdilər".

Bələdiyə, Heydər Əliyev mətni redakta edir, oləvə və düzülişlərini yazar. Mərkəzi Komititonin ayrı-ayrı səbəboldorla artırılmış texniki terminləri sadoləşdirir və yalnız ondan sonra müraciətin çapına getməsinə icazə verir.

Bu faciə zamanı Heydər Əliyevin gördüyü işlər çox metləblər işləş salır. Əvvələ, o, coxşaylı insan tələfə ilə noticələnən gəmi qozasının başvermə səbəboldorla toffrrüat ilə aşarşırmaq nəil olur. Çünkü gəmiciilik sahəsində kifayət qədər biliq və bacarıqlara malik idi.

İkinci, sovet senzura rejiminin kəshəkəs vaxtında yüksək cınlı vilayət partiya memurunun ziddinə gedərək, jurnalistlərə faciə rayonunda azad işləmək sərbəstliyi verir. Və bunu ictimaiyyətin qarşısında elan edir.

Bu cür demokratik jest Sovet ittifaqında SSRİ-nin süqutundan sonra mümkün olacaqdı. Amma Heydər Əliyev faciənin ağırlığına baxmayaq, jurnalistlərə hadisə yerində sərbəstlik verəndə hələ 1986-ci il idi. SSRİ məkanında demokratiyadan danışmaq hələ çox tez idi, amma Heydər Əliyev damışdırdı...

Üçüncüsü, bu hadisə Sovet ittifaqının rəhbərlərindən biri olan Heydər Əliyevin sənədlər, imzaladığı materiallər üzərində xüsusi işləmək qabiliyyətini bir daha sübut edir.

Nohayat, aradan 16 il keçir və... N.Zenkoviç 2002-ci ilin yazında Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin tərkibində Bakıda sofərdə olur və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşür. Nümayəndə heyəti üzvlərinin bir-bir olini sıxan prezident N.Zenkoviçə görüşündə dillənir:

- Biz sizinle tanışq ki... - sonra iso oləvə edir, - görüşümüz kodları bir tarixə bağlı olsa da...

N.Zenkoviç sonralar bu görüşün toffriatının qolome alanda yazacaqdı: "Fövqələdo yaddaş! Kremlde onun kabinetində keçirdiyim həmin birçoq sahə gərüşü xatırlayır... Halbuki no qədər görüşləri, başqa tanışqları olub... Amma xatırlayı..."

Bu iso ulu öndərin qeyri-adi yaddaşı barədə inди kimi deyilənlər dəha bir oləvə...

Özü Moskvada olsa da, qəlbi Azərbaycanla bir idi

"...Moskvada olanda da onun oli respublikinin inkişaf pulsunun üstündə idi. Bu, onun fəaliyyətinin bir-birindən az və ya çox dərəcədə azad olan iki xotti idi. Bu gün o, Azərbaycanda geniş sədə kütüklər üçün Sovet ittifaqında bir azərbaycanlıının uğur simvoludur, postsovət məkanından baxanda isə onu çox vaxt Azərbaycanın Atatürkü adlandırır".

Bu fikirlər Moskvada politoloqu Aleksandr Karavayevin "Heydər Əliyev: müasirlik kontekstində aktual ırs" adlı məqaləsindəndir.

Həqiqətən da, Heydər Əliyev Moskvada olanda bəlli Azərbaycanla yaşayır, respublikanın problemləri ilə maraqlanır, həmin problemlərin həllinə kifayət qədər böyük dəstək verir. Xüsusən gəmiciilik sahəsi onun qayğılarından konarda qalmır.

SSRİ-nin ali robborliyində çalışdı illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tarixində donanmanın müasir gəmi və avadanlıqlarla zənginləşməsi və sürətli inkişafı dövrü hesab edilir. Məhz həmin dövrdə ulu öndörin qayıq və diqqəti sayında gəmiçiliyin donanması üçün dünyannın ayrı-ayrı ölkələrində inşa olunmuş müxtəlif təyinathəl cəxşəylər gəmilər almır. Həmin gəmilərin əksəriyyəti bu gün do Xəzərdə üzür, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsinə verir.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sadrının birinci müavini işləyəndə do Xəzərdə gəmiçiliyin inkişafına xüsusi diqqət yetirir, donızçıların qayıqları ilə maraqlanır. O, öz nüfuzundan və imkanlarından istifadə etməklə donanmanın yeni gəmilər hesabına zənginləşdirilməsinə çalışır. 1984-1986-ci illərdə Yuqoslaviyada tikilən 8 gəmi-boronın Bakıya gətirilməsi məhz ulu öndörin sayı noticisində mümkün olur.

Sonradan Heydər Əliyevin köməyi ilə gəmiçiliyin donanması Yuqoslaviyanın "Ulyanik" tərsanəsində inşa edilən "Sovet Dağıstan" tipli gəmi-borolarla genişləndirilir.

Gəmi-borolar işə salındıqdan sonra yükler Aşqabaddan Bakıya dövrələmə dəmir yolu ilə gətirilməyə sərf olunan vaxtdan on dəfə tez çatdırılır.

1980-1991-ci illər ərzində müxtəlif təyinathəl 196 gəmi donanmanın balansına daxil edilir. Onlardan 115-i keçmiş SSRİ zavodlarında, 81-i isə uzaq xarici ölkələrdə inşa olunmuşdu. O vaxt idarənin gəmiləri

əsasən dizel yanacağı, içməli su, metal konstruksiyalar, sement, kimyo və reagentlər, borular və s. daşımaqla möşəl olurdu.

Xəzər Neft Donanması da 1980-1991-ci illər ərzində uzaq xarici ölkələrdə inşa edilmiş 40 - 2500 ton yüksəkaldırın 17 adod kran, gücü 4000-8000 at qüvvəsində olan 23 adod tochizat gəmisi, 12 adod sərnişin gəmisi, 9 adod yanğınsöndürən gəmi və s. alır.

Nohayot, 1984-cü ilde istehsalat planlarının uğurla yerinə yetirilməsi sahəsində nailiyətlərinə görə Xəzər Dəniz Gəmiçiliyi idarəsi sovet dövlətinin yüksək mükafatlarından sayılan "Oktjabr inqilabı" ordeni ilə təltif olunur. Təbii ki, SSRİ Nazirlər Soveti sadrının birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin qayıq və dəstəyi ilə...



Heydar Əliyev Kremldəki iş otağında. İyul 1983-cü il.

ASI ÜZRƏ
ONFRANS



INTERNATIONAL
RESTORATION
FORUM



MÜSTƏQİLLİYİN
İLK İLLƏRİ


90-cı illərin böhranı

Ötən əsrin 80-cillərinin sonlarında ermənilərin tərəqqi iddiaları əsasında başlayan Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sonralar Azərbaycanda və bütünükde regionda vəziyyəti gərginləşdirir. Problem həlli ilə bağlı respublika rohborluğunun toslımcı mövqeyi kütlövi mitinq və nümayişlərə səbəb olur, təzliliklə bu narahatlıqlar Ermanstanla Azərbaycan arasında silahlı toqquşmalarla gotırıb çıxarır. Bu hadisələrin fonunda baş verən mitinq və tövillər

ölkə iqtisadiyyatını iflic vəziyyətinə salır.

1990-ci ilin yanvar hadisələri isə Xəzər denizçilərini Böyük Vəton mühəribəsindən sonra ilk dəfə ölüm və ya olum dilemməsi qarşısında qoyur. Denizçilər həmin günlərdə növbəti dəfə öz adlarını xalqımızın müstəqillik uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq salnaməsinə yazardırlar. Həminin gecə denizçilər 100-dən çox gəmiyi Bakı buxtasma yığaraq, sovet ordusunun şəhərə denizdən daxil olmasına və onların Xəzər buxtmasını tərk etməsinin qarşısını alırlar. Həminin "SOS" həyecanı sınaqlı ilə informasiya blokadasını qırır, xalqımızın başına

Bakı limanı.
Yanvar, 1990-cı il.



20 Yanvar hadisələri zamanı güllə-baran edilən "Vodoley-4" gəmi.

götürilən müsibətlər barədə dünya ictimaiyyətini məlumatlaşdırırlar.

Bu cür ağırli-acılı tale yaşıyan Azərbaycan xalq müstəqillik uğrunda mübarizəni dayandırır, dahi isə irolı gedir.

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti müstəqillik haqqında Konstitusiya aktı qəbul edir. Xalq 1920-ci ilin aprelində itirilmiş istiqalılana qovuşur.

Bundan az sonra isə Sovet İttifaqı süqutu uğrayır.

Bütün bu proseslər nəticəsində sovet respublikaları arasında uzun illərdən bəri formalasən təsərrüfat olaqları pozulur. Təbii ki, Xəzər Dəniz Gəmiciyyəti idarəsinin əvvəlki iş prinsipləri də doğasıdır, Rusiya ilə Azərbaycan birləşdirən su nəqliyyatı, demək olar ki, tamamile dayanır.

"Xəzərdənizneftdonanma" - Xəzər Neft Donanması da ağır günlərini yaşayır. Yeni gəmilərin alınması, gəmilərin xarici ölkələrdə təmiri, xaricdən ehtiyat hissələrinin gətirilməsi iso mümkin olmur.

Hələ bütün bunlar az imiş kimi, 1988-ci ilde Xəzər dənizində suyun soviyəsinin qalxması ilə əlaqadər ötən əsrin 50-ci illərində istifadəyə verilmiş Gəmi Təmiri zavodunun istehsalat sahələri, demək olar ki, suyun altında qahr, dəniz suyu texnologiya maşın və avadanlıqları sıradan çıxarır. Bütün bunlar donanmanın gəmilərinin texniki imkanlarını xeyli aşağı salır.

Həmin 90-cı illərin əvvəllərində deniz nəqliyyatı sahəsində ümumiyyətə mülkiyyəti respublikalar arasında bölüşdürürlərən Xəzər Dəniz Gəmiciyyətinin sərəncamına 4 gəmi təmiri zavodu, liman təsərrüfatı, 25-dən çox liman körpüsü, mülki tikintilər, onlara qaldırıcı kran və avadanlıq, 34 gəmidən ibarət tanker donanması, 27 quru yük gəmisi və 8 gəmi-bəro keçir.

Bu bölgündən sonra Azərbaycan dəniz nəqliyyatında ümumi yük tutumu 324,3 min ton olan 69 gəmi var idi. Donanmanın gəmiləri cəmi 16 milyon ton yükdəşəma imkanına malik idi.

1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Nəqliyyat və rabitə müəssisələrinin Azərbaycan Respublikasının yurisdiksiyasına verilməsi haqqında" qərar qəbul edir. Bundan sonra Xəzərdə üzən gəmilər üzərində Azərbaycan Respublikasının bayrağı dağalanmağa başlayır.

Bundan bir neçə gün sonra Xəzər Dəniz Gəmiciyyəti idarəsinin amri ilə nəqliyyat donanmasının vaxtılı bolşeviklərin adını daşıyan gəmilərinin adları dəyişdirilir. "Sergey Kirov"

gomisi "Abşeron", "Bolşevik Ə.Qarayev" gomisi "Lonkoran", "Fedyə Qurbanov" gomisi "Gonco" adlandırılır. Bu proses sonralar da davam etdirilir.

Lakin gomilər, necə deyirlər, milli adırm verilməsi, müstəqil Azərbaycan bayrağı altında üzülməsi yaranmışlığından problemləri aradan qaldırılmışdır. Müstəqilliyin ilk illorında mövcud olan ağır sosial-iqtisadi vəziyyəti, nəqliyyat-iqtisadi blokadının davam etməsi, keçmiş təsərrüfat olaqlorının pozulması, Avropanın və dünyada bazarlarına çıxışın olmaması sabobindən dəniz nəqliyyatında ümumi daşımaların höcmi xeyli aşağı düşür. Əgər 1990-ci ilde yükdaşımaların ümumi höcmi 17,8 milyon ton idisa, sonradan baş verən böhranın azaqaları bu rəqəm 5,7 milyon tona qədər azalır.

Azərbaycan bayrağı altında üzən gomilərin Rusiya Federasiyasının daxili sularından keçməsinə qadağan qoyulması gomiciiliyin fəaliyyətinə olduqca monfi təsir



Heydar Əliyev Naxçıvanda 1991-ci il

göstərir. Təkcə elə bu sabobdan Xəzər gomiciiliyi o vaxtlar hər il 3 milyon ABŞ dolları itirir.

Rusiya ilə dəmir yolu əlaqəsinin tamamilə kəşfəsi isə daha böyük problemlər yaradır. Neticədə Bakıdan Orta Asiya respublikalarına və İranə daşınan tranzit yük axımı, demək olar ki, dayanır. Xəzəryani dövlətlərin öz nəqliyyat donanmalarını yaratmaq və genişləndirmək istəyi yeni yollar axtarması, yeni konsepsiyaların hazırlanmasını zoruri edir.

Xəzər Dəniz Gomiciiliyi idarəsi qonşu dövlətlərlə gomiciilik sahəsində əməkdaşlığı başlayır. Azərbaycan Respublikası adından Gürcüstan, Ukrayna, Qazaxistan, Türkiyə və başqa dövlətlərlə əməkdaşlığı dair imzalanan sazişlər yückdaşımalar bazارının formalşamasına, onların höcmənin artmasına müsbət təsir göstərir.

Bela ağrı iqtisadi çətinlik və özbasınalılarından yarananın istəyinən isə Xəzər gomiciiliyinin mülkiyyətinin tələməsi iqtisadiyyatın fəaliyyətini gücləndirir. Bütövlükdə gomiciilik təsərrüfatında dağılma prosesi gedir. 1970-1975-ci illər ərzində ulu öndər Heydar Əliyevin köməyi ilə alınmış 12 min tonluq tankerlərdən ikisi - "Nikifor Roqov" və "Ruhulla Axundov" gomiləri, denizçilərə aid bir sərhəd obyektləri dəyər-dəyməzəne satılır. Digər tankerlərin və gəmiboraların satışı üçün hazırlıq işləri aparılır.

1993-cü ilin yayında xalqın təkidi tələblərinən sonra hakimiyətə qayıdan Heydar Əliyev bütün bu dağılma proseslərinin qarşısını alır. Ölkədə stabillik bərpə olunur, iqtisadiyyatın inkişaf üçün ilə addımlar atılır.

Heydar Əliyev hakimiyətə qayıtdıqdan sonra respublikanın beynəlxalq əhəmiyyətli global nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, Azərbaycanda bu sahənin yenidən qurulması və modernləşdirilməsinə iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənəşdirir. Bununla da Xəzər Dəniz Gomiciiliyinin böhrandan çıxarılmasına nail olur.

Bir qədər qabağa qaçaraq xatırladaq ki, 2003-cü ilin iyulunda gomiciiliyin 145 illiyi münasibətilə keçirilən yığıncaqdə Xəzər Dəniz Gomiciiliyi işçilərinin Heydar Əliyevə ünvanlaşdırılmış müraciətə ağır-acılı 90-ci illor yenidən yada salınmışdır: "Ötən osrin 90-ci illerin əvvəllərində Azərbaycan Xəzərdə tutduğu mövqeyi zəiflətmək möqsədilə gomiciiliyi müəyyən qüvvələrin təsiri ilə parçalamaq üçün onun əzələşdirilməsinə cəhdər göstərilirdi. O zaman məhz Sizin qətiyyətli mövqeyiniz sayesində respublika üçün strateji əhəmiyyəti olan doniz nəqliyyatının əzələşdirilməsi plandan çıxarıldı. Daha sonra bilavasitə Sizin köməkliyinən doniz nəqliyyatının inkişafına tökan verən bir çox ciddi addımlar atıldı. Onların nəticəsidir ki, gomiciilik hömə Xəzərdə aparıcı mövqeyini, hömə də nəqliyyat donanmasının bütövlükdə qoruyub saxlaya bilmiş və bu il 145 yaşı da yüksək göstəricilərə qeyd edir. Belə ki, 1998-ci ilde yükdaşımaların höcmi 8 milyon 177,9 min ton olduğu halda, 2002-ci ilde artıq bu göstərici 11 milyon 378 min ton idi. Bu isə hömənin dövrədə daşınan yüklerin höcmənin 39,1 faiz artması deməkdir".

Dənizçilərin ulu öndərə hömən mürciətində keşməkəşli 90-ci illərin əvvəllərinin xatırladılması təsdiyi deyildi. O illerde Xəzər Dəniz Gomiciiliyi həqiqətən da dağılma-

parçalanmaq orosunda idi. Lakin ümumimilli lider bütün bətəhlükələrin qarşısını aldı. Hömən dövrədə yaranmış real vəziyyəti somralar Prezident İlham Əliyev çox doğquqlu xarakterizo edəcəkdi: "Azərbaycanın coğrafi və siyasi vəziyyəti belədir ki, nəqliyyat infrastrukturunun güclü olması bizim üçün çox əhəmiyyətli bir amıldır. Anma 1990-ci illərin əvvəllərində bu sahədə vəziyyət o qədər do ürəkən deyildi. Demək olar ki, bizim infrastrukturumuz bərbər vəziyyətdə idi. O cümlədən, Xəzər Dəniz Gomiciiliyi do çox ağır vəziyyətdə idi.

Ümumiyyətə, deyə bilərəm ki, keçmiş sovet məkanında müxtəlif doniz gomiciilikləri var idi. Bu gün də var. Anma onların fəaliyyətinə baxsaq, görərik ki, bir çox hallarda əvvəlki mövqelərini itirdilər. Böyük xoşagalmaz hallar baş verdi. Anma çox sevindirici haldır ki, Azərbaycanda Xəzər Dəniz Gomiciiliyi və ümumiyyətə, bütün nəqliyyat infrastrukturunu nəinki dağladı. Əksinə, daha da inkişaf etdi, müasirəldə və biş bu gün bütün sahələrdə oyani şoklaşdırıcı görə bilər.

Yeno deyirəm, 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsinə də Heydar Əliyev tərəfindən göstərilmiş diqqət imkan verdi ki, indi o, bu gün çox yüksək səviyyəyədədir.

Heydar Əliyev və TRASEKA layihəsi

Gərgin 90-ci illərin əvvəllərində ölkədə yaranmış iqtisadi-siyasi böhranın aradan qaldırılması üçün yollar axtaran ümumimilli lider beynəlxalq layihələrə qoşulmağa üstünlük verir.

Avropanın müstəqillik elə etmiş dövlətlər üçün hazırlanmış TRASEKA layihəsi və Heydar Əliyevin bu layihəni qətiyyətli dəstəkləməsi, dövlətçiliyimizin

gorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açır.

TRASEKA layihəsi ilə bağlı ilk addım hələ 1993-cü ilin mayında Avropa Birliyinin təşəbbüsü ilə Brüsselde çağırılmış konfransda atılmışdı. Hömən tədbirdə 5 Morkozı Asiya – Qazaxistan, Qırğızistan, Türkmanistan, Özbəkistan, Tacikistan və 3 Qafqaz respublikası – Azərbaycan, Gürcüstan və Ermonianın nəqliyyat və ticarət nazirleri iştirak edirdi. Konfransda adı çəkilən ölkələr üçün TRASEKA programı və "Brüssel boyannaməsi" qəbul edilmişdi.

Bu tədbirlərin məqsədi nə idi?

1) Müstəqillik alda etmiş ölkələrin Avropa və dünya bazarlarına alternativ noqliyyat marşrutu ilə çıxışını təmin etməklə onlara iqtisadi və siyasi yardım göstərmək;

2) TRASEKA programı iştirakçıları olan ölkələr arasında regional əməkdaşlığın genişlənməsinə kömək göstərmək;

3) TRASEKA layihələrinin reallaşdırılması işinə maksimum dərəcədə beynəlxalq maliyyə qurumlarının - Avropa Yenidənqurma və İnkışaf Bankının, Dünya Bankının colb edilməsinə nail olmaq;

4) "Avropa-Qaftqaz-Asiya" noqliyyat dohlizinin Transavropa şəbəkəsi interqasıyasına kömək etmək.

Azərbaycanda TRASEKA layihəsinin dəstəklənməsi ilə yanaşı, Xəzər Dəniz Gəmiciyinin işinə somorallılığını artırmaq üçün də tədbirlər görülür. Yaxın və uzaq xaricdə üzən gəmilərin fealiyyətinə operativ nəzarət, məqsədönlü rəhbərlik üçün həmin regionlarda doniz noqliyyatı nümayandolikləri və agentlikləri yaradılır. Xəzər Dəniz Gəmiciyinin 1992-ci ilə aid arxiv sənədləri həmin il Türkisiyin İstanbul, Yunanistanın Pirey, Almaniyadan Hamburg şəhərlərində gəmiciyin nümayandoliklərinin yaradıldığını təsdiq edir.

Gəmiciyin növbəti ilə aid arxiv sənədlərindən görünür ki, 1993-cü ildə Rusiyadan Haştorxan və Almaniyadan Kıl limanlarında, eləcə də İran İslam Respublikasında doniz agentlikləri fealiyyətə başlayıb.

1995-ci ildə isə Türkmenistanın Türkmenbaşı, Rusiyadan Mahaçqala, Qazaxistannın Aktau, Ukraynanın Odessa şəhərlərində nümayandoliklər yaradılır.

Bütün bunlarla yanaşı, Büyük İpək yolunun bərpası istiqamətində işlər də davam etdirilir.

1996-ci ilin mayında Azərbaycan, Gürcüstan, Türkmenistan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Türkmenistanın Şerəxs şəhərində tranzitçilikdən tənzimlənməsi, dəmiryolu noqliyyatının əlaqələndirilməsi haqqında saziş imzalır. Həmin sazişlə dövlətlərərəşti rəydaşlıqların hüquqi və tarif əsasları, tranzit daşımalarına maksimum

Bakıda Büyük İpək
yolunun bərpasına
həsr olunmuş konfrans.
1998-ci il.





könük göstərilməsi, tariflərin 50 faiz həcmində azaldılması, yüksək maneqosız keçirilməsi, qorunması kimi mühüm məsələlər öz əksini tapır.

Həmin ilin dekabrında isə Odessada Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları Avrasiya nəqliyyat döhləzinin yaradılması haqqında saziş imzalayırlar.

TRASEQUA-nın içi qruplarının Almatda, Vyanada, Venesiyada, Afinada və Tbilisidə beş icası keçirilir, bu icaslarda mövcud nəqliyyat strukturlarının modernlöşdirilməsinə və yeni obyektlərin tikilməsinə dair bir çox layihələr qəbul edilir.

1998-ci ilin sentyabrında Heydər Əliyevin taşobbüsü ilə Bakı Tarixi Büyük İpək yoluñun bərpası üzrə beynəlxalq konfrans keçirilir. Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Qırğızıstan, Moldova, Rumınıya, Türkiyə və Bolqarıstanın dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayandalarının iştirak etdiyi konfransda "Avropan-Qafqaz-Asiya" nəqliyyat döhləzinin inkişafı ilə bağlı bir səra mühüm sonərlər qəbul olunur.

Konfransda çıxış edən Heydər Əliyev deyir: "Başor sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmisi çox böyük rol oynayaraq, həyatın bütün sahalarına - siyasetə, iqtisadiyyatə, mədəniyyətə tosir göstərmışdır. Bunun parlaq nümunələrindən və rəmzlərindən biri da bir çox ölkələrin və xalqların minillik tarixini, Çinin qodim mədəniyyətini, avropanıların böyük coğrafi əsrlərini, orta əsr müsələnlərin intibahının nailiyətlərini və bir səra digər cəhətləri ehtiva etmiş global, nadir hadisə olan Büyük İpək yoludur".

Həqiqətən də, Büyük İpək yolu nadir hadisə hesab oluna bilərdi. Çünkü bu, yenico müstəqillik qazanan dövlətlərin iqtisadi dırçəlişinə təkan verən layihə idi.

Ona görə də ulu öndər Büyük İpək yoluñu uzaqgörönliklə göləcəyə doğru gedən yol adlandırmışdı: "Tarihi İpək yoluñun bərpası, yeni-yeni ölkələrin və regionların ona colb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə

zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, həmi üçün sülhün, sabitliyin və tohuləkəsizliyin tömən olunmasına kömək göstəracəkdir.

Büyük İpək yolu keçmişdə başlısanşa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, eger biz əməkdaşlıq edəcədə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımızı sırvanlığa və tərəqqiye götərib çıxarıcaqdır.

Konfransdan sonra Azərbaycanla Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiye respublikaları arasında dəniz yolları ilə yük daşımınması bazarının formalşdırılmasına dair müqavilələrin bağlanması xüsusi əhəmiyyət kəsb edir.

Ulu öndər tarixi İpək yoluñun bərpası ideyəsin xəyalından reallığa çevirmək üçün olındən galəni edir. Bu layihənin reallaşması ilə ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti dəha da artır, Azərbaycan Şərqlə Qərbdə arasında strateji köprü rolunu oynayan olverişli tranzit əhəmiyyətli dövlətlərdən birinə - Cənubi Qafqazın lider dövlətinə çevirilir.

TRASEQUA layihəsi üzrə görülən işlər tezliklə öz nəticəsini verir. 1998-1999-cu illərdə Azərbaycanın nəqliyyat gömələri ilə yüksək inşası 5 il əvvəlki həcmində təxminən 1,5 dəfə çox artı.

TRASEQUA programı çərçivəsində "Avropan-Qafqaz-Asiya" nəqliyyat döhləzinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayrdığı vəsait hesabına onlarca layihə reallaşdırılır. Bunun nəticəsində döhləzin təkcə Azərbaycan hissəsindən keçən yüksək dövriyyəsi 1995-ci ilde 355 min ton olduğu halda, 2000-ci ilde 5,2 milyon tona çatır. Bu da 1995-ci ilin göstəricisindən 15 dəfə çox idi. Bu yüksək Xəzər üzərindən gəmiçiliyin bərə və quru yük gömələri vasitəsi ilə daşınır.

"Əsrin müqaviləsi" iqtisadi dirçəlişin teməli kimi

Heydər Əliyev doğaqlı bilirdi ki, Azərbaycanda neft sonayesinin inkişafını tömən etmədən, neft hasilatını müasir tələblər soviyyəsində yenidən qurmadan iqtisadiyyatın dirçəldilmesi mümkün olmayıacaq. Bu işdə isə Qərb şirkətləri ilə əməkdaşlıq vacib idi. Çünkü yeni neft yataqlarının koşfüyyatı və qazılması üçün Azərbaycanın no maliyyə imkanları, no da müasir texnologiyası var idi.

Bütün bunları nəzərə alan ulu öndər uzun müddət Qərbin qabaqcıl neft şirkətləri ilə danışmışdır.



"Əsrin müqaviləsi"nin imzalanması marşası
20 sentyabr 1994-cü il

Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il dekabrın 2-də neft müqaviləsini təsdiqləyir, onun həyata keçirilməsinə icazə verir.

Ulu öndərin ideyaları əsasında imzalanan "Ösrin müqaviləsi" Azərbaycan üçün beynəlxalq iqtisadiyyata pəncərə açır, Azərbaycan Respublikasının suveren hüquqları borgor olur və xalqımız öz təbii sərvətlərinə sahibliyini dünyaya göstərir. Azərbaycan iqtisadiyyatının dünya, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradılr.

"Ösrin müqaviləsi"nin imzalanması ilə Xəzərde maraqları təmin olunmuş auparıçı Qərb dövlətlərinin Azərbaycana bütün sahələrdə genişmiqyaslı öməkdaşlığı maraqlı artır. Beynəlxalq maliyyə qurumları ilə tərafdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlangıcı qoyulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonraları bu tarixi realılıqlardan söhbət açaraq çıxışlarının birində demişdi: "Şübhə yoxdur ki, 1990-ci illərin ovvallorında və ortalarında Heydər Əliyev tərəfindən atılan casarəti və uzaqqorun addımları Azərbaycanın inkişaf yoluna qədəm qoyması demək idi. Azərbaycanın dünya iqtisadiyyatına, dünya birliyinə integrasiyası demək idi. Azərbaycanın bugünkü uğurlarının başlanması demək idi. O çətin, ağır şəraitdə bütün yerdən, xaricdən təzyiqlər var idil. Həm də daxili vəziyyət tam stabil deyildi, xalqımızın və ölkəmizin yaşaması üçün bu layihələr vacib idi, həyati əhəmiyyət kəsb edirdi".

"Ösrin müqaviləsi"nin qüvvəyə minməsi Azərbaycanda gəmicilik təsərrüfatının inkişafına da öz töhfəsinə verir. Söhbət bu müqavilənin imzalanmasından sonra hələ Azərbaycan Dövlət

Neft Şirkətinin tərkibində foaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının daha da gücləndirilməsindən gedir.

1994-cü ilde Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-in "MakDermott" şirkətləri arasında yaradılan "Makdok" gəmi tomiri zavodu Neft Donanmasının "Azərbaycan" kran və "İsrafil Hüseynov" borudüzən gəmilerinin modernləşdirilməsi həyata keçirir. Çünkü artıq gəmilər və digər avadanlıqlar yeni şəraitdə ovvəlki qaydalarla işləye bilməzdi. Aparılan yenidənqurma sayısında "Azərbaycan" kran gəmisi ilə "Çıraq-1" platformasının tikintisi, boklarmın montajı reallaşdırılmağa başlayır. "İsrafil Hüseynov" borudüzən gəmisinin köməyi ilə "Çıraq-1" platformasından sahilə 177 kilometr uzunluğunda neft və "Neft daşları"na qədər 48 kilometr uzunluğunda qaz kəməri çekilir.

1997-ci ilde Gəmi Təmiri Zavodunda "Şelf-5" üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirilir. 17 ay çəkən işlərdə, ümumilikdə, 1200 azərbaycanlı mütəxəssis iştirak edir. İşlərin yekunlaşmasına həsr olunmuş tətənəli mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev quşguya "İstiqlal" adını verir.

Xəzər Dəniz Neft Donanmasının bu cür iri layihələrə calb olunması isə, maliyyə vəziyyətinin sabitləşməsinə, Gəmi Təmiri Zavodunun yeni avadanlıqlarla təchizinə, müasir standartlara cavab verən yeni infrastrukturun yaradılmasına götürüb çıxarı.

Bütün bunularla yanaşı, zavod 1995-1996-cı illərdə İngiltərənin "Bue Marin" şirkəti ilə birlikdə "Aura", "Lyutoqa", "Nerça" təchizat gəmилərinin təmirini reallaşdırır. Eyni zamanda donanmanın inkişafına xarici investisiyalar calb olunur. Xəzər Dəniz Neft Donanması iri xarici neft şirkətləri

ilə əməkdaşlığı başlayır. Həmçinin, digər Xəzər hövzəsi ölkələrinin gəmicilikləri ilə əlaqələr genişləndirilir. İranın Milli Neft Şirkətinə məxsus "İran-Xəzər" qazma qurğusuna məhz neft donanması texniki xidmət göstərir.

1998-ci ilin sentyabrında donanmanın 3 gəmisinin iştirakı ilə Xəzərin Qazaxistan hissəsində neft yatağının qazma işlərinə start verilir. Rusiyanın sifarişi əsasında Xəzərin şimalında qazma işlərinə "Zəhrə Vəliyev" və "Höşən-5" gəmiləri cəlb edilir. İcra olunan layihələrin sayıının çoxalması nəticəsində donanmanın gəlirləri ilə yanşı, təchizat, sərnişin, yedək və digər ixitsaslış gəmilərinin sayı da artır. Gəmilərin modernləşdirilməsi üçün xarici ölkələrdən 12 milyon ABŞ dolları dəyərində avadanlıq almır.

Bələ əməkdaşlıq donanmanın gəmi parkını zənginləşdirmək üçün yeni imkanlar açır. Təsadifi deyil ki, 1994-2000-ci illər arzində Xəzər Dəniz Neft Donanmasının sıraları "Bulaq-1", "Bulaq-2", Bakıda tikilən "Xəzər-2", "Magic-1", "Sumqayıt" gəmiləri ilə zənginləşir.

Aradan illər keçəcək və 2009-cu ilin noyabrında Prezident İlham Əliyev "Neft daşları"nın 60 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə deyacəkdi: "Əgər bizim çox inkişaf etmiş neft infrastrukturumuz, xüsusi gəmilərimiz və platformalarımız olmasa, "Ösrin kontraktı"nın imzalanması, hesab edirəm ki, bizi o qədər böyük səmərə verməzdı, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ilde Azərbaycana sərməyə qoymacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu. Yəni, bu günkü Azərbaycanın inkişafında, müstəqil ölkə kimi inkişafında və gücləndirilməsində neftçilərin payı, əməyi, zəhməti çox böyükdür".

80-ci illərdə gücləndirilən donanma müstəqilliyyin ilk illərində

"Ösrin müqaviləsi"nin imzalanması ilə neft sonayesinin inkisafı, eləcə də döndəzdə neft və qaz hasilatına xüsusi diqqət yetirilməsi Xəzər donanmasının işinən de canlanmasına səbəb olur.

Sonralar Xəzər Dəniz Neft Donanması adlandırılan "Xəzərdənizneftdonanma" "Ösrin

"İsrafil Hüseynov" borudüzən gəmisi.



müqavilosı”nın imzalanmasından sonra özünün inkişafında yeni morhalaya qodom qoyur. Belə ki, müqavilo imzalanandan dördüncü soñra “Xəzərdənizneftdonanma”nın 15 gəmisi bu növbətən layihənin reallaşdırılmasına çəlb edilir. Azərbaycan Beynəlxalq Əməkliyyat Şirkəti ilə ilk yerli təşkilat kimi əməkdaşlığı başlayır. Donanmanın gəmiləri ABŞ-in həyata keçirdiyi layihələrin yerinə yetirilməsinə çəlb olunur.

“Azərbaycan” kran gəmisi, “Dədə Qorqud” üzən qurğusu, “İstiqlal” qurğusu, “İsrafil Hüseynov” borudüzən gəmisi və digər gəmilər “Əsrin müqavilosı”nın reallaşmasının pionerləri olur.

“Əsrin müqavilosı” çərçivəsində ilkin neft layihəsinin yerinə yetirilməsində, “Çıraq-1” platformasının tikintisində və həmin platformadan sahib olunmuş neft komorinin çəkilməsində donanmanın 11 gəmi və 4 barjı xüsusi rol oynayır.

Əgər həmin illərdə Neft Donanmasının gəmiləri əsasən ABŞ-o xidmət edirdi, sonralar donanmanın gəmiləri digər şirkətlərlə, o cümlədən “BP” şirkəti ilə əməkdaşlıq edir.

Sonrakı illərdə donanma Xəzəryəni dövlətlərlə və onlara məxsus sektorlarda işləyən neft şirkətləri ilə də əməkdaşlığa başlayır. Xüsusilə Qazaxıstanın neft şirkətləri ilə işgülərə əlaqələr qurulur. Digər xarici ölkə şirkətləri ilə də əlaqələr genişləndirilir.

“Xəzərdənizneftdonanma” idarəsi Xəzərin kontinental şelfində neft-qaz istehsal proseslerinin tam tomin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikilməsi, geoloji və coğrafi koşulların həyata keçirilməsi, neft-qaz komorlarının çəkilməsi, istismar dövründə onların tomir edilməsi, neft obyektlərinin yanından mühafizəsi, neftçilərin öz iş yeri lərino çatdırılması və s. işlərin yerinə yetirilməsi üçün bütün imkanlara malik ən böyük neft donanmalarından birinə çevrilir.

Burada maraqlı bir məqamı vürgülamamağı chəhiyac var. Azərbaycanın müstəqilliyyinin iqtisadi çotunliklərə müsaiyət olunan ilk illərində neft sonayesinin inkişafı, xüsusi dənizdə neft və qaz hasilatı üçün istifadə edilən bəzi gəmi və üzən qurğuların hala ötən əsrin 70-80-ci illərində alındığı heç kimə sərr deyil. Məsələn, 90-ci illərin ortalarında Azərbaycan Beynəlxalq Əməkliyyat Şirkətinə xidmət edən, müstəqil Azərbaycanın neft sonayesinin dırçoldılmasında xüsusi əhəmiyyəti olan “Azərbaycan” kran gəmisi Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildə Almaniya Federativ Respublikasında inşa edilərək, Xəzər donanmasına gətirilmişdi. “İsrafil Hüseynov” borudüzən gəmisi də ötən əsrin 80-ci illərində alınmışdır.



Heydar Əliyev Bakı Darin Dəniz Özülləri zavodundan “Dədə Qorqud” Yarımđalma qazma qurğusunun barəpsi və fəaliyyətə başlanmasına has olunmuş mərasimdə, 1996-ci il.

Müstəqil Azərbaycanın neft strategiyasının reallaşmasında xüsusi rol oynamış Bakı Dorin Özüllər Zavodunun təməli iso ulu öndərin xeyir-duası ilə 1978-ci ildə qoyulmuş, zavod 1984-cü ildə istismara verilmişdi. Bu zavodda 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması indi də "Günləş" yatağında istismar olunur.

Təbii ki, həmin 80-ci illərdə Azərbaycanın müstəqilliyindən səhər belə gedə bilməzdi.

Bu faktlar həm də onu sübut edir ki, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin qayğı və himayəsi ilə zənginləşdirilən Neft Donanmasının bir çox gəmiləri məhz müstəqil Azərbaycanın neft strategiyasının uğurlarının osasını təşkil edir. Sovet dövründə Heydər Əliyevin xeyir-duası ilə hazırlanmış bir çox üzən qurğular və gəmilər

məhz müstəqillik illərində də Azərbaycana xidmət göstərməkdədir!

Bu da tarixdə daha bir hədiyyəsi – Heydər Əliyev sanki o dövrdə də gələcək üçün, gələcək naminə işləyib!

Bu baxımdan qocaman neftçi Xoşboxt Yusifzadənin xatırələri maraqlıdır: "Ötan əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtəlif təyinath 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə "Azərbaycan" kran gəmisi, borudüzün və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi. O vaxt dünyada analoqu olmayan dərin dəniz özülləri zavodu inşa edildi. Geoloji kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə "Xəzər" tipli özüqalxan qazma qurğuları, sonra isə "Şelf" tipli yarımdalma üzən qazma qurğusu verildi".

rolunu da xatırlatmışdı: "Görülən bu müstərək işlərin nəticəsində Qazaxistandakı "Tengiz" neft yataqlarından və ümumiyyətlə, Qazaxistanın ərazisindən çıxarılan neftin, "Mobil" və "Total" şirkətlərinin Türkmenistanda hasil etdikləri neftin Xəzər dənizini ilə respublikamızın artırılması və buradan məhz Azərbaycanın neqliyyat imkanlarından - bizim Xəzər Dəniz Donanmasının, demiryolunun və ölkəmizin ərazisində olan neft kamərlərinin imkanlarından istifadə olunur. Gürcüstən dəmiryolu vasitəsilə Batumi limanına çatdırılması programı müəyyən edilmişdir".


Artıq həmin dövrdə bu strategiyanın müsbat nəticələri göz qabağında idи və Heydər Əliyev bu nəticələrdən qürurla danışdırı: "Ən əsas müsbat nəticə ondan ibarətdir ki, Xəzər dənizinin şəhər sahilində, Qazaxistan, Türkmenistan respublikalarının və orada işləyən başqa ölkələrin şirkətlərinin hasil etdiyi neftin Xəzər dənizindən Azərbaycana, buradan Gürcüstən ərazisindən keçməklə Qara dənizə çıxarılması problemi həll olunubdur".

Bu problemin həll edilməsindən Azərbaycan neqliyyatçıları və şirkətləri böyük gəlir götürmüştər, işlərində ciddi döñüş yaratmışdır.

İslahatların ilk nəticəsi: "Maestro Niyazi" səfərə çIXIR

Beləliklə, ötən əsrin 90-ci illərində Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyaset nəticəsində hələ ulu öndərin qayğısı ilə 70-80-ci illərdə dəha də giçdirilən Neft Donanmasının, neft sənayesinin bazası osasında Azərbaycan dünyamızın neft mərkəzlərindən birinə çevrilir. Buna nəinki yaxşı, Azərbaycan Avropanı ilə Asiyani qovuşduğu yerdə yerləşdiyi, öz coğrafi və geosiyasi vəziyyətinə görə Avropanı-Asiya iqtisadi, neqliyyat əlaqələrinin də yaranmasına və inkişaf etməsinə xüsusi rol oynayır. Xarici ölkələrin şirkətləri ilə aparılan birgə işlərin nəticəsində Transcaqaz magistrallı, Avropanı-Asiya neqliyyat dəhlizi yaranır.

1998-ci ilin yanvarında "Dübəndi" terminalının açılış mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bütün bu işlərin görülməsində Xəzər dənizinin, Xəzər dənizçilərinin



Heydar Əliyev Dübəndi terminalində çıxış edərək. 1998-ci il.

ulu öndər "Dübəndi" terminalının açılışında bu məsələlərə də toxunmuşdu: "Görülən bu işlər, eyni zamanda, bizim dəmir yoluన canlandırıbdır, inşaatçılarımıza çox yeni işlər veribdir, həm Dövlət Dəmir Yolu İdarəsinə, Xəzər Dəniz Gəmiciiliyi İdarəsinə, Xəzər Dəniz Donanmasına, həm də Azərbaycan Dövlət Neft Şirkətinə gəlirlər gotiribdir. Orada yeni iş yerləri açılıbdır. Dəmir yolu xələrinin, ümumiyyətə, yolların çökülməsi, bərpa edilməsi, sisternlərin tömər olunması, işə salınması həm Azərbaycanda, həm Gürcüstənda, Bakı-Gürcüstən-Qara dəniz demiryolu xəttinin də canlanmasına götərib çıxmışdır".

Heydər Əliyev həmin mərasimdə Xəzər dənizçilərinin omoyına yüksək qiymət verməyi də unutmadı: "Bizim Xəzər Dəniz Gəmiciiliyi İdarəsinin donanması Azərbaycanın çox böyük sərvətidir. O, böyük işlər görür və gələcəkdə də görəcəkdir. Bu sahada də işlərin müsbat istiqamətdə getməsi sevindirici haldır".

Həmin 90-ci illərin ikinci yarısında ölkədə gedən müsbat dəyişikliklər, həqiqətən də qürurvericidir.

Azərbaycanda neft yataqlarının beynəlxalq şirkətlərə birgə işlənməsi, iqtisadiyyatın digər sahələrinin inkişafına diqqətin artırılması, böyük İpek yoluñ bərpası kimi layihələr ölkənin inkişafında yeni mərhələ açılmışdır. Xəzər Dəniz Gəmiciiliyi də artıq bu illərdə inkişaf yoluna çıxmışdır.

Təsadüfi deyil ki, 1995-ci ilin mayında ulu öndərin taşəbbüsü ilə ölkəmiz Beynəlxalq Dəniz Taşķitatına üzv seçilir.

Bu toşkılıta üzv olmaqla Azərbaycan dəniz neqliyyatı sahəsində onurlarla beynəlxalq konvensiyaya qoşulur, dəniz neqliyyatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə nail olur.

Azərbaycanın Beynəlxalq Dəniz Taşķitatına üzv olması gəmiciilik sahəsini keyfiyyətcə növbəti mərhələyə qaldırır. Artıq gəmiciilik 50-dən çox beynəlxalq sonnodan normalarına, o cümlədən dənizçilərin hazırlanması, dənizdə insanların həyatının qorunması, gəmiciiliyin təhlükəsizliyinə zidd olan qanunus hallara qarşı mübarizə, axıntsı və xilasetmə, gəmilərin toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydalar, yüklerin markalanması və başqa məsələlərə dair öhdəlik götürür.

1996-ci ilin may ayında Azərbaycan, Türkmenistan və Gürcüstən

prezidentləri dəmir yolu ilə yük daşımaların tonçlanmasına dair sazişi imzaladıqdan sonra Xəzər üzərindən yük daşınması bir neçə dəfə artır. Bu isə gəmiciyin inkişafına tökan verir, donanmanın gəmi parkının zənginləşdirilməsinə imkan yaradır. Gəmiciyin Nəqliyyat Donanması 5 min ton yükgötürmə qabiliyyətini malik "Mahmud Rəhimov" quru yük gəmisini ahr.

Artıq 2000-ci illorin ovvollarında Azərbaycan iqtisadiyatının dirçəlməsi və inkişafı prosesi gedir. Gəmiciyilər sahəsində də inkişaf müşahidə olunur.

2002-ci ilin mayında Bakı Dəniz Vağzalının yanalma körpüsündə "Maestro Niyazi" quru yük gəmisinin tətonnolı qarşılıqlı mərasimi keçirilir. Bu gəmi Azərbaycan Xəzər



"Maestro Niyazi" quru yük gəmi

Kadr hazırlığına xüsusi diqqət: Azərbaycan Dövlət Dəniz Akademiyası

Əvvəldə qeyd edildiyi kimi, ulu öndər Azərbaycanda gəmiciyilərin təsərrüfatının ixtisaslı kadrlarla tomin edilməsi məsələlərinə həlo sovet dövründə, XX əsrin 70-ci illorında xüsusi diqqət ayırdı. Müstəqillik illerində bu məsələ daha böyük aktuallıq kəsb edir. Ona görə də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il tarixli qərarına əsasən Bakı Dəniz Yolları Məktəbinin, Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin və Novorossiysk Su Nəqliyyatı İnstitutunun Bakı filialının qiyabi şöbəsinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılır.

Dəniz Gəmiciyinin sıfırı ilə Nijni Novgorodun "Krasnoye Sormovo" Gəmicanırmaya Zavodunda inşa edilmişdi.

O vaxt Xəzər Dəniz Gəmiciyili son sökkiz ildə ilk dəfə belə böyük yük gəmisi alındı. Heydər Əliyevin 70-ci illorunda qoyduğu ənənəyə uyğun olaraq gəmisi Azərbaycan baştəkarı və diriçəri, Sosialist Əməyi Qohromani, Dövlət mükafatları laureati maestro Niyazinin adı verilmişdi. Bu gəminin alımımlası Böyük İpək yolunun bərpasına Azərbaycanın layiqli təhfəsi hesab olunurdu.

"Maestro Niyazi" gəmisinin uzunluğu 140 metr, eni 16,5 metr, yük tutumu 5500 ton idi.

2000-ci ilin yayında Azərbaycan Dövlət Dəniz Akademiyasında ilk məzunlara diplom təqdim edilmişdi ilə olaqədər təntənəli toplantı keçirilir. Həmin toplantıda akademiyanın ilk məzunları bu mötəbər ali təhsil müəssisəsinin diplomunu almaqdan qırur duyduqlarını bildirir, bu münasibətlə akademiyanın yaradıcısı olan ümummilli liderə təbrük məktubu ümvanlayırlar.

Məktəbdə deyildirdi: "...Möhətorəm cənab Prezident! Məhz Sizin sayınzdə Akademiyamız Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təmənaraq dənizçilik üzrə ali məktəblərin sərisinə qəbul edilmiş və Müstəqil Dövlətlər Birliyinin ali dənizçilik məktəblərinin tədris-metodiki birliliyinə üzv seçilmişdir. Hazırda Akademiyamızda tolobolorın yetkin Azərbaycan vətəndaşı və kamil mütəxəssis kimi hazırlanması üçün hər cür şərait yaradılmışdır".



Akademiyanın tacribəli müəllimləri gənc nəslin uzaq sefərlərə hazırlayırlar.

Həqiqətən də akademiyada mütəxəssis hazırlığı ilə bağlı hər cür imkan və şərait var və tədris prosesi ilboil dəha da tokmilloşdırılır.

Hazırda Akademiyada 2 fakültə, 6 kafedra fəaliyyət göstərir.

"Gəmi sürətciliyi" fakültəsinin bakalavr səviyyəsində "Dəniz naviqasiyası mühəndisliyi" və "Gəmicanırmaya və gəmi tomiri mühəndisliyi" ixtisasları üzrə kadrlar hazırlanır.

Magistratura səviyyəsində isə "Dəniz texnikası və texnologiyası mühəndisliyi" və "Gəmiciyilər və gəmilorin horakatının idarə edilməsi" ixtisasları üzrə magistrler yetişdirilir.

Akademiyann "Gəmi mexanikası və elektronexanikası" fakültəsi bakalavr səviyyəsində "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" və "Elektrik mühəndisliyi" ixtisasları üzrə təhsil verir.

Magistratura səviyyəsində isə "Elektrik mühəndisliyi" və "Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi" ixtisasları üzrə kadrlar hazırlanır.

Akademiyada yüksək ixtisash professor-müəllim heyti çəhər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2010-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasında "Gəmicilik texnikası", "Gəmicilik və su nəqliyyatının istismarı", eləcə də "Gəmicanıra və gəmi tamiri texnologiyası" ixtisasları üzrə doktorantura fəaliyyət göstərir.

Tələbələrin kamil mütəxəssis kimi yetişməsinə töcrübənin rolü böyükdür. Buna görə də onların gəmilərdə tədris, istehsalat və üzmə töcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsi, elm və istehsalatla əlaqəsi də unudulmur. Burada Elmi-Tədqiqat şöbəsi, Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Doniz Təşkilatı (IMO) tərəfindən tanınır, onun təsəbbüsü ilə dünya ali doniz təhsili sistemində daxil edilib. ADDA MDB və xarici ölkələrin ali donizçilik məktəbləri ilə omakdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dövlət Doniz və Çay Donanması Universiteti yanımı elmi-metodik Şurannın üzvüdür.

Dəniz Akademiyası ilk gündən təhsili BDT-nin "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında" 1978-ci ildə qəbul

edilmiş Beynəlxalq Konvensiyasının tələblərinə uyğun qurur. Bu məqsədilə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanır, BDT torofindən qəbul edilir.

Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli qərarı ilə "Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi" yaradılır. Bununla da, Dəniz Akademiyası bütün Xəzər hövzəsi ölkələri arasında ən nüfuzlu ali təhsil ocağına çevrilir.

Sonralar dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələbləri nəzərə alınmaqla istehsalat Xidmetləri idarəsinin tərkibində Təlim Tədris Mərkəzi təşkil edilir, 2015-ci ildən isə hommən mərkəz Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibinə daxil olunur.

Təlim Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi idmətləri göstərilir.

Bütün bunların nəticəsidir ki, təhsilin üç dildə həyata keçirildiyi Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomları dönyanın 170-dən çox ölkəsində tanınır.

"Azərbaycan Xəzər Dəniz Gəmiciли" QSC-nin tabeliyində fəaliyyət göstərən Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İstututu bərabər əlaqəsinin inkişafına öz layiqli tələfəsinə verir. Bakı, Türkmenbaşı, Bekdaş limanlarında bərabə komplekslərinin layihələri məhz bu istutudan hazırlanır.

İstututun layihələri üzrə homçının Saxalin adasını materiklə birləşdirən Vanino-Xolmsk,

İliçevsk-Varna (Ukrayna-Bolqarıstan), Kliped-Mukran (Litva-Almaniya) bərə keçidləri quraşdırılır. Bakının Qaradağ rayonunda yerləşən Dərin Özüllər Zavodunun hidrotekniki qurğularının inşası, gəmi töməri zavodlarının və gəmi üzgüçülüyü kanallarının rekonstruksiyası,

ictimai və yaşayış binalarının, müxtəlif qurğuların tikintisi üzrə layihələrin də müəllifi bu istutudur.

İstutut bu işlərlə yanaşı, Suriya, Liviya, İran, Bolqarıstan və Əfqanistan kimi ölkələrdə tədqiqat və layihə işləri də həyata keçirir.

Sabahin peşəkar dənizçiləri hazırlar.



Heydər Əliyev Xəzər dənizçiləri haqqında

Heydər Əliyevin bütövlükdə Xəzər və Xəzər donizçilərinə münasibəti do həmişə orijinallığı ilə seçilib. Ulu öndər istor yerli tədbirlərdə çıxış edərkən, istərsə xarici ölkələrdən gələn qonaqlarla görüşürsə Xəzər Doniz Gəmiciçiliyi idarəsi, Xəzər donizçiləri barədə həmişə ağızdoluslu, ürakla, böyük möhəbbətlə danışır. Çünki təmummillilər donizçi pesəsinin çatınlılığını yaxşı başa düşür, bu sahədə çalşanların amayını həmişə yüksək qiymətləndirirdi.


Təsadüfi deyil ki, 1982-ci ildə Xəzər Doniz Gəmiciçiliyinin muzeyi açılanın bura galon ilk qonaqlarıdır biri möhəbbə Heydər Əliyev olmuşdur. Muzeyin "Faxri qonaqlar kitabı"nda onun həmin dövrə yazdığı xatirə qeydləri indi də saxlanılır: "Xəzər Doniz Gəmiciçiliyi böyük və qəhrəmanlıqlarla zəngin tarixi malikdir. Bu yaxınlarda yaradılmış müze bunların hamısını layiqinə oks etdirir. Şübhə yoxdu ki, o, inkişaf edəcək və genişlənəcəkdir, zəhmətkeşlərin ideya-siyasi torbəyisi. Azərbaycanın, dənizdonanmasının nailiyyətlərinin geniş yayılması üçün yaxşı vasitəyə çevriləcəkdir".

Heydər Əliyevin Xəzər dənizçilərinə diqqət və qayğısını daha bir fakt da sübut edir. Hələ ötən osrin sonlarında ümummillilər ölkəmizdə "Dənizçi günü"nün tösis edilməsi barədə sərəncam vermişdi. Hər il iyulun ilk bazar günü dənizçilərin peşə bayramı günü kimi qeyd edilirdi. Prezident İlham Əliyev isə 2014-cü ilin iyundan dənizçilərin peşə bayramı günü münasibəti yeni sərəncam imzalayıb: Hər il iyun ayının 25-i "Dənizçi günü" peşə bayramı kimi qeyd edilsin.

Göründüyü kimi, istor ulu öndər, istərsə də onun layiqli davamçı dənizçi peşəsinə həmişə yüksək qiymətləndirir. 1998-ci ilin iyulunda Heydər Əliyev Xəzər dənizinin hüquqi statusunun müøyənleşdirilməsi məsələlərində

Azərbaycan Respublikası ilə məsləhətleşmələrde Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə demişdi ki, "Azərbaycan Xəzərin problemləri ilə başqa ölkələrə nisbətən həmişə daha çox möşgül olmuşdur. Sovetlər ittifaqı dövründə də Moskva Xəzərdə öz missiyasını möhəbbət Baki vəsatisi ilə həyata keçirirdi".

Daha sonra isə qırurla olavaş etmişdi: "Xəzər Gəmiciçilik idarəsinə göldükdə isə onun qərargahı həmişə Bakıda yerləşmişdir, filialları isə Həsərçəndə, Krasnovodskda olmuşdur. Bütün yüksəkşəhərlər mahz Bakıda həyataya keçirilirdi. Sovetlər ittifaqı dövründə ilk bəro keçidi də Bakı-Krasnovodsk keçidi olmuşdur. Bu, indiyədən mövcud olan çox mühüm naqliyyat xəttiidir. Bu mühüm məqamları xatırlatmaqda demək istəyirəm ki, biz keçmişdə Xəzər dənizinin problemləri ilə - ham gəmiciçilik, ham balıq ovu, ham də ekologiya problemləri ilə faal möşgül olurdum. Məsələn, Xəzər dənizinin ekoloji təmizliyinə həmişə böyük



Heydər Əliyevin Xəzər Doniz Gəmiciçiliyi muzeyinin "Faxri qonaqlar kitabı"na yazdığı üzrək sözü. 20 iyul 1982-ci il.

əhəmiyyət verərək, dəfələrlə yoxlamalar töşkil etmişdir. Sumqayıtdakı kimya zavodlarının zəhəri maddələrinin dənizə axıdılmasına görə adamları cozaqlandırmışdır, nə qədər təmizləyici qurğular yaratmışdır".

Bu, uzun illər - iştirə sovet dövründə, istərsə də müstəqillik illorında Xəzərin problemləri ilə xaxından möşgül olan bir liderin xatiri, somimi üzrək sözü idi.

Xəzər dənizçiləri ümummillilər lideri bu səmimiyyətinin, onların omayıno verdiyi yüksək qiymətin müqabilində onun qarşıya qoyduğu ideyaları böyük fədakarlıqla yerinə yetirirdilər.

Xəzər Doniz Gəmiciçiliyi işçilərinin 2003-cü ildə gəmiciçiliyin 145 illiyi münasibətilə Heydər Əliyevə ünvanlaşdırılmış yuxarıda xatırlatılan müraciətində deyilirdi: "Sizin gəmiciçiliyinizin çoxoxlu kollektivinə bəşlədiyiniz xüsusi münasibət hər birimizə yaxşı məlumdur. Dənizçiləriniz gündönlük işlərində daim Sizin diqqət və qayğıınızı hiss edir, göstərilən yüksək etimadı doğrultağā çalışaraq, Azərbaycanımızı dünya sularında layiqinə tömsil edirlər. Buna səbüb gəmiciçiliyin gündən-güne artan nailiyyətləridir..."

Bu sözlərdə böyük həqiqət var. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə gəmiciçiliyin nailiyyətləri daim artmış, Xəzər Doniz Gəmiciçiliyi idarəsi Azərbaycan iqtisadiyyatının çəkşəklenməsinə həmişə öz sanbalı töhfəsinə vermişdi...

Ona görə də 1998-ci ilin yanvarında "Dübəndi" terminalının açılış mərasimində çıxış edəndə ulu öndər demişdi: "Domiryoçular, neftçilər, gəmiciçilər bilməlidirlər ki, men həmişə onların işlərini xüsusi qiymətləndirmişəm. Men bu sahələrin inkişafı üçün keçmişdə də çox şeylər qoymuşam. Məmənumam ki, indi də, respublikamızın müstəqil olduğu və çatın iqtisadi proseslər dövrü keçdiyimiz bir zamanda də bu sahələr öz xüsusi çəkisiyi saxlayıb, öz rolunu oynayın. Bu sahələr monim daim diqqət və qayğı altında olub və bundan sonra da olacaqdır".


Haqiqi tərəfdən, ölkənin bütün naqliyyat sistemi, o cümlədən Xəzər Doniz Gəmiciçiliyi ömrünün sonuna qədər Heydər Əliyevin qayğı və diqqəti altında olub.

Ən başlıcası isə, ulu öndər hələ 1969-cu ilin yayında ilk dəfə Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığında gündən müstəqil Azərbaycan Respublikasının prezidenti kimi faaliyyət göstərdiyi bütün illər arzində Xəzər Doniz Gəmiciçiliyi idarəsinin daim mühüm bir təsərrüfat subyekti kimi əhəmiyyətini yüksək qiymətləndirib, həmişə gəmiciçilik infrastrukturunun təkmilləşdirilməsi qayğısına qalıb.

O, bu meqsədən təngidən da istifadə edib, istehsalatın dəha də inkişafı naməni xüsusi xidmətləri olanların omayıno yüksək qiymət vermişdən də. Yeri gələndə inkişafına mane olanları töməb edib, digər cəzalandırma üsullarından istifadə etməkdə ölkənin osas naqliyyat sisteminin uğurlu inkişafına nail olub.

Bütün bunlar isə bütövlükdə Azərbaycanda gəmiciçilik infrastrukturunun etibarlı təmol üzərində inkişafına zəmin yaradıb. Təsadüfi deyil ki, ikinci minilliyyin övvəlindən artıq dünya sularında Azərbaycan bayraqı altında üzən gəmilərin sayı artub, Xəzər Doniz Gəmiciçiliyi idarəsi bəyənəlxalq daşımalarla etibarlı tərəfdən kimi tanıub.

Ona görə də 2003-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləndə bütün ölkə iqtisadiyyatı kimi ölkənin gəmiciçilik infrastrukturunun da davamlı inkişaf yolu ilə irəliləyacığını heç kimdə şübhə yox idi. Azərbaycanı qarşıda yeni zirvələr, yeni inkişaf mərhəlesi gözəylərdi...



GƏMİCİLİYİN
İNKİŞAFINDA
YENİ MƏRHƏLƏ

Uzun fasılədən sonra Xəzərə yeni tankerlər gətirilir



2003-cü ilin payızında xalq səsvermə yolu ilə Azərbaycan adlı gəminin sükanum Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev etibar edir.

Azərbaycannın yaxın tarixində inkişafın və torəqqinin yeni mərhələsi məhz bu dövrdən başlanır.

Hələ ötən əsrin 90-ci illərinin ortalarından ölkənin nəqliyyat sisteminde aparılan islahatlar, xiisusen TRASEKA layihəsi çərçivəsində görülen işlər artıq yeni əsrin əvvəllərində öz nəticəsini verməyə başlayır.

Əvvəldə qeyd olunduğu kimi, ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanda baş verən

ictimai-siyasi proseslər bütün sahələr kimi gəmiçilik tosorrüfatını da iflic voziyyətinə gotirmişdi. Elə bu səbəbdən də uzun illər Xəzər Dəniz Gəmiciçiliyi idarəsinin gəmi parkını zənginləşdirmək, yeni gəmiler almaq, demək olar ki, müskülo çevrilmişdi.

1994-cü ildə Rusyanın "Krasnoye Sormovo" zavodunda tikilmiş yük tutumu 4 min ton olan cəmi bir quru yük gəmisi alınmışdı, 1998-ci ildə isə Xəzər Höşträxanda inşa olunmuş bir yanacaqdoldurma gəmisi gotirilmişdi.

Yeni əsrin ilk illərindən başlayan iqtisadi inkişaf özünü gəmiciçilik tosorrüfatında da göstərməyə başlayır. Bu inkişaf, hər şeydən əvvəl, Xəzər Dəniz Gəmiciçiliyi üçün yeni gəmi və tankerlər sıfariş etmək imkanının yaranması ilə əlamətdar olur.

Beləliklə, uzun fasılədən sonra - 2003-cü ilin sentyabrında Xəzər Dəniz Gəmiciçiliyinin "Professor Əziz Əliyev" tankeri istismara verilir. 8 min ton neft və neft məhsulları daşmaq gücündən malik olan, on müasir texniki avadanlıqlarla tochiz olmuş tankerin uzunluğu 141, eni isə 16,9 metr idi. Əsas sistemləri İngiltərədə istehsal olunan tanker kompüter sistemi ilə idarə edilirdi.

2004-cü əlin noyabrında Rusyanın Nijni Novgorod şəhərindəki "Krasnoye Sormovo" Gəmiquşarma Zavodunda tikilən də bir gəmi - "Prezident Heydər Əliyev" tankeri Bakıda istismara verilir. Ulu öndərin adını daşıyan bu gəmi Xəzərdə üzən ən nəhəng tanker sayılır. Uzunluğu 150 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13 min tondur.



Həmin ilin dekabrında isə Xəzər dənizçiləri "Krasnoye Sormovo" Gəmiçiyarırma Zavodunda inşa edilmiş daha bir tanker - "Babək" tankerini Bakı buxtasında təntənləli sərtidə istismara qəbul edirlər.

On müasir mexanizm və avadanlıqlarla təchiz olunmuş "Babək" texniki göstəricilərinə görə bundan əvvəl Xəzərdə istismara verilmiş "Prezident Heydər Əliyev" tankeri ilə oxşar tiplidir.

Bu tanker da Xəzər üzərində neft və neft məhsullarının daşınmasına istifadə olunur.

"Krasnoye Sormovo" gəmi inşaatçılarının hazırladığı "Şah İsmayıllı Xətai" tankeri isə 2005-ci ilin oktyabrında istismara qəbul edilir.

Tankerin istismara verilməsi ilə əlaqədar Bakı buxtasında təntənləli mərasim təşkil olunur və bildirlilik ki, ümummilli liderimiz Heydər Əliyevin töşəbbüsü ilə bərpa olunan qədim ipək yolunun və yaradılan digər beynəlxalq naqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəndə daşınmaların höcmənin artırılmasına imkan verəcək bu tankerin şöxsü heyəti yüksək mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasına nail olmaq üçün bütün seydlərini soñorber edəcək.

On müasir mexanizm və avadanlıqlarla təchiz olunmuş "Şah İsmayıllı Xətai" texniki göstəricilərinə görə bundan əvvəl istismara verilmiş "Prezident Heydər Əliyev" və "Babək" tankerlərinin oxşarı idi.

Ölkənin tranzit imkanlarını artırın ilk nəhəng gəmilər

2008-ci ilin yanварında görkəmli oftalmoloq alım, akademik Zərifə Əliyevannın adını daşıyan gəmi-bərə istifadəyə verilir. Gəminin istifadəyə verilmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Gəmi-bərə Xorvatianın Ulyanik tərsanesində tikilmişdir. On müasir naviqasiya sistemə malik, uzunluğu 154,5 metr, eni 17 metr olan gəmi-bərə dəmir yolu vagonlarının daşınması üçün nəzərdə tutulmuşdu. Dedveyti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 dəmir yolu vagonu yüklemək mümkündür. Bu, Xəzər Dəniz Gəmiciçiliyində sayca 8-ci gəmi-bərə idi və özündən əvvəlkilərdən yükgötürmə qabiliyyətinin çox olmasına görə forqlənirdi.

Vagonların gəmi-bərəyə yerləşdirilmesi üçün on müasir metodlar tətbiq edilir. Burada uzaq məsafələrə daşınan vagonların daha six dayanması üçün xüsusi qurğulardan və liftlərdən istifadə olunur.

"Akademik Zərifə Əliyeva" gəmi-bərəsi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində istifadə olunur. Onunla Aktau, Kurik və Türkmenbaşı limanlarına yük vagonları daşınır və bu, Xəzər dənizində yükdaşımaların intensivliyinə təsir göstərir.

Bütün ekstremal vəziyyətlərə hazır olan gəmidi yüksək təhlükəsizlik sistemi quraşdırılıb, xilasetmə qayıqları qoyulub.

Gəminin yüksək standartlara cavab verən

avadanlıqların quraşdırıldığı kapitan körpüssündə nadir idarəetmə mərkəzi yaradılıb və bütün sistem kompüterləşdirilib. Radarlar 200 kilometr radiusda bütün üzən obyektlərin koordinatlarını, sürətini və istiqamətini müəyyən etməyə imkan verir.

2009-cu ilin oktyabrında isə Xəzərdə "Şuşa" tankeri istismara verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin mərasimdə də iştirak edir. Bu tanker da "Krasnoye Sormovo" Gəmiçiyarırma Zavodunda inşa olunmuşdu.



"Akademik Zərifə Əliyeva" gəmi-bərəsi

"Şuşa" tankeri də əsasən Qazaxistan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru komori ilə ixracı üçün Sənqəçal terminalına daşınmasında istifadə olunur. Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşınmaq üçün nazardə tutulan gəmi "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar edilən ən iri gəmilərdən hesab olunur.

O da maraqlıdır ki, "Şuşa" tankeri həmçinin dövrda Xəzər Dəniz Gəmicişiliyinin sayıca 80-ci gəmisi sayılırdı. Bu gəmilərdən əsasən 43-ü tanker, 37-si quru yük gəmisi idi.

Ən müasir tələblərlərə cavab verən yeni naqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycanın regionda mövqeyini daha da möhkəmləndirir. Naqliyyatın digər sahələri kimi, doniz naqliyyatının inkişaf etdirilməsini də İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Elə bunun nəticəsidir ki, gəmicişlik üçün yeni gəmilər sıfır olunur. Və bu gəmilər zaman-zaman Xəzərdə istismara qəbul edilir.

"Balakon" və "Bərda" gəmi-bərələri də bu qəbildəndir. Bu gəmi-bərələr 2012-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilir.



"Şuşa" tankeri.

"Balakon" və "Bərda" gəmi-bərələrinin istismara verilməsi Xəzər Dəniz Gəmicişiliyinin yüksəkənən imkanlarının genişləndirilməsi bacımından olduqca böyük əhəmiyyət daşıyır.

Bu gəmi-bərələr təxminən bir il əvvəl Horvatianın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Yüksək qabiliyyəti 54 vagon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4.5 metrdir.

Bərələr Beynəlxalq Konvensiyaların on müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya



"Barda" gəmi-bərəsi.

naqliyyat dəhlizində yüksəkənən konveyerin qoşulmaqla naqliyyat donanmasını daha da gücləndirir.

Lakin bu inkişaf, bu tərəqqi Azərbaycan Respublikasının Prezidentini qane etmir. Çünkü yeni dövr, yeni zaman Xəzər Dəniz Gəmicişiliyinin iri beynəlxalq layihelərə iştirakını zərurətə çevirir. Prezident başa düşür ki, Azərbaycan donicilərinin beynəlxalq layihelərə qoşulması üçün əvvəlki idarəetmə forması yaramayacaq.

No etməli?

**"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı**

22 oktyabr 2013, 19:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bandını rəhbər tutaraq, bəyənəlxalq daşımaların samarətiyyətin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədi ilə qərar verilir:

1. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Deniz Neft Donanması işgə edilmiş və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılın.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə işgə edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əməkli "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə verilsin.

3. Azərbaycan Respublikasının Nazır Kabinetin:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini və strukturunu barədə tətqiqinən bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktannan bu Sərəncama uyğunlaşdırılmasına dair tətqiqinən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. üç ay müddətində Azərbaycan Respublikasının Nazır Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını tamam etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktannan bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlaşın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Sərəncamdan irlə galen digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəye minir.

İlahim Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamı, 22 oktyabr 2013-cü il.

Səhmdar cəmiyyətin yaradılması zamanın tələbidir

Dəniz nəqliyyatının idarə edilməsi sahəsində yeni islahatlar həyata keçirilmək və daha böyük nailiyyətlər qazanmaq üçün mütəxəssislər və müzakirələr aparılır. Azərbaycan hökuməti zamanın tələbi ilə gəmiçiliyin strukturunun təkmilləşdirilməsi, habelə maddi-texniki bazasının daha da gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırır.

2012-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiya təsdiq olunur. Həmin sonnecə Azərbaycanın regionunun nəqliyyat qovşağına çevriləsin, ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməsinə, tranzit və nəqliyyat xidmətlərinin inkişafını nəzərdə tutan perspektivlər müəyyən olunur.

Programın nəqliyyat bölməsində konkret görlüçək işlər sadalanır: "Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə orazisində Avropanın Qafqaz-Asiya və Şimal-Cənub bəyənəlxalq nəqliyyat dəhlizlərində daşma xərclərinin azaldılması, idxlə, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldırılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görülcəkdir. Yaxın illərdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi tamamlanacaq, dəniz donanması yeniləşdiriləcək, nəqliyyat-

logistika mərkəzləri yaradılacaq, dəmir yolu şobkosının diversifikasiyası siyasetinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir".

Aradan bir neçə il də keçəcək və qarşıya qoyulan bu programın bütün müdafiələri yerinə yetiriləcəkdi.

Bu programın yerine yetirilməsi üçün isə, ilk növbədə, Xəzər Dəniz Gəmiçiliyi idarəsində struktur dayışıklığına ehtiyac var idi. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 22-də iqtisadiyyatda institutional islahatların davam etdirilməsi, dəniz gəmiçiliyin sahəsində yerli və bəyənəlxalq daşımaların səmərəliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılması barədə sərəncam imzalayı.

Bundan sonra Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fealiyyətinin təməri və modernlaşdırılması ilə bağlı müxtəlif növ xidmətlərin təqdim edən, eləcə də dənizdə həyata keçirilən neft və qaz əmləkiyyatlarına ixitsəsləşdirilmiş gəmiçilik xidmətləri göstərən yeni və güclü bir quruma çevrilir.

Bununla da ölkəmizin iqtisadiyyatında köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyin sahəsində yerli və bəyənəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə ciddi töhfə verilir.

Gəmiçiliyin inkışafına dair Dövlət Proqramı qəbul edilir

2016-ci il martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər gəmiçiliyi ilə bağlı daha bir fərman imzalayırdı.

Prezident "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin rəqabət qabiliyyətinin artırılmasını, deniz naqliyyatı sisteminin təkmilləşdirilməsini, Cəmiyyətinə məxsus gəmilərin beynəlxalq sularda faaliyyətinin genişləndirilməsini, habelə beynəlxalq şirkətlərin müasir idarəetmə tacirübəsindən istifadə etməklə, su naqliyyatının inkişafının sürətləndirilməsini və rəqabətə davamlı dəniz naqliyyatı xidmətləri göstərilməsini təmin etmək məqsədi ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fealiyyətinin təskili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixi sərəncamında bəzi döyişikliklər edir.

Eyni zamanda həmin fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Programı"nın layihəsini hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Həmin layihə hazırlanıb təqdim edilir və Prezident İlham Əliyev

2016-ci il noyabrın 7-də "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Programı"ni təsdiq edir.

Dövlət Programının əsas məqsədi Azərbaycanda gəmiçilik sahəsinin inkişafını, rəqabətqabiliyyəti və beynəlxalq standartlara uyğun yüksək soviyyəli daşıma və neft sonayesi üçün ixtisaslaşdırılmış xidmətlər təqdim edən, kommersiya cəhətdən somoralıfəaliyyət göstərən və gələcəkdə özünü sorbst maliyyələşdirməkə dövlət bütçəsinə gəlir götüren nüfuzlu gəmiçilik şirkətinin formalasdırılması, Azərbaycan ərazisindən yüksək daşımalarının höcmünün artırılması təmin etmək və "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyası çərçivəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli naqliyyat və logistik mərkəzə çevriləməsi üçün zoruri tədbirlər görmək idi.

Dövlət Programı Cəmiyyətin daha sürətli inkişafına nail olunmasını nəzərdə tuturdu. Məqsəd qabaqcıl beynəlxalq tacirübəyə uyğun gəmiçilik şirkətinin qurulmasının davam etdirilməsi və xidmət keyfiyyətinin daim yüksək soviyyədə saxlanılması təmin etmək idi.

İndi artıq müştərilərlə pəşəkar və etibarlı münasibətlərin qurulmasına xüsusi diqqət yetirilməli, dayanıqlı xidmət təqdim edən şirkət imicini yüksəltməklə Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılmasına nail olunmalıdır.

Azərbaycanda və regionda irimiqiyashlı layihələrin həyata keçirilməsi nəticəsində artıq Asiya ilə Avropa arasında yükdaşuma höcmərinin bir qismının Azərbaycan üzərindən fasiləsiz naqli də Xəzər dənizçilərinin üzərinə düşürdü.

Bir sözlə, yeni yaradılan cəmiyyət qarşısında vəzifələr çox və məsuliyyətli idi...



"Ufuq" gəmisidir.

Gəmiçilikdə struktur dəyişikliklərinin ilk nəticələri

Müvafiq struktur dəyişikliklərindən, habelə qarsıda duran hədəflər müəyyən olunandan dərhal sonra bütövlükdə nəqliyyat, o cümlədən doniz nəqliyyatı və gəmiçilik sahəsində nəzərdə tutulan strategiyam icrasına başlanılr.

2014-cü ilin payızında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapah Səhmdar Cəmiyyəti Sinqapurun "Pacc Offshore Services Holding Ltd" şirkətinin nəzarəti altında inşa olunan yedək-təchizat gəmisi ahr. DP-2 sistemi ilə təchiz edilən, darta qüvvəsi texminən 207 ton olan yedək-təchizat gəmisi texniki göstəricilərinə görə Xəzərdə birincidir.

Gəminin texniki imkanları onun Xəzərdə nəzərdə tutulan bir çox layihələr, o cümlədən "Şəhədniz-2", "Şəfəq-Asiman", "Abşeron Faza-1"



layihələri çərçivəsində planlaşdırılan işlərə çəlb olunmasını mümkün edir. Gəmiyə Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın adı verilir.

Dahi Üzeyir Hacıbəylinin admin verildiyi daha bir yeni quru yük gəmisi iso Rusiya Federasiyasında istehsal olunur. "Üzeyir Hacıbəyli" gəmisi üçrəngli bayrağımız altında Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşma əməliyatlarına çəlb edilir.

Yeri golmişkən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkonar beynəlxalq sularda fealiyyəti uzun fasildən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə "Üzeyir Hacıbəyli" və "Natovan" gəmilərinin alınması ilə bərpa olunur.

2015-ci ildə nəqliyyat donanmasının 3 gəmisi - "Qaradag", "Teymur Əhmədov" və "Maestro Niyazi" gəmilərinin Qara və Aralıq dənizlərinə yola salınır.



Beləliklə, gəmiçiliyin fealiyyət sahələrinin şaxənləndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda fealiyyətini bərpa edir. Çünkü bu vaxta qədər domanınamızın xarici sulardakı fealiyyətinə müxtəlif sebəblər üzündən beş il fasilə verilmişdi. Dənizçilərimiz düz beş il müştəqil Azərbaycanın üçrəngli bayrağının uzaq sahillərdə yenidən dalgalanacağı günü gözləmişdilər. Onların bu intizarına da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapah Səhmdar Cəmiyyətinin yaradılması son qoyur. Gəmiçiliyin Xəzərdən konarda üzən gəmilərinin sayı 14-ə çatır. Onlardan on ikisi quru yük, ikisi tankerdir. Xarici sularda üzən gəmilərin istismarının effektivliyinin artırılması üçün ASCO-nun Türkiyədə təsis etdiyi iki yeni şirkət, o cümlədən Yunanıstanda nümayəndəliyi fealiyyət göstərir.

2014-cü ilin dekabrında SSRİ Xalq artisti, dünya şöhrəti müğənni Müslüm Maqomayevin adını daşyan gəminin istismara verilməsi mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak edirlər.

"Caspian Marine Services" şirkəti ilə uzunmüddətli alyans razılaşması çərçivəsində alınan "Müslüm Maqomayev" sürəti sərnişin gəminisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış

katamaran tipli gəmi toyinatına görə dünyada homin kateqoriyadə ilə sürəti sərnişin gəmisiidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Teşkilatının sürəti gəmilərin tikintisində töbqə edilən HSC kodu teləblərinə uyğun olaraq, Avstraliyanın "Incat-Tasmania" Gəmiqayırma Zavodunda bir il orzində höyətə keçirilmişdi.

"Müslüm Maqomayev" gəmisi dənizdə çalışan neftçilərin sorəncamına verilərək, 150 nəfəradək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirir.

"Müslüm Maqomayev" gəmisinin istifadəyə verilməsi xüsusi heyətin və yüklərin dənizdəki



"Müslüm Maqomayev" gəminin istismara verilməsi mərasimi. 2014-cü illər.

platformalara helikopterlər vasitəsilə daşınmasını minimuma endirməyə imkan verir.

Prezident İlham Əliyev istismara verilən "Lənkəran" yedək-təchizat gəmisi ilə də yaxından tanış olur və gəmicişlik sahəsində son illərdə aparılan işlətlərdən danışır: "Gəmicişliyin gözəl göləcəyi var. Aparılan işlətlər, struktur işlətlər və gəmicişliyin fealiyyəti ilə bağlı atılan addımlar gözəl nticicələr verir. Daha da böyük nticicələr olacaq. Bu yaxınlarda gəmicişliyin fealiyyəti üçün olavaş maddi dəstək verilmişdir. Əminəm ki, Xəzər Gəmicişliyi dünya miyavadında çox gözəl və müasir şirkətə çevriləcəkdir.

Azərbaycanda artıq bir neçə beynəlxalq şirkət fealiyyət



göstərir - SOCAR, AZAL və digər şirkətlər. Əlbəttə ki, öz şirkətlər də bu sıradadır. Ancaq dövlət şirkətləri arasında Xəzər Gəmicişliyinin öz yeri, böyük tarixi, ənənələri var. Xəzərdə bizim gəmicişliyimiz homişə böyük rəla malik olub. Biz bu gün müasir şirkət yaratmaqla homi iqtisadi potensialumuž möhkəmləndirəcəyik, cəmi zamanda, Xəzər Gəmicişliyi dünya miyavadında müasir, çox somorali şəkildə idarə olunan şəffaf şirkət kimi özünü təqdim edəcək."

Qeyd etmək yerinə düşər ki, 2003-2014-cü illərdə "Azərbaycan Xəzər Dəniz Gəmicişliyi" üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 boro, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi almışdır.

Yeni alınan gəmilərdən biri da böyük Azərbaycan şairi Nəsiminin adını daşıyır və donanmanın flaqmanı olan "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihə əsasında inşa edilir. "Nəsimi" tankeri asası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Avropa-Qafqaz-Asiya naqliyyat döhlizində neft və neft məhsulları daşıyır.

Bütün bunlardan sonra "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" QSC-nin və "Caspian Marine Services" şirkətinin uzunmüddətli Alyans razılışması çərçivəsində daha 3 yedek və 2 borudüzən gəmi almır. Bu gəmilər "Şahdəniz-2" layihəsində istifadə olunur, yeni boru kəmərlərinin çökülləşdirdiyindən yaxşından iştirak edir.

Bu yeniliklər hazırda qlobal soviyyədə, o cümlədən Xəzərdə tranzit yükler üzündə keşkin mübarizə gedən bir dövrde "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" Qapalı Səhmdar Comiyyətinin rəqəbat qabiliyyyəti artırır, onu güvənlili və nüfuzlu bir gəmiciçiliş şirkəti kimi tanıdır.

Bundan başqa, səhmdar comiyyət Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsinə öz töhfəsi vermeklə yanaşı, qeyri-neft sektorunun inkişafında da müüməl rol oynayır, quru yük daşımaları sahəsində müxtəlif şirkətlərlə etibarlı omeləşdəyişdirdi.

Yeni və müasir texnologiyalarla təchiz edilmiş gəmilərin alınması Azərbaycanda gəmi mütəxəssisləri üçün yeni iş yerlərinin açılmasına, istor beynəlxalq, istorə də yerli yüksək idmət bazarlarında dayanıqlı mövqelərin olda olunmasına, eləcə də dövlət bayraqımızı dünya sularında və beynəlxalq limanlarda dalğalandırmaqla ölkəmizin təhlükəsinə və bütövlükdə dəniz naqliyyatının inkişafına xidmət edir.

"Zığ" və "Bibiheybət" zavodları necə yarandı?

Bəki gəmi təmiri sahəsində kifayət qədər zəngin təcrübəsi olan şəhərlərdəndir. Burada ilk gəmi təmiri emalatxanaları hələ XIX əsrin sonlarından, daha doğrusu, 1889-cu ildən fəaliyyət göstərməye başlamışdır və sovet dövründə də davam etdirilmişdir.

Təbii ki, Azərbaycanda gəmi təmiri sahəsində zəngin ənənələrin olmasına baxmayaraq, yeni dövr bu sahədə də islahatlar aparmaq zorurutunu ortaya çıxarı. Çünkü hər il yeni müasir gəmilər almır, bu gəmilərin təmiri müasir texnologiyalar tələb edirdi. Ona görə də hələ sovet dövründə Xəzər gəmiciçiliyinə xidmət edən zavodların da yenidən qurulmasına ciddi ehtiyac var idi. Yeni zaman gəmi təmiri sahəsində də qarşıya yeni tələblər qoyurdu.

Hələ 1950-ci illərdə Xəzər Dəniz Neft Donanmasının tərkibində yeni gəmi təmiri emalatxanası istifadəyə verilmişdi. Bu emalatxana neft donanmasının gəmilərinə xidmət edirdi. Sonralar bu müəssisə uzun illər "Sov.İKP XXI qurultayı" adına zavod kimi fəaliyyət göstərmiş, gəmi təmiri sahəsində kifayət qədər zəngin ənənəyə sahib olmuşdu. 2013-cü ildə həmin zavodun bazasında "Bibiheybət" Gəmi Təmiri Zavodu yaradılır. Təbii ki, bu zavod da ən müasir təmir avadanlıqları və qurğularla təmin edilir.

"Bibiheybət" Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti "Azərbaycan Xəzər Dəniz

Gəmiciçiliyi" QSC-yə və başqa toşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etmək, onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdır.

Zavodun strukturuna məxaniki-təmir, gövdə-qaynaq, enerji-məxaniki xidmət, ağac emal, tərsanə, təmizləmə-rongləmə, tökmə, elektrik-quraşdırma və boyanış istehsalı bölmələri daxildir.

2014-cü ilin yanvarında isə vaxtilə "Paris Kommunası" və "Zaqfederalis" adına gəmi təmiri zavodları kimi fəaliyyət göstərən iki müəssisənin bazasında "Zığ" Gəmi Təmiri və Təkintisi Zavodu yaradılır.

Bu zavodun əsas fəaliyyət predmetini "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" Qapalı Səhmdar Comiyyətinə məxsus olan, eləcə də üçüncü şəxslərin sifarişləri əsasında gəmilərin cari və əsasi təmirini həyata keçirmək toşkil edir.



Zavodun strukturuna mexaniki-tomir, gövdə-qaynaq, tərsano, tomizlamo-ronglomo bölmələri, enerji-mexaniki xidmət, ağac emalı, tökmə və elektrik-quraşdırma sahələri daxildir.

Bəlo müasir zavodların istifadəyə verilməsi ilə "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" QSC-nin gəmi tomiri imkanları daha da genişləndir. Tərsana təsərrüfatı və sahil

gəmi tomiri vasitələrinə malik "Bibiheybat" və "Zığ" gəmi tomiri zavodlarında tankerlərin, universal quru yük, sərnişin və yedək gəmilerinin, gəmi-boraların, üzən qazma qurğularının tomiri yüksək keyfiyyətlə həyata keçirilir. Yüksək ixtiyaslı mütoxəssislər bütün mürəkkəb tomir omaliyyatlarını öhdəsindən bacarıqla gəlirlər.



"Zığ" Gəmi Təmiri və Təkintisi Zavodunun umumi görünüşü

"Gəncə" tankeri Xəzər sularında

"Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sonrakı illerde də donanmanın gücləndirilməsinə xüsusi diqqət yetirir. Həm də ona görə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəmiciçilik sahəsinin inkişafını daim diqqətdə saxlayır, yeni gəmilerin istismara verilməsindən şəxson iştirak edərək öz xeyir-duasını verir.

2016-ci ilin aprelində Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən "Üsfüq", "Zəfər" və "Turan" sərnişin gəmilerinin istismara verilməsi mərasimində iştirak edir.

Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün tikilen sərnişin gəmileri 80 sərnişin tutumuna malikdir. Yüngül materialların tövbiqi, horosinin güci 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilerinə saatda 35 kilometrə yaxın sürət yığışdırma imkanı verir. Bu, mövcud gəmилərlə müqayisədə iki dəfə çoxdur. Yeni gəmiler göyərtələrinə 10 tonadək müxtəlif yük də götürü bilir.

2016-ci ilin mayında "Azərbaycan Xəzər Dəniz Gəmiciçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin aldığı "Rəsul Rza" quru yük gəmisinin istifadəyə verilməsi münasibətlə Türkiyənin Yalova bölgəsində yerləşən "Tersan" tərsanlarında bayraqaldırma mərasimi keçirilir.

Oxşar tədbir bundan toxminon bir ay sonra dəhə dörd quru yük gəmisinin -"Hüseyn Cavid", "Şair Vaqif", "Şair Sabir" və "General Aslanov" gəmilerinin istifadəyə verilməsi münasibətlə toşkil olunur.

Azərbaycana məxsus yük gəmilerinin Türkiyənin orası sularında və qardaş ölkəyə məxsus şirkətlər tərəfindən istismara hazırlanması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha bir göstəricisi kimi qiymətləndir.

Azərbaycan gəmilerinə xalqımızın böyük ictimai xadimlərinin, o cümlədən görkəmli şair və yazıçılarının adlarının verilməsi isə ulu öndər Heydər Əliyevin hələ ötən əsirin 70-ci illərində qoymuş ananın ugurla davam etdirilməsindən xəbər verir.

"Şair Sabir"
gamisi safardə



Təbii ki, yeni gəmilerin alınması Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması, gömicişiyin beynəlxalq yükdaşlımlarda rəqabətə davamlı fəaliyyət göstərməsi xarici sularda ölkəmizin təmsil və təbliğ olunması ilə bağlı yeridiyi siyasetin tərkib hissəsidir.

2016-ci ilin noyabrında dövlət başçısının iştirakı ilə daha üç gəmi - "Rəşid Behbudov" sürətli sərnişin gəmisi, "Gənəcə" tankeri və "Qafur Məmmədov" quru yük gəmisi istismara verilir.

"Gənəcə" tankeri "Azərbaycan Xəzər Dəniz Gömicişiyi" QSC və "Caspian Marine Services" Alyansı tərəfindən sıfır olunan 2 yeni tankerdən biri idi.

"Gənəcə" tankerinin texniki göstəriciləri onun gelecekdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, cəmi zamanda, Volqa-Don, Volga-

Balt kanallarında üzməsinə imkan yaradır. Bu tanker on müasir avadanlıqlarla təchiz olunub.

Yeri gəlmışkən, hazırda Xəzər dənizində yüksəltürme qabiliyyətinə görə on böyük tankerlər "Azərbaycan Xəzər Dəniz Gömicişiyi" QSC-yə məxsusdur və onlar 13,5 min ton dədveyə malikdir. Bu tankerlərin suya oturumu çox olduğundan onlar Xəzər dənizini xarici sularla əlaqələndirən Rusiyanın daxili su kanallarına, o cümlədən İran limanlarına yükle daxil ola bilirlər. Ona görə də hecmənin artması proqnozlaşdırılan maye yüklerin daşınmasını təmin etmək üçün "Gənəcə" tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var.

"Rəşid Behbudov" gəmisinin üstünlükleri isə aşağıdır.



"Gənəcə" tankeri Xəzər sularında.

Xəzərdə neft və qaz layihələrində roqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun yüksək seviyyəli xidmətlərin göstəriləməsi istiqamətində mülliüm rol oynayan bu gəmi alüminium gövdəsi sərnişin gəmilerinin tikintisi üzrə dünyada məşhur olan Avstraliyanın "Austal" Gəmicanırmə Zavodunda inşa edilib və sərnişinlərin, eləcə də kiçik hacmli yüklerin deniz platformalarına təhlükəsiz çatdırılması üçün nəzərdə tutulub.

Gəmide sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb, on son beynəlxalq konvensiya tələblərinə uyğun sos və titrəmə izolyasiyası ilə təmin edilib, istirahət sahələri quraşdırılıb.

"Rəşid Behbudov" sürətli sərnişin gəmisi eyni tipli "Müsəlüm Maqomayev" gəmisi ilə borabor "BP" şirkətinin sıfır olunmuş yerinə yetirir. Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi on müasir avadanlıqlarla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik köprü ilə təchiz olunub. Bu isə onun Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam seviyyədə cavab vermesini təsdiqləyir. Belə gəmildərə xüsusi teleskopik köprünün istifadəsi dünyada ilk dəfə tətbiq olunur. Hazırda irimiqayash neft və qaz layihələrinə xidmət edən bir sıra digər gömicişlik şirkətləri bu texnologiyamı tətbiqini Azərbaycan Xəzər Dəniz Gömicişiyinin təcrübəsində öyrənir.

Yeni alınmış "Qafur Məmmədov" quru yük gəmisi isə Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yüksəltürme qabiliyyəti 3 min ton təşkil edən

ve istismar müddətini başa vurmaq gəmiləri yeniləməyə və növbəti illər arzında gömicişiyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Eyni zamanda, belə gəmилərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması nəticəsində ölkəmizin ərazisindən keçməklə daşınan tranzit yüklerin və konteyner hacmələrinin mənzil başına vaxtında çatdırılmasında da böyük əhəmiyyət daşıyır.

2017-ci ilin mayında "Azərbaycan Xəzər Dəniz Gömicişiyi" QSC-nin "Qubadlı" adlı yeni təchizat gəmisinin istismara verilməsi mərasimi keçirilir.

"Qubadlı" bu tip gəmilerin tikintisi üzrə dünyadan qabaqcıl müəssisələrindən saylan Norveçin "STX Norway Offshore" Gəmicanırmə Zavodunda inşa edilib və müxtəlif növ yüklerin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub.



President İlham Əliyev "Qubadlı" və "Cəbrayıl" təchizat gəmilərinin istismara verarək, 2017-ci il.

Azərbaycan Xəzər Dəniz Gömiciçiliyinin donanmasında olan digər tochizat gomiləri ilə müqayisədə bu gomilərin bir sıra üstünlükleri var. Belə ki, yeni tochizat gomiləri yanacaq, sütükii yağı, qolovi mohlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bə kimi digər müxtəlif yüksəkləri qəbul etmək üçün daha geniş gövortəyə və böyük həcmli yük tanklarına malikdir.

Müsasir avadanlıqlarla, o cümlədən DP-2 dayanıqlıq sistemi ilə tochiz olunan "Qubadlı" gomisinin texniki xüsusiyyətləri səri hava şoraitində donizdəki platformalara yan almadan yükləmə-başqalma omoliyyatını tohlikəsiz şoraitda yerinə yetirməyə imkan verir. Gomida quraşdırılan

yangınsöndürme avadanlığı isə doniz obyektlərində yanğın baş verərən hadisəyə ilk müdaxilə etməyə şərait yaradır. Xilasetmə omoliyyatlarının yerinə yetirilməsi üçün gomi xüsusi xilasedici qayıqla tochiz olunur. Qayıqların konstruksiyası koskin hava şoraitində donizdən artxarı və xilasetmə işlərinin yerinə yetirilməsini mümkün edir.

Bu kimi gomilərin istismara verilməsi və həmin mərasimlərdə Prezident İlham Əliyevin şəxson iştirakı və uzaq soforlara çıxan dənizçilərə xeyir-dua verəməsi ölkə rəhbərliyinin Azərbaycan Xəzər Dəniz Gömiciçiliyinin donanmasına daha da gücləndirmək istəyindən irali gəlir.

"Xankəndi" gəmiciçilik tarixində yeni eranın başlanğıcı sayılır

Baki Gəmiçayırma Zavodunda "BP" şirkətinin sifarişi ilə "Şahdoniz-2" layihəsi çərçivəsində inşa olunan və 2017-ci ilin sentyabrında istifadəyə verilən "Xankəndi" sualtı tikinti gomisi bütövlükdə Xəzərin gömiciçilik tarixində yeni eranın başlanğıcı hesab edilir. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı an müasir gomisi olan "Xankəndi" suyun dorinliyi 550 metrodək olan hissələrində dünya standartlarına uyğun sualtı qurğular təkmik məqsədi ilə inşa edilib.

"Xankəndi" istifadəyə veriləndə dünyada bu tipdə cəmi 10 gomı var idi və onlardan biri Azərbaycanda idi. Həqiqətən, qururverici faktdır!

Sualtı tikinti gomisinin iki iri gövdə bölməsi müvafiq müqavila osasında Singapurda inşa edilərək tohlikəsiz şəkildə Bakiya götürülib və bə iki hissə Baki Gəmiçayırma Zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası



"Xankəndi" gomisi.

başa çatdırılıb, burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq integrasiya işləri yerinə yetirildikdən sonra suya salınıb. Bu gomi xüsusi olaraq nöhong "Şahdoniz-2" işlənilmə layihəsinin sualtı qurğularını qurasdırmaq üçün inşa edilib.

"Xankəndi" gomisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizi yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib.

DNV GL Norveç və Almaniya təsnifat comiyətinin nəzarəti altında tikilən bu unikal və çoxfunksiyalı gominin maksimal sürəti 13,5 uzel, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas bortunun hündürlüyü 13 metrdir. Gomi 3,5

metr hündürlüyündə böyük dalgalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrodək sualtı omoliyyatlar aparmaq üçün 900 metrik tonluq osas kram, 18 nöfərlik iki dalğic kapsul sistemi, məsafədən idarə olunan iki aparatı, mühəkəmləndirilmiş avadanlıq endirmə saxları və digər zəruri texnikalarla tam tochiz edilib.

"Xankəndi" gomisinin inşası Azərbaycanın iqtisadi və sonəye potensialının gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Tosadüfi deyil ki, gominin istismara verilməsi mərasimində Prezident İlham Əliyev möhəbbətli şəhərin adını daşıyan "Xankəndi" gomisinin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir

Prezident İlham Əliyev
"Xankəndi" gomisinin
istismara verilməsi
mərasimində 2017-ci il.





ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparla bilər.

Prezident daha sonra demişdi: "Xankəndi" gomisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. "Şahdoniz" qaz yatağının işlənilməsində bu gominin ovozsız xidməti olacaq.

Bu gün mono verilən məlumatə görə, dünyada bu tipdə comi 10 gomi var. Onlardan biri Azərbaycandır. Azərbaycanda tikilib. Bu gomido çalışacaq heyət üzvlərinin oksoriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni bu gominin tikintisi ilə eyni zamanda trening, hazırlıq işləri da aparılmışdır ki, bu gün həm gominin kapitani, həm də bütün heyət üzvlərinin oksoriyyəti yerli kadrlardır".

Şübhəsiz, ölkəmizdə donanmanın yenilənməsi istiqamətində aparılan bu işlər İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış gəmicişiyin strateji inkişaf proqramına, həmçinin "2016-2020-ci illərdə Azərbaycanda gəmicişiyin inkişafına dair Dövlət Proqram" na uyğun olaraq hayata keçirilir.

Bu sahədə görülen işlər Azərbaycanın regionda nəqliyyat-logistika qoşşaqına çevriləməsi strategiyasına, ölkənin tranzit potensialının gücləndirilməsinə və iqtisadiyyatın şaxsolandırılması ilə qeyri-neft sektorunun inkişafına və milli gəmicişiyin yüksəkşəhər bazarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.



Dəniz Nəqliyyatı Donanması haqqında

"Azərbaycan Xəzər Dəniz Gəmicişiyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından sonra aparılan struktur dəyişiklikləri idarəetmənin asanlaşdırılmasına, daha çəvik planlaşdırımıya, zamanın çağrışmasına daha tez reaksiya verməyə imkan yaradır.

Səhmdar Cəmiyyətin özünü təşkil edən Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinath yüklorun və sornişinlorın daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektronradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil

edir, gəmilərin yükənilə-bosaldılmasına və yedək əməliyyatlarını, dibdərinin ləğdirmə işlərini aparır, həm də doniz yolları naviqasiya işarolarının yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını tömür edir. Həmçinin gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətə tömür edilərək Doniz Registrino töqdim olunması üçün tədbirlər görür.

"Azərbaycan Xəzər Dəniz Gəmicişiyi" QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqə tutur. Hövzədə öz rələnə və yüksəkşəhərdə xüsusi çökisini saxlamaq üçün donanma son illərdə yeni gəmilərlə zənginləşir. Xüsusən, 2003-cü ildən sonra 2 adəd 8000 tonluq "Professor Əziz Əliyev" tipli, 1 adəd 12000 tonluq "Cabbar Həşimov" və 7 adəd 13000 tonluq "Prezident Heydər Əliyev" tipli tankerlərə nəqliyyat donanmasının yüksəkşəhər qabiliyyəti xeyli artırıb.



"Cabbar Həşimov" tankeri.

İndi Azərbaycanın maye yük daşyan gəmiləri Aktau (Qazaxistan), Türkmenbaşı, Alaca, Oğuzxan, Kiyanh (Türkmenistan), Maşaçqala (Rusiya) limanlarından yükler idxl və ixracın həyataya keçirir. Yükdəşmaların əksər hissisi Aktau-Bakı (Dübəndi, Songoçal) və Türkmenistan - Bakı (Dübəndi, Songoçal) istiqamətlərində noql edilən neft və neft məhsullarının payına düşür.

Böyük İpək yoluun bərpası və "Ösrin müqaviləsi"nin noticisi olan "Bakı - Tbilisi-Ceyhan" neft boru kəmərinin işə düşməsi yuxarıda göstərilən istiqamətlərdə daşınan maye yüklerin həcminin sürətli artmasına səbəb olur.

"Azərbaycan Xəzər Dəniz Gəmiciiliyi" QSC-nin quru yük gəmiləri Xəzəryəni ölkələrin limanları

Xəzər Dəniz Neft Donanmasının rolu artır

Xəzər Dəniz Neft Donanması Xəzər donuzində neft-qaz hasilatı proseslərinin tam tömin edilməsi, o cümlədən donuz özüllərinin, estakadaların tikintisi, geoloji keşfiyyat, neft-qaz komorlarının çökülləri, onların istismar dövründə tömiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir.

Bu donanma həmçinin gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında keyfiyyatlı tömir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, donuz dibində və tekində mineral ehtiyatların keşfiyyatı

arasında müntəzəm sefərlər edir. Quru yuklorin daşınmasına 8 ədəd "Nizami" tipli, 2 ədəd "Teymur Əhmədov" tipli, habelə "Maestro Niyazi" və "Mahmud Rəhimov" gəmiləri cəlb olunub.

"Azərbaycan Xəzər Dəniz Gəmiciiliyi" QSC Xəzər hövzəsində gəmi-bora donanmasına malik olan yeganə şirkətdir. Avropan-Qaqfaz-Asiya noqlıyyat döhləzində damıroyl vəqonları və sornişlər, eləcə də avtomobilər 7 ədəd "Dağıstan" tipli (28 vəqon götürür) bərələr, 4 ədəd "Akademik Zərifə Əliyeva" tipli (52 vəqon götürür), 2 ədəd "Bərdə" tipli (54 vəqon götürür), habelə 2 ədəd "Bəstəkar Qara Qarayev" tipli Ro-Ro gəmiləri ilə Bakı-Kurik-Bakı və Bakı-Türkmenbaşı-Bakı istiqamətlərində daşınır.

və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir.

Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi tömiri emalatxanaları, yanğından mühafizə balonlarının və gəmi xəlastəcə vəsaitlərinin tömiri, karvan növbə xidməti, qəhşərin qəbulu, işlənməsi və təhvil sahələri daxildir.

Dənizdə neft hasilatı ilə bağlı işlərin tömin edilməsi üçün "AXDG" QSC-nin sərəncamında 188 gəmi, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sornışın, 2 borudüzən, 11 dalğıcı, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisi və 84 xidməti və köməkçi gəmi vardır. Bu gəmi bazası daim artır, zənginləşir. Sübəsiz, gelecekdə gəmilərin sayı və xidmət keyfiyyətləri də daim artacaqdır.

İndi Xəzərda böyük yüksəldirdə imkanlarına malik kranların quraşdırıldığı gəmilər - kran gəmiləri üzür. Özühərəkətətməyən gəmilərin,

üzən qazma qırğularının, stasionar platformaların yedəyo alınması, donuz özülləri və qazma qırğularını yanacaqsürtkü materialları, içmeli su, orzaq məhsulları və s. ilə tochiz edilməsini universal tochizat-yedək gəmiləri tömin edir.

Neftçiləri "Neft daşları"na, Bakıdan uzaq məsafədə yerləşən dəniz özüllərinə daşınan 600 yerlik sornışın gəmiləri və sahil rayonlarında növbənin dəyişdirilməsini tömin edən kiçik sornışın katerləri fealiyyət göstərir.

Dənizin 300 metrodək dərinliyində sualtı boru kəmərinin çökülləsini və tömirini borudüzən gəmilər həyata keçirir.

Xəzərdə 300 metr dərinliyə enə bilən dalğıc qırğulu



gəmilər və dalğıc katerləri də xidmət göstərir.

Neft-qaz hasilatı və qazma rayonlarında yanğından mühafizə xidmətini yanğınsöndürən gəmilər həyata keçirir.

İçmeli suyun, metanolun, yanacaqsürtkü materialların daşınmasını isə tankerlər tömin edir.

Donanmanın gəmiləri Xəzərin Azərbaycan sektorunda neft-qazçılarda ilə möşğul olan xarici şirkətlərin sifarişlərini də keyfiyyətli yerinə yetirir. Ötə illər orzında donanmanın gəmiləri Xəzərdəninin Rusiya Federasiyasına, Qazaxistana və Türkmenistana aid sektorlarında fealiyyət göstərən şirkətlərin sifarişlərini vaxtında və keyfiyyətə icra etmişdir. Bu işə "Aura", "Andoqa", "Vadim Seyidov", "Lyutoqa", "İlqar Poluyev", "Ehram Xalıqov", "Nerça", "Nefteqaz-58" və s. gəmilər cəlb olunur.

Gəmiçiliyin 160 illiyi: keçilən yollara baxış

2018-ci ilin oktyabrında Azərbaycan dənizçiləri ölkədə gəmiçiliyin əsasının qoyulmasının 160 və İlham Əliyevin soroncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Comiyyətinin yaradılmasının 5 ilyini Heydər Əliyev Mərkəzində təntənə ilə qeyd edir.

Ölkə ictimaiyyətinin diqqətini bu mühüm tarixlərə yönəltmək və dənizçi peşəsinə məhabbat yaratmaq məqsədilə hələ yubiley günlərindən xeyli əvvəl bir sırada tədbirlər həyata

keçirilir.

Azərbaycan Xəzər Doniz Gəmiçiliyinin 160 illik yubileyi ərofəsində Milli Məclis "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalını və "Gəmiçilik sahəsində xidmətlərə görə" medalını təsis edir.

Hər iki medalla gəmiçilik sahəsində xüsusi xidmətləri olan dənizçilər təltif olunur.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Comiyyətinin sıfəri ilə "Azərbaycanda gəmiçilik: sənəddi tarix" adlı kitab və "Azərbaycanda gəmiçilik: şəkillərdə yaşıyan tarix" adlı kitab-album hazırlanır.



Heydər Əliyev
Mərkəzində
təntənəli mərasim.
Oktabr, 2018-ci il

Bakı, Moskva və Sankt-Peterburq arxivlərində saxlanılan sənədlər əsasında yazılın hər iki kitab Azərbaycanda gəmiçilik tarixinə işq sahə, Azərbaycan dənizçilərinin keçdiyi çətin və şorolfi yoldan söhbət açır.

Bundan başqa gəmiçiliyin tarixi və müasir fəaliyyətindən bahs edən "Azərbaycanda gəmiçilik: Tarixin sohifələri" adlı sənəddi film hazırlanır.

Gəmiçiliyin 160 illik yubiley tödbirləri çərçivəsində gənc rəssamlar arasında təsviri inəsonət müsabiqəsi və müsabiqə çərçivəsində həmin əsərlərin sərgisi keçirilir.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Comiyyətinin
yeniyəndələnmiş logotipi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi yubiley müünasibətlə bir qrup dənizçinin orden və medallarla təltif edilməsi, faxri adlar verilməsi barədə soroncam imzalayır.

Yubiley tödbirlərində gəmiçiliyin yeni logotipi - "ASCO" təqdim olunur. Bununla da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Comiyyəti yeni dövrə yeni brendlə qədəm qoyur. Şirkət bundan sonra "ASCO" brendi ilə tanınır.

İlham Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasimin iştirakçılarına ünvanladığı təbrik məktubunu issa

dənizçilərin gərgin omayıno dövlət başçısının verdiyi on yüksək qiymət kimi xarakterizə etmək olar.

Məktubda deyilir: "Ölkəmizin Avrasiyanın əhəmiyyətli neqliyyat-logistika mərkəzlərindən birinə çevriləməsinə yönəlmüş irimiqyaslı infrastruktur layihələri, o cümlədən iki donanmanın birləşdirilməsi yolu ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Comiyyətinin yaradılması, on yeni texnoloji standartlar soviyyəsində Gəmiçiyarına

Prezident inandığım bildirir ki, "Azərbaycan Xəzər Dəniz Gəmicişiliyi yeno da ahəngdar iş rejimində çalışaraq ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsi üçün üzərinə düşən vozifoları müvəffəqiyyətlə yerinə yetirəcək. Xəzərdə özünüň aparıcı mövqeyini qoruyacaqdır".

Böli, Azərbaycan Xəzər Dəniz Gəmicişiliyi yeno da ahəngdar iş rejimində çalışır. Ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsi üçün üzərinə düşən vozifoları müvəffəqiyyətlə yerinə yetirəcək. Cənubi hər bir neçə il əvvəl müasir iqtisadi çağırışların tələblərinə cavab vermək imkanına malik olan və samoroli fəaliyyət göstərən şirkətin yaradılması barədə İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, gəmicişiliyin inkişaf hədəfləri müəyyənləşdirilmiş, bu hədəflərə çatmaq üçün Strategi İnkışaf Programı hazırlanmış və gəmicişiliyin fəaliyyəti həmin Programa uyğun təşkil edilmişdi.

Son 5 ilde iso gəmicişlikdə omiliyatlardan beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış, gəmicişlik sahəsində şəffaflıq təmən edilmiş, donanmanın yenilənməsi işləri aparılmış, gəmicişlik fəaliyyəti üzrə beynəlxalq sertifikatlar alınmış, omiliyatların təhlükəsiz və ətraf mühitə zərər vurmadan aparılması istiqamətində xeyli iş görülmüşdür. Bununla yanaşı, Xəzərdənkonar sularda gəmiyyət bərpa edilmiş, güclü yerli kadr bazasının formalasdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin gəmicişliyə xüsusi qayğısı nticəsində donanmanın yenilənməsi məqsədilə son 5 ilde Azərbaycan Xəzər Dəniz Gəmicişiliyi 20 adəd yeni gəmi alaraq, istismara verib. Bunun 8 quru yük gəmisi, bir tanker, bir

odad Xəzər dənizində on böyük yedək-tochizat, altı tochizat və yedək, bir liman-yedək və üç sornişin gəmisiidir.

Bu sahədə işlər davam etdirilir və 2025-ci ilə kimi 50-dən çox yeni gəminin alınması və tikintisi planlaşdırılır.

Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmicişiliyi" Qapalı Səhmdar Cəmiyyəti Xəzər hövzəsində aparıcı gəmicişlik şirkəti kimi fəaliyyətini Azərbaycanın regionda nəqliyyat-logistika qoşşaqına çevriləsi, ölkəmizin olvərilişli cənəfə mövqeyinin və onun tranzit potensialının reallaşdırılması istiqamətində qurur. Gəmicişlik Xəzərdə yeganə bərə operatoru olaraq, 2014-cü ilde yaradılmış Transx xəzər Beynəlxalq Nəqliyyat Mərşətunun təsisçilərindən biridir.

ASCO bu gün dəhlizlin inkişafı istiqamətində ölkəmizin, eləcə də digər dövlətlərin yüksəkləşməlarda iştirak edən müvafiq qurumları ilə six omakdaşlıq edir. Eyni zamanda, gəmicişiliyin neft donanması Xəzərdə, əsasən də Xəzərin Azərbaycan sektorunda həyata keçirilən irimiqayış neft və qaz layihələrinin icrasında fəal rol oynayır.

Həzirdə ASCO-nun Dəniz Nəqliyyat Donanmasının tərkibində 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi istismar edilir.

Bütün bunlar bir daha sübut edir ki, hələ öten əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycanda gəmicişliyin inkişafı istiqamətində qoyduğu onənlər bu gün də uğurla davam etdirilir, gəmicişlik ölkə iqtisadiyyatının çıxışlanmasına öz layiqli töhfəsinə verir.



Son söz əvəzi

Şəhərtarixinin 160-ci səhifəsini çevirən Azərbaycan Xəzər Dəniz Gömiciçiliyi bu tarixin yeni və daha uğurlu sahifələrini yazar. Bu gün Xəzərdən keçən beynəlxalq sularda Azərbaycan bayrağı altında üzən gəmi görmək hər bir azərbaycanlının qəlbində foxarot və qırur doğurur. Çünkü indi inamlı, əməniyyəklə söyləyə bilirik ki, var milletimin imzası imzalar içinde...

Və gömiciçilik öz tarixinin növbəti səhifələrini artıq yeni brendlo - "ASCO" adı ilə yazar.

Bu, sadəcə loqo deyişikliyi deyil!

Bu, iş əslubunun, gömiciçilik infrastrukturunun, bütövlükdə daşma mədəniyyətinin və masuliyətinin yeniləşməsi deməkdir!

Bu, həm də "Azərbaycan Xəzər Dəniz Gömiciçiliyi" QSC-nin donanmalarının müasir gəmilerlə yenilənməsi ilə müşayiət olunur. Artıq Xəzər Dəniz Neft Donanmasının balansına "Mərdəkan", "Şüvəlan" "Zira" və s. kimi müasir təchizat-yedək gəmилəri daxil olunub.

Azov, Qara dəniz və Aralıq dənizlərində üzən gəmilerin sayı 14-ə çatdırılıb.

2018-ci ildə ASCO Yunanistanın paytaxtı Afinadakı "Metropolitan Expo" mərkəzində dünyanın on böyük donicilik sərgilərindən sayılan 25-ci "Poseydoniya-2018" sərgisində iştirak edib. Sərgidə "Azərbaycan Xəzər Dəniz Gömiciçiliyi" QSC-nin stendində ölkəmizin donicilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gömiciçiliyi, Bakı Gəmicanırmama Zavodu haqqında məlumat və videoçarxlardan nümayiş etdirilib.

Bütün bunlar 20-30 il əvvəl qeyri-mümkin sayıla bilərdi...

Amma indi reallıqdır.

İndi Bakuda yalnız gəmiler təmir edilmir, indi Bakuda həm də gəmiler inşa olunur. Özü də yeni avadanlıq və texnologiyalarla təchiz edilmiş on mütəsir gəmiler inşa olunur.

Bu məqsədli "Azərbaycan Xəzər Dəniz Gömiciçiliyi" QSC və "Bakı Gəmicanırmama Zavodu" MMC arasında uğurlu əməkdaşlıq davam edir.

Bakı Gəmicanırmama Zavodunda yerləşdirilən gəmivəqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki "Ro-Pax"/Bora və iki tankerin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.

Nobel qardaşları ilk neftdaşyan tankeri Bakıya 1878-ci ildə götürmişdilər. "Zərdüşt" adlanan həmin tanker İsvəçin "Motala" zavodunda inşa edilmişdi. Bu gün Bakıda "Laçın" adı daşıyan RST12 C tipli yeni nəsil neftdaşyan tanker inşa olunur. Qırur duylusal faktıdır..

Bütün bu uğurlar niyə mümkün olub?

Ona görə mümkün olub ki, Azərbaycanda hələ ötən əsrin 70-ci illərindən başlayaraq gömiciçilik infrastrukturuna xüsusi diqqət və qayğı göstərilib. Azərbaycan gömiciçiliyi məhz o illərdən güclənməyə başlayıb, o vaxtlar qurulan bir çox zavodlar, eləcə də qazma qırğuları, gəmi avadanlıqları müştəqilliyin ilk illərində gərek olub, xalqın rifahına xidmət edib.

Bir sözü, gömiciçiliyin inkişafı və tərəqqisi üçün etbarlı baza hələ o illerde yaradılıb və Azərbaycan müştəqillik qazanandan sonra uğurla davam etdirilib.

Bu uğurların şoriksız müəllifi isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir...

BİBLİOQRAFIYA

Arxivlər

1. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivı
2. Azərbaycan Respublikasının Dövlət Arxivı
3. Azərbaycan Respublikasının Dövlət Foto-Kino Sənədləri Arxivı
4. Azərbaycan Respublikas Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivı
5. Rusiya Dövlət İqtisadiyyat Arxiv (Moskva)
6. Rusiya Dövlət Kino-Foto Sənədləri Arxiv (Krasnoqorsk)
7. Rusiya Dövlət Tarix Arxiv (Sankt-Peterburg)
8. Rusiya Federasiyasının Dövlət Arxiv (Moskva)
9. Rusiya Federasiyası Dövlət İnfomasiya Agentliyinin - "TASS"-in ("SİTA") foto-arxiv (Moskva).

Ədəbiyyat

Azərbaycan dilində

1. Abdullayev R. Azərbaycan neft sənayesinin modernləşməsində Heydər Əliyevin rolü. "Yeni Azərbaycan", 2011-7 may.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cild. I cild Bakı, 2005.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cild. II cild Bakı, 2005.
4. Dahi xilaskar. Dövlət Damız Gömüçliyi ulu öndər Heydər Əliyevin yadigarıdır. "Noqlıyyat hüquq" elmi-nəzəri, təcrübə jurnalı, 2008, № 2.
5. Heydər Əliyev Azərbaycanın müasir neft emalı sənayesinin yaradıcısıdır. Bakı, 2001.
6. Heydər Əliyev işi - ipək yolu. Bakı, 2001.
7. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı, 1998.
8. Heydər Əliyevin neft strateyi: Azərbaycanın müstəqilliyi və rifahı namına. 1-ci hissə. Bakı, 2001.
9. Həsənov Ə. Heydər Əliyevin xarici siyasetində noqlıyyat-kommunikasiya və enerji döhləzləri məsələsi. "Xalq qəzeti", 2009, 14 iyun.
10. Xəzər Dəniz gəmiçiliyi: XIX əsrden XXI əsərə. Bakı, 1998.
11. İqtisadiyyat və neft: Heydər Əliyevin yeni neft strateyişminin reallaşmasında İlham Əliyevin xidmətləri. Bakı, 2004.
12. İsakov H. Azərbaycan Respublikası danış naqliyatının inkişaf tarixi (90-ci illər). Tarix elmləri namizədi alimlik dövəcisi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 2000.
13. İsakov H. Heydər Əliyevin iqtisadi siyasetində "ipək yolu" strateyi. Qarab Universitetinin Elmi Xəbərləri, 2013, № 2.
14. İsakov Həkim. Azərbaycan Respublikasının "Böyük ipək Yolu" nənə borpzasında iştirakı (1991-2005-ci illər). Bakı, 2011.
15. Kərimov Ə. Azərbaycanda gəmiçilik və gəmi təmirinin inkişafına dair (1920-1932-ci illər). Azərbaycan SSR EA-nın Xəbərləri. İqtisadiyyat, 1974, № 4.
16. Nadirov A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri. Bakı, 2001.
17. Novruzov V. Inkişaf və təraqqinin Heydər Əliyev modeli. Bakı, 2004.
18. Yusifzadə Xoşbəxt. Heydər Əliyev və Azərbaycanda neft-qaz sənayesinin inkişafı. "Azərbaycan Neft Təsərrüfatı" jurnalı, 2013, № 5.


Rus dilində

19. «Кавказ и Меркурий». Волга, Кама и Каспийское море. 1914.
20. Алиев Ильхам. Каспийская нефть Азербайджана. Москва, 2003.
21. Алиев Натиг. Нефть и нефтяной фактор в экономике Азербайджана XXI веке. Баку, 2010.
22. Андриянов Виктор, Мираламов Гусейнбала. Гейдар Алиев. Москва, 2005.
23. Генерал-майор Денстервиль. Британский империализм в Баку и Персии 1917-1918 (воспоминания). Перевод с английского. Тифlis, 1925.
24. Гусейнова Д.С. Рабочие-моряки Каспия (90-е годы XIX в. – 1907 г.). Баку, 1981.
25. Джалилов А.Г. Бакинский промышленный район и развитие Каспийского флота в конце XIX – начале XX века. Bakı Universitetinin Xəbərləri, Həmanlılar elmlər seriyası, 2010, №4.
26. Джаррафзаде И.М. Гобустан. Наскальные изображения. Баку, 1973.
27. Зелькович Н. Гейдар Алиев. Москва, 2007.
28. История транспорта России (IX – начало XXI в.). Екатеринбург, 2010.
29. Кремлевские будни Гейдара Алиева. Баку, «Адъъология», 2007.
30. Наркомвозд СССР. Сборник приказов и рапортизаций. Октябрь, 1935. Баку, 1936.
31. Отчет о деятельности Акционерного Общества «Каспийское Пароходство» в 1926 году. Баку, 1927.
32. Отчет о деятельности Акционерного Общества «Каспийское Пароходство» в 1924-25 операционном году. Баку, 1926.
33. Отчет о деятельности Акционерного Общества «Каспийское Пароходство» в 1923-1924 операционном году. Баку, 1925.
34. Очерки истории российских фирм: вопросы собственности, управления, хозяйствования. Факультет менеджмента Санкт-Петербургского государственного университета, 2007.
35. Полное собрание законов Российской Империи. Том XXXIII. Отделение первое. 1858. Санкт-Петербург, 1860.
36. Река смерти. На Волге уже была масштабная катастрофа с пассажирским судном. «Московский комсомолец», 13 июля 2011 г.
37. Рустамов Дж. Гобустан - Очаг древней культуры Азербайджана. Баку, 2006
38. Самедов В. Каспийский нефтеплавильный флот (1874-1917). Баку, 2013.
39. Сборник узаконений и административных распоряжений, относящихся до торгового мореплавание и торговых портов. С.-Петербург, 1914.
40. Соглашение о прямом Закавказско-Каспийском через «Кавказ и Меркурий» товарном сообщении. С.-Петербург, 1889.
41. Эдлинский С.Ф. Каспийский транспортный флот в Великой Отечественной войне Советского Союза 1941-1945 гг. Москва, 1963.
42. Юсифзаде С.З. Азербайджан- Британские отношения в начале XX века. Баку, 2008.

MÜNDƏRİCAT

Giriş	4
AZƏRBAYCANDA GƏMİÇİLİK: QISA TARİXİ ARAYIŞ	7
Nozordə gəmicişlik barədə bir neçə söz	8
"Kavkaz"la "Merkuri"nın birləşməsi	9
Gəmicişlikdə sovet dönəməsi. "Kaspar" necə yarandı?	10
Dənizdən neftçixarma tarixçisi və yeni donanma	13
YENİ ERANIN BAŞLANĞICI	17
69-cu ilin isti yayı	18
Tənəzzüldən dirçəliş...	22
Xəzər gəmicişiyində geriliyin səbəbi nədir?	24
Xəzər dənizçilərinə Heydər Əliyevdən ilk mükafatlar	27
Neft sənayesinin dirçəlişinə xüsusi diqqət	29
Daha bir yenilik: Gəmilerə milli və tarixi adların verilməsi	31
Dənizçi kadrlardan əsas tələb – peşəkarlıq	38
Dənizdən neft çıxarılması diqqət mərkəzində	42

Bir daha kadrlar və neft sənayesində yenidənqurma haqqında	44
"Neft daşları"nın 25 illiyi tentənələri haqqında bir neçə söz	46
Tikinti işlərinə xüsusi qayğı	52
İqtisadiyyatın dirçəldilməsində Xəzər dənizçilərinin rolü artır	54
Gəmicişiyin problemləri necə həll olunurdu?	57
...Və Heydər Əliyevin şəxsi müdaxiləsi: Sov.İKP MK-ya müraciət	60
Nəqliyyatda intizam tələbi və yubileylər barədə	63
Sənaye sahəsində tərəqqi və gəmicişlik	66
Dəniz donanması naziri Heydər Əliyeva müraciət edir...	67
ULU ÖNDƏRİN FƏALİYYƏTİNDƏ MOSKVA VAXTI	71
Yuri Andropovun Heydər Əliyevdən əsas xahişi nə idi?	72
Coxşaxıl fealiyyətin bəzi məqamları barədə	74
"Admiral Naximov" gəmisində faciə	77
Faciadən çıxarılan dərsler	80
Özü Moskvada olsa da, qəlbə Azərbaycanla bir idi	81



MÜSTƏQİLLİYİN İLK İLLƏRİ

90-cı illərin böhranı	86
Heydər Əliyev və TRASEKA layihəsi	89
“Ösrin müqaviləsi” iqtisadi dırçəlişin təməli kimi	93
80-ci illərdə gücləndirilən donanma müstəqilliyin ilk illərində	95
İslahatların ilk nəticəsi: “Maestro Niyazi” səfərə çıxır	98
Kadr hazırlığına xüsusi diqqət: Azərbaycan Dövlət Dəniz Akademiyası	100
Heydər Əliyev Xəzər dənizçiləri haqqında	104

GƏMIÇİLİYİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

Uzun fasilədən sonra Xəzərə yeni tankerlər getirilir	108
Ölkənin tranzit imkanlarını artırın ilk nəhəng gəmilər	110
Səhmdar cəmiyyətin yaradılması zamanın tələbidir	114
Gəmiçiliyin inkişafına dair Dövlət Programı qəbul edilir	116
Gəmiçilikdə struktur dəyişikliklərinin ilk nəticələri	118
“Zig” və “Bibiheybat” zavodları necə yarandı?	122

“Gəncə” tankeri Xəzər sularında

“Xankəndi” gəmiçilik tarixində yeni eranın başlangıcı sayılır	128
Dəniz Nəqliyyatı Donanması haqqında	131
Xəzər Dəniz Neft Donanmasının rolü artır	132
Gəmiçiliyin 160 illiyi: keçilən yollara baxış	134
Son soz əvəzi	138

BİBLİOQRAFIYA

125

131

132

134

138

140

Müəllif Müsellim Həsənov
Redaktor Elşən Əliyev
Korrektor Vüqar Sadıqov
Koordinator Qurban Təbiətoğlu
Dizayner Mehman Mehdiyev
Tural İbrahimov
Hüseyn Rzazadə

